

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTÜTU

“Azərbaycan folklorunun
ilkin nəşrləri” seriyası

HƏNƏFİ ZEYNALLI

AZƏRBAYCAN
ATALAR SÖZÜ

*Azərbaycan Tədqiq və Tətəbbö
Cəmiyyəti nəşriyyatı,
Bakı – 1926*

Bakı – 2012

**Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutu Elmi Şurasının
qərarı ilə çap olunur**

REDAKSİYA HEYƏTİ

**Muxtar Kazimoğlu (İmanov)
İsrafil Abbashı
Rza Xəlilov
Maarif Teymurov**

Transliterasiya edəni: Rza XƏLİLOV

**Tərtib edənlər: Rza XƏLİLOV
Afaq XÜRRƏMQİZİ**

Elmi redaktoru: Muxtar KAZIMOĞLU

H.Zeynallı. Azərbaycan atalar sözü. Bakı, «Elm və təhsil», 2012. -174s.

«Azərbaycan folklorunun ilkin nəşrləri» seriyasından işıq üzü görən H.Zeynallının «Azərbaycan atalar sözü» kitabı 1926-ci ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Xəlqiyat bölməsi tərəfindən nəşr edilmişdir.

**Z 3202050000 Qrifli nəşr
098 - 2012**

© Folklor İnstitutu, 2012.

DİBAÇƏ

EL YARADICILIĞI

*Efes filosofunun ölməz fikrinə
xalq ədəbiyyatı ən canlı şahiddir.*

*Burada həyatın özündə olduğu kimi hər şey
axır, hər şey dəyişir və daima yeniləşməkdədir.*

Bir elin ənənə və adəti, həzz və ələmi, sevgi və nifrəti, coşqun və küskünlüyü, düşüncə və təsəvvüratı onun ayrı-ayrı şairlərinin yazmış olduğu mənsur və mənzum parçalarda deyil, bəlkə onun öz ruhundan doğan, öz qoynunda bəslənən və öz ehtisasları ilə malamal olan şifahi ədəbiyyatında,¹ el sözlərində, el inanclarında, yuxu təbirlərində, dünya yaranması anlayışında, münasibətdə bulunduğu ellər haqqında, yürütdüyü müləhizələrdə və onlarla bir məhəldə imrari-həyat edən heyvanlar barəsindəki tələqqiyatda, müxtəsər, bütün kainat, təbiət və həyat xüsusunda yaratmış olduğu qiyamətlərdə, gözəlliklərdə aramaq və anlatmaq lazımdır.²

Bu xalq yaradıcılığı o xalqın keçirmiş olduğu iqtisadi dövrləri, tarixi vaqiələri, dini və əxlaqi inkişafları tamamilə meydana qoymuş olacaqdır. Xalq yaradıcılığı geniş olduqca, xalqın ruhu onunla daha gözəl ifadə edildikcə işbu xalqın önündəkiləri onun «rəhbər»ləri, pişrovları məzkur ədəbiyyata göz yummuş və onu saymamaqla, onu alçaltmaqla özünü ucaltmaq istəmişdir.

Xalq yaradıcılığının bir qismi olan el ədəbiyyatı, el söz və ahəngi, el vəzni, el düşünüşü bütübütün xatirələrdən silinməsinə çalışılmışdır. El sözünü işlətmək istəyənlər işbu elin yağı-

1. Biz burada şifahi ədəbiyyat deyə keçdik. İrəlidə isə çox yerdə xalq ədəbiyyatı şəklində görüləcəkdir. Xalq ədəbiyyatımı və ya şifahi ədəbiyyatımı demək doğru olduğu haqqında Avropa və rus alimləri arasında qəti bir rəy düzəlməmiş.

2. Bunlar həp xəlqiyət folklorından sayılır ki, xalq şifahi ədəbiyyatı xəlqiyatın bir qismi olur.

ları nüfuzuna tabe olaraq sapqın mülahizələrə uymuşdular. Hətta o dərəcəyə varmışdırlar ki, həqarətlə «Türk demişkən» demədikcə, öz ana dilindəki bir sözü işlətməyə cəsarət edəməzmiş. Bu keyfiyyətin əsasında farsların və lisanlarının nə qədər böyük rol oynadığını fars və ərəb dillərinə aşina olanlar öz dillərinə eyni nisbətdə yabançı olduğunu burada araşdırımayacaqıq. Yalnız orasını qeyd etməliyik ki, özgə dillərin və ellərin təsirinə uyub öz elini unudan kişilər özləri ilə xalq arasında atılınmaz uçurumlar qazmışdilar, elin şifahi ədəbiyyatını, onda olan hikmətamız dərin mənali sözləri görməməklə bərabər, işbu xalqa yabançı olan bir ruhda, bir dildə «ədəbiyyat» yaratmaq istəyirlərdi. Məlum ki, xalq da təbiəti iqtizasınca onu tanımayanları tanımayacaqdı. Ondan ayrılanların quş baxışı qarşısında öz yaratdıqlarına daha bərk sərilacaq, daha mütəəssibənə onu saxlayacaqdı. Öylə də oldu: «ədəbiyyat» yarananlar başqa bir cığırla getdi, kitablar yazdı. Xalq dəxi öz yolunu izlədi. Əsrlər boyu ilə bəsləmiş olduğu tələqqiyatı, ənənə və adəti dildən-dilə, nəsildən-nəslə verdikcə təbiətindəki bütün bidətşünaslığı ibraz ilə daha süslü, daha zəngin, daha daşqın və coşqun yekunları meydanə atdı. Fəqət günəş işığının su damalarına dağılması kimi boylə dağlılı, səpili inciləri bir yekun şəklində görmək qayət güc oldu. Çünkü xəvas təbəqəsi son dərəcə kiçik və zəif olduqca və yazı ədəbiyyatı «yüksək» və «nazik» olduqca şifahi ədəbiyyatın «müştərisi» çoxaldı. Yalnız «kənd-kəsək» xalqı deyil, bəlkə şəhərlərdəki əsnaf və orta siniflər xalqı da bu qafiləyə qoşuldu. İstə ona görədir ki, xalq yaradışının içindəki parçalarda və bəzən kənd və köy təbəqələrinin, bəzən şəhər sənət və hirfət (peşə) əhlinin və hətta orta hallı alverçinin əhval-ruhiyyəsini görə bilsin. Bu saplar bir-biri ilə elə toxunmuş ki, bəzən ayrılması böyük məlumat və təcrübə adamları üçün belə güc olur. Onların da səbəbi bəzən abad bir kənddən başlayıb ta şəhərlərə qədər diğirlana-yuvarlana gəlmış məsəllər, nağıllar, mahnilər, ağıllar və ilaxırədir. Bunu əslini aramaq, bulmaq bir adamın, beş adamın, bir ilin, üç ilin işi

də deyildir. Bunun üçün başqa millətlərdə olduğu kimi, əsrlər uzunu nəsillər boyu ilə yorulmaq, dayanmaq, dincəlmək bilməyən qoçaq kişilər tələb edir ki, axır-axırda bir nəticəyə varmaq mümkün olsun. Aşan-daşan bir dənizin qarşısında iki əl, beş əl ilə bənd bağlamaq olmaz. Belə geniş bir sahədə çoxlu çalışanlar lazımdır. Rus xəlqiyyətçilərindən L.Maykop xalq şeirlərini bir dənizə bənzədir. «O dənizin ucu-bucağı olmaz və hətta bir yerdə dayanması da, imkan xaricindədir» – deyir. Dənizin dalğaları oynağan olduğu kimi xalq ruhu da, ədəbiyyatı da oynağan və səyyalıdır.

«Rus ədəbiyyatı tarixi» mühərrirlərindən Aničkov³ deyir ki: «Xalq ədəbiyyatı – folklor əsas etibarilə əsrlər keçmədikcə yenə də dəyişilməz bir halda duran, ən əskidən qalma oynağan, qarışıq bir kütlə (kollektiv) şüurundan doğma bir əsər olmaqla bərabər o qədər yeniləşən və sevilə-sevilə qəbul ediləndir».

Məlum ki, bu qədər gözəllik və incəliklərin bir adam, beş adam xatırınsındə saxlamayırlar. Bunu bütün el özü sevə-sevə genişlətir, yayır, şəkildən-şəklə salır və yaşatır. Xalqın hər hansı bir dövrdəki iqtisadi və istehsal münasibətinin dəyişməsi ilə təsəvvüratı da, əxlaqı da, düşüncəsi də dəyişir. Boyla dəyişikliklər xalqın ümumunda birdən-birə vücuda gəlmədiyi üçün hər yerdə müxtəlif təsərrüfat basamaqları (dərəcələri) olduğu kimi hər dərəcədə yaşayan xalqın da özünə aid mülahizələri doğur və həyatı bir boyaya girməyə başlayır. Bu suratlə ən ibtidai pədərşahi həyatı keçirən bir oymaq ilə ziraətin ən yüksək bir məqamı sayılan bağçivanlıq ilə aşına olan bir ulus arasında dağlar qədər fərq olacaqdır. Ondan maəda əski düşüncələr, etiqadlar, ənənələr dəxi yeni düşüncə və inanişlər ilə barəbər eyni ailədə, eyni oymaqda yaşayacağı üçün bunlar bir-birinin içində soxulub bir nəscə təşkil edəcəkdir.

İştə buna görə də professor Jdanov deyir ki: «Folklordan olmaq həsbi ilə xalq əşarı (yəni ədəbiyyatı) müxtəlif zamanlar

3. Аничков. Что такое народная словесность. С.т. в Изд. «История русской литературы», Ред. Аничков, Бороздина и Овсяко-Куликовского, 1 гл. М. 1908.

icərisində süzülə gəlmış əsrlərdən qalma eposların zəngin və qarşıq bir zəxirəsidir». Burada ən qədim bir zamanların hadisələri ilə ən son illərin hadisələri, ən əskimish və zehinlərdən silinməyə başlamış vaqələr ilə yenicə canlanmağa başlayanları qatışqı bir əlvənlilik meydana gətirmişdir.

Ondan maəda xalqın şəhərlərdə yerləşən və boyun əydiyi hökumətin dinini və məzhəbini qəbul etdiyi halda, geniş və ən-gin səhralarda yaşayan el nisbətən müstəqil bir həyat keçirdiyi dolayısı ilə ata-baba dinindən dönmək istəməmiş, ən doğrusu heç bir din və ya məzhəb tanımaq istəməmiş, şəhərdəkilər isə çöldən gələn ədəbiyyatı, nəğməni, nağılı xüsusi dir diqqətlə lüyənşuri bir surətdə sevmiş, qəbul etmiş, ona görə də yeni əxlaq ilə, yeni həyat görünüşü ilə əskilər bəzən barışmış, bəzən şəhərlərdən çöllərə gələnlər ilə əski zehniyyətlər mübarizədə bulunmuşlar. Və bunun ətrafında istehzali sözlər, həcvlər, məzhə-kələr, bədiyələr, nağıllar, müxtəsər, müxtəlif şəkilli sözər ortaya çıxmışdır. Əski zehniyyətin yaratdığı ilə bərabər, yenilik tərəf-darları da belə «qoşma»lardan vaz keçə bilməmişdilər.

Onun nəticəsidir ki, təsadüf etdiyimiz «qanadlı» sözər müxtəlif ruhda olur, hər dərədən bir parça alıb bəzən uyuş-muş, bəzən toxunulmuş bir surətdə meydana çıxırlar. İstə ona görədir ki, professor Aničkov deyir: «Xalq əşarı yazılı nəfis ədəbiyyat kimi müəyyən sayda mövcud nəğmələrdən, nağıllardan, sözlərdən və ilaxirədən ibarət deyildir. Haşa! O, əşarin içərisində saysız məzmunda mahnilər, ağıllar, hesab-sızca nəğmələr, ninnilər, həddən aşmiş nağıl motivləri⁴, ayrı-ayrı səhnələr və şairənə mənzərələr vardır».

Bunların hamısı bəzən bir yerdə toplaşır, bir mənzumə, bir nağıl, bir hekayə təşkil edir. Və sonra daha yenilərini doğur-maq üçün dağılır və yeni-yeni şəkillərdə toxunurlar. Diqqət

4. Motiv – nağılla da tamam olmuş bir əhvala deyilir. Bizim nağıllarda Avropa və ruslarda olduğu kimi bir çox hidislərin incə və qurnazca toxu-nulması nəticəsidir. Ona görə də bir nağılda iki-üç motiv ola biləcəyi və hətta üç-dörd nağıl bir motivdən başlar və sonra ayrıla biləcəyi bir çox xalq ədəbiyyatı alımları – folklorçuları tərəfindən qeyd edilməkdədir.

edilsə, xalqın keçirmiş olduğu çobanlıq, maldarlıq, pədərşahi və dərəbəylik kimi dövrlərini nəğmələrdə, nağıllarda ayrı-ayrı görmək mümkündür. Bununla bərabər, ellərin tarix boyu keçirdiyi vuruşmaları, yaqmaları, axıntıları, kimlərlə dost, kimlərlə yağı olduqları, ictimai ayrılıqları, cəmiyyətin içərisindəki siniflər çarpışması tamamilə elin sözlərində aydın bir surətdə görülməkdədir, xalqın öz dövrünün bəylərinə qarşı etirazı, nifrəti, əxlaq düşüncüsü bu sözlərlə qabarır meydana çıxır. Xalq deyir: «Allah saxlasın şurbi (şərri) – şeytandan, quru böhtandan, bəylər qəzəbindən, qəbir əzabından!».

Avropa xalq ədəbiyyatçıları öz ellərini tədqiq edərkən bir çox əsatir cizgiləri gördükələri üçün diqqətlərini oraya verirlər.⁵

Fəqət bizim Azərbaycan xalq ədəbiyyatının dərinliyinə varanda orada bütün millətlərin keçirmiş olduğu iqtisadi-ictimai dövrlərin yaşayışı ilə bərabər, məzkur dövrlərdəki etiqadların olduğunu, digər tərəfdən Ərəbistan, Çin, İran və Hindistandan gəlmiş və elimizin içərisinə yayılmış atəşpərəstlik kimi, ibtidai kommunizm kimi ən ibtidai bir din zehniyyəti ilə islam dini və müxtəlif məzhəbi cərəyanlarının məzhəbi imtizac etmiş olduğunu qeyd etmək olar.

Məsələn: «Bir zaman gələcək hər şey salavata olacaqdır. O zaman həzrəti-Sahib zühur etmiş olur» kimi bir sav (söz) alınsa, onun içində ibtidai kommunizm ruhu islam və hətta şəiqlik tələqqiyatının imtizaci görünür. Bunların arasında bir tərəfdən Zərdüştün dualizmi, digər tərəfdən islam dini ilə türk ellərinə yayılmış əski ərəb görüşü ilə yəhudİ və xristian fəlsəfələri və nəhayət neoplatonizmdən Spinozaya qədər gələn sistemlər məxlutunu sezmək və ayırmaq mümkündür. Fəqət bunların hər birisi ayrı-ayrı tədqiqə möhtacdır.

Yuxarıda bütün bu gözəllikləri və qiymətləri el özü sevə-sevə yayır, genişlədir və nəsildən-nəslə verir, demişdik. Avro-

5. Bununla biz Avropada yalnız bir əsatiri məktəb vardır deməyirik. Bu gün mövcud üç məktəb var. Onlardan tarix boyu ilə birinci meydana çıxan Almaniyada Qrimm qardaşları və Rusiyada Buslayev, O.Müller və başqaları bu məktəbin banilərindəndir.

pa və bilxassə rus folklorçuları – xalq ədəbiyyatı ilə uğraşanlar boylə bir fikrə gəlmışlər ki, bunları yaşıdan bütün elin hər bir fərdi deyildir, bəlkə elin öz içindən çıxmış, onun ruhu ilə bəslənmiş ağıçilar, nağılıclar və «aşıqlar» mövcud olur ki, bu adamlar, bir tərəfdən eşitdikləri nağılı anladır, digər tərəfdən söylədiyinin içində öz ruhundan dəxi bir para qatmış olur. Buna görə professor Aničkov burada iki nöqtəni qeyd edir:

- a – Xalq əşarindakı (ədəbiyyatındakı) hürriyyət tamamlığı.
- b – Ənənəciliyin tamamilə sarsılmaz olması.

Əslinə baxılsa, bu iki nöqtə büsbütün yekdigərinə müğayir və mütəzaddırlar. Fəqət «xalq ədəbiyyatının sırrı də bundadır».

Hər hansı bir söyləyən eyni zamanda özü bir müəllif, bir bədahətçidir. Onun nağılında və yaxud ağılarında bir çox hazır şəkillər, istiarə və təşbihlər mövcuddur. Bunlar ənənə xatırınə saxlanmış və heç bir zaman pozulmaz (Aničkov). Məsələn: «Təpələrdən yel kimi, dərələrdən sel kimi, badi-sərsər kimi keçib getdi». Ya bu: «Az getdi, üz getdi, iynə yarıml yol getdi. Dərə təpə düz getdi və i.a.». Və yaxud: «... Şahzadə gəldi nə gördü: nazənəsənə (nazın sənəm) gəviştə (fırıtşə) kərdar: Gəl məni gör, dərdimnən ölü və ilaxırə».

Şəxsiyyətin xalq ədəbiyyatını yaratmaq və canlatmaqdə pək çox əhəmiyyəti olduğunu inkar etməməklə bərabər, biz onu da göstərməliyik ki, sinaət mərkəzlərindən geridə qalmış hər bir qəsəbə, kənd ailəsindəki cocuqları dindirmiş olursanız, sizə bir sıra nağıl, bir neçə timsal (məsəl), beş-on bayati, otuz-qırx tapmaca söyləyəcəyi mühəqqəqdir. Hələ kəndlərimizin çoxundakı balaların oyunlarında, şəhərlərmizdəki oğlan və qızlar yekdigərləri ilə yapdıqları rəqabətlərdə kimin daha çox tapmaca bilməsi, kimin daha «daddı» bir nağıl bilməsi aranmaqdadır. Hələ ağı söyləyən qadınlarımıza baxınız! Əvvəlcə ölü üstə birisi söylər, ətrafdakılar onu dinlər, o bitirdikdən sonra ikincisi, bir az sonra üçüncüsü başlar və bir-birindən daha təsirli söyləməyə çalışırlar. Burada xüsusi ağıçı arvadlar ayridır. Habelə qərəvəlli söyləyənlər gərək bağ-

lıqda olsun, gərək çöldə olsun, bir-birinin ardınca bunları düzəcəklər və şirin söhbətlərin ardi kəsilməyəcəkdir. Belə şifahi xalq ədəbiyyatını yaymaqda və şəxsiyyətlər meydana qoymaqda ən böyük rol əvvəlcə qadınların, sonra qoca bağbanların, lələlərin ailələrdəki nökərlərindir. Bu adamlar bəlkə də özlərini sevdirmək istəyənlərdir, bəlkə də nağıl, qərəvəlli söyləməkdə bir ruhani ehtiyac duyanlardır, kim bilir.

Bunların arasında nağıl, qərəvəlli, sərgüzəşt, ağı, bayatı söyləməklə şöhrət tapanları da vardır. Belə adamlar bu işi özlərinə peşə eyləyənlərdir. Bu adamların söylədiyi el şeirlərində öz xüsusiyyətləri də görünəcəyi aydınlaşdır. Professor Sokolov⁶ deyir ki: «Bütün xalq kütləsi bununla məşğul olmayırlar, bəlkə ayrı-ayrı şəxslər və ya bir qrup adamlar, ya sənət namına və yaxud «peşə» olaraq yaradıcılıqla məşğul olurlar». N.V. Vasiliyev «dəxi rus hekayə və nağillarını eşitdikcə söyləyənin şəxsiyyəti izlərini onların içində müşahidə etmək olur», deyir. Xalq yaradıcılığını iki yerə bölmək olar: birisi şifahi ədəbiyyatdan, digəri isə mərasim qismindən ibarətdir. Məsələn: üzük fali açmada bayatılar söyləmə; yaxud kosa-kosa oyununda söylənən sözlər; bunların hər birində ayrı-ayrı qymətlər, başqa-başqa bədiələr yarandığı görünməkdədir. Şifahi el ədəbiyyatının yayılmasına bir cəhətdən də «aşıqlar» səbəb olmadadırlar. Bunların da meydana gəlməsində ya bir təsadüf və yaxud yenə də «peşə» məsələsi olur. Məsələn, sa比q Şuşa qəzasının Abdallar kəndi başdan-ayağa boy� aşıqlar ilə doludur. Ona da səbəb o yerin xalqındakı təlaqət əsi və istedaddır. Böylə aşıqların hansı əsrə hansi şərait altında meydana gəldiyini də təyin etmək gücdür. Aşıqların bugünkü halına gəldikdə mərkəzlərdən uzaqlaşdığını, yavaş-yavaş şəhərlərdən çəkildiyini qeyd etmək lazımdır.⁷

Əcnəbilərdə olduğu kimi, boy� şifahi ədəbiyyat mütəxəssislərini toplayıb söylədikləri kimi almaq, təb etmək üçün bù-----

6. Литературная энциклопедия. «Народ. Словесность».

7. Tarix boy� nə vaxtdan bizdə aşıqların əfsanələr söylədiyini bundan sonra gənclər material toplamaqla və tarixləri araşdırmaqla təyin edəcəklər.

tün münəvvər Azərbaycanın borcu olduğu halda, heç bir ziyanının bununla həvəslə məşğul olduğunu görməyirik, təəssüflər-lə demək lazımdır ki, şifahi el ədəbiyyatımız get-gedə daralmış bir dairədə susuz ağaclar kibi solmağa başlamışdır. Bizdə də Afanasyevlər, Aničkovlar, Dal və Snegiryovlar olmayıncı, adamin ağıllı bir tarixi-ədəbiyyatımız da olacağına ümidi azdır. Bərəkət versin ki, son zamanlarda bir bayatılar məcmuəsi, bir nağıllar yığını kimi şeylər meydana gəlməyə başlayır.

XALQ ƏDƏBİYYATININ QİSMLƏRİ

Şifahi ədəbiyyatı başlıca biri mənzum, biri də mənsur olmaqla iki qismə ayırdıqdan sonra bunların hər birinə ayrı-ayrı yaklaşmaq, hər birini ayrıca tədqiq etmək və əsas qanunlarını bulub çıxarmaq lazımdır. Bu xüsusda əlimizdə material istədiyimiz qədər boldur. Fəqət bəlli-başlı sistemə salınması cə-hənnəm, hətta bir məcmuə şəklinə belə qoyulmamışdır. Sonrus şifahi ədəbiyyatını tədqiq edənlərə baxılsa və onların tədqiq sistemi Azərbaycan-türk ədəbiyyatı üçün bir «karvan yıldızı» kimi qəbul etmək olsa, şifahi ədəbiyyatımızın mənzum qismini: 1. Bayati; 2. Mani; 3. Ağrı; 4. Gap (təsnifat); 5. Bağlama; 6. Beşik başı (ninni); 7. Meyxanə, bədiyə; 8. Tərifləmə kimi parçalara ayırmaq olar. Mənsur qismə gəldikdə, o da: 1. Müxtəlif məzmunlu nağıllar; 2. Dastan (qəhrəmannamə)lər; 3. Qərəvəlli (sərgüzəşət)lər, 4. Timsal və təmsillər, 5. Əfsunlar; 6. Tapmacalar; 7. Atalar sözləri (sınaq və başqaları) kimi şöbələ-rə ayırdıqda qəhrəmannamələr, əfsanələr ilə yanılıtmaclar və tərifnamələri həm mənsur, həm də mənzum qismdə görmək olar. Ən doğrusu, bunlarda hər iki cəhət vardır.

Bu qədər geniş və aşqın bir şifahi ədəbiyyatın mənsur qisminin ən qısa, ən mənalı, ən yayılğan və hər kəsin dilinin əzbəri olan atalar sözlərinin təsnifi ilə və onu toplamaqla işbu birinci kitabımızda xalq ədəbiyyatı qapılarının pasını açmaq istədik.

ATALAR SÖZLƏRİ

Divani-lüğət-üt-türk əl-Kaşgariyə və onun içindəki 266 atalar sözünü çıxarıb İstanbul ədəbiyyat fakültəsi məcmuəsində¹ dərc və təfsir edən Nəcib Asimə baxılsa, atalar sözünün əsl adı əski türkçəmiz də «sav» deyə kullanarmış.

İştə ona görədir ki, Nəcib Asim dəxi «Əski savlar» adı ilə məzkar məcmuəyə Kaşgaridən alıb o sözləri məna etməkdədir. Məəttəessüf, onların nə əhəmiyyət, nə də ehtiva etdiyi mənasından, haradan gəldiyindən, nə qismlərə bölündüyüündən bir şey söyləməyir. Bizcə işbu atalar sözlərinin məna və əhəmiyyəti qayət böyükdür. Hətta o qədər böyükür ki, onları araşdırın birisi o sözləri yaradan xalqın adı ailə həyatından başlayıb ictimai münasibətinə qədər, tarix boyu ilə keçirmiş olduğu iqtisadi dövrlərə qədər, hətta o, elin bütün bədiyyat, ruhiyyat, əxlaq, din və fəlsəfəsinə qədər bələd ola bilər. Necə ki, bir fərd uzun müddət təhsil, tədqiq və tərcübədən sonra özünə müəyyən bir əxlaq, bəlli bir fəlsəfə yaradar, oylə də müxtəlif dövrlərdə yaşayıb, onun dadlı və acı həyatını görən cəmiyyət dəxi öz məqamında oylə bir fikir söyləyə bilər ki, o fikir əsrlər boyu yayılır, təkrar edilər və nəsildən-nəslə keçər gələr. Demək olur ki, hər söylənən söz cəmiyyətə xoş gəlməyir. Onun fəsih və bəliq olması, məqamına münasib düşməsi də gərəkmüş. İştə boylə qısa, fəqət həkəmi sözlər ilə məzkar cəmiyyətin fəlsəfi bir mülahizəsi aydın ola bilir.²

Onların içində yekdigərilə təzad təşkil edən kimi bəzi məsələləri (atalar sözlərini) görənlər mətləbin dərinliyinə varmadan «kütlədə fəlsəfə olmaz» deyə çapuq nəticə çıxarırlar. Məsələn, iki söz alalım:

1. Mays 1338-ci il tarixli, sayı 2, səh. 153.

2. Artıq bu nöqteyi-nəzərdən professor Sipovskinin «Rus ədəbiyyatı tarixi» kitabında atalar sözü haqqında doğru bir fəlsəfi mülahizə görmək olmaz. Çünkü «Hərb və sülh»dəki qara tayfi xatırladıqdə daim atalar Sözü haqqında düşünür və söylədikcə təzadlara düşürdü, – deməsi tamamilə doğru deyil (Лекции по истории русской литературы. Баку, изд. БГУ, 1922, сəh. 39).

1. Arvadı əri saxlamaz.
2. Arvadı əri saxlar, pendiri dəri.

Bunlara baxan həman bir təzadın varlığına hökm edəcək. Fəqət birincidə arvadın özündə namus, ismət olmalıdır, arvadı evdə qapamaqla arvad namuslu olmaz və yaxud əri kim olursa-olsun, arvad istərsə, özünü hər mövqeyə qoya bilər, ərinin də ona təsiri az olar, – demək istəniləyi halda, ikincidə zəmənində olduğu kimi iqtisadi cəhətdən erkəklərə tabe olan qadınları məlum ki, ərləri saxlamalı idi. İştə bu nöqteyi-nəzərdən birinci ilə ikinci məsəlin arasında heç bir təzad yoxdur. Hətta fəlsəfə etibarilə də bəzən «qohum-qardaş» xüsusunda «Qardaş – bir qardaş», «Qardaş yaxşı olsaydı, Allah özünə xəlq edərdi» kimi sözlər ilə yan-yana bir də: «Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş», «Ər eldəndi, oğul beldəndi, aralıqda qardaş tapılmaz» kimilərinə də təsadüf ediləcəkdir. Məlum ki, bunların hər birinin öz məqamı və çağrı vardır. El fəlsəfəsi sağlam və hər dəqiqəsinə münasib olan həyatı dialektik bir fəlsəfədir. Məqamı, çağrı dəyişdikcə mülahizə də başqa bir şəkil alacaqdır. Burası tamamilə materialistcəsinə bir düşünüñşdür.

Bu surətlə bir xalqın mülahizələrini ibdaatının qismi olan qısa, təcrübədən çıxmış, sınanmış, qəti fikir verən sözlərlə də anlaya bilərik. Fəqət onun məqamını və çağını gözdə tutmalıyıq. Atalar sözlərinin içərisindəki düşüncələri xarici şəkil etibarilə iki qismə ayırmə olur. Onlardan biri «zərbül-məsəl» adını daşıyan «məsəl», o biri də adı «söz»lər – savlardır. Ruslarda «poqvorka, poslovitsa», fransızlarda «dicton, proverbe» namı ilə məşhur olan ya iki parçadan ibarət və parçaların sonları qafiyə təşkil edənlərə «məsəl» deyirlər. Bizdə buna misal:

1. Ağrilarda göz ağrısı, hər kişinin öz ağrısı.
2. Ərsiz arvad, yügənsiz (yüyənsiz) at.
3. Söz vardır xəlg (xalq) içində, söz vardır xulq (xəlg) içində.
4. Nə yoğurdu, nə yaptı, hazırlıca kökə tapdı.

İkinci qismi isə mənsur olanlardır ki, bunlarda qafiyə olmaz, düz söz kimi deyilir.

1. Ölü qəbir sandığından geri dönməz.
2. Pul kəsəni qılınc kəsməz.
3. Əvvəl yoldaş, sonra yol.
4. Mis sindi, ya cingildədi.

Bunların birinciləri «məsəl» – poslovitsa – proverbe, ikinciləri isə söz mənasında olan əski türkçədəki «sav»³ – poqvorka – dicton olur.

Məna etibarilə baxılsa, gərək «məsəl»lər, gərəksə «sav»-lar bir neçə qismə ayrırlılar. Onlardan bəzisi sadə, mənəsi açıq, təcrübədən çıxmış bir hökm – umozaklıçenie, bir yaşayış qaydası kimi söylənilir:

Öldən qalan əlli gün qalar.

Demək ki, əlindəki işini çalış qurtar. Yarımçılıq qoyulsa uzun müddətə bitməmiş qalacaqdır. Bu bir hökmdür, lakin mənaca sadə, fəqət bir az da şü müllərini aldıqda nə olur.

1. Bağda ərik var idi, salam-məlek var idi,
Bağdan ərik qurtardı, salam-məlek qurtardı.
2. Ev oğrusuna it hürməz.

Bunların mənəsi bəllidir. Məsəldə deyilir ki, bağda ərik ol-duqca yeməyə gələnlər ərik xatırəsinə salam verib qapıdan içəri girirdilər. Ərik bitən kimi camaat da ərik sahibini tanımadı... «Sav»da isə «hər daim evə gəlib-gedənə öyrənmiş it oğurluq zamanı o adama hürməz» kimi zahiri mənəni verir; nəticəsi, malını hər yetənə paylama, evinə gəlib-gedəni yaxşı tanı. Fəqət bununla bərabər boyla bəlkə də əvvəldən doğru mənada qullanlığı halda, get-gedə məcazi mənaya gəlmış olanları da çoxdur. Bunlardan maəda bir də özü-özlüyündə məcazi mənada deyilmiş və yaxud kinayə ilə qullanmış olanları var. Məsələn:

1. Mollanın qarnı beşdir,
Biri həmişə boşdur.
2. Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl!
3. Dedilər Əzrayıl uşaq paylayır, özünkü özünün ol-----
3. Hətta bizdə «söz-sovsuz öy olmaz» deyirlər. Bundan görünür ki, söz və sav (so) mütəradif kəlmələrdir.

sun, bizimkinə dəyməsin... – dedi.

4. Gəldi qaşın qayırsın, vurdu gözün çıxartdı.
5. Kasa aşdan isti olub.
6. Ala qayada bostan uru olubdur.

Boylə kinayəli, istehzalı və toxunaqlı sözləri (Ostroye slo-veçko – Adage⁴) gərək «məsəl»lərdə, gərək «sav»ların içərisində tapmaq mümkündür.

Daha biri:

Mis sindi, ya cingildədi.

«Külü get külliğdən götür» kimi sözlər heç bir zaman doğru mənasında anlaşılmayacaq və mütləqən söyləndikdə onun məcazi mənəsi xatırə gələcəkdir. O biri tərəfdən hər hankı bir «sav»ın və yaxud «məsəl»in ayrı-ayrı mənşələri vardır. İşbu mənşələri araşdırıldıqda geniş və sadə xalq təbəqəsinin dilindəki incəliklər, qabarlıqlıqlar, gözəlliklər vardır ki, ziyanlanmışlarımız o dildən qaçmaqla bərabər öz dilindəki saf, təmiz şəkil və incəliklər yerinə ərəb, rus və farsların təbirlərini qoymaqla iftixar edir.

Məsələn: «Əzgildən kamın alıb indi qoza yeriklər», «Qazıya yalqız gedən razı gələr» kimi sözlərdə nə qədər şeir və narinliq vardır. Bunu hiss etmək üçün mütləqən o xalqın ruhunu bilmək gərəkdir. Burada tamamilə xalqın təbii həyatı qabarmaqdadır. Boylə «söz»ləri təfsir etməklə nazikliyi meydana çıxmaz, bəlkə onların bütün dərinliyi və incəliyi onların sadəliyində və açıqlığındadır. Bunları tədqiq etməklə elin adı yaşayışını avuc içində olarcasına görmək mümkündür. Rus folklorçularından İlyustrov⁵ deyir ki:

«Məsəl» – poslovitsa – içərisində bir həqiqət olan kinayəli, rəvan (yonulmuş) xalq kəlamıdır.

Deməli, o kəlam öyle yonulmuşdur ki, onun içindən bir söz belə atılamaz. Yeki-digərinə cavab verən qafiyələnmiş iki

4. Ərəblərdə buna «nüktə» deyilir. İşbu «nüktə» sözü farscaya, böylə türkçəyə də keçmiş. «Nüktədə» qayət anlaqlı, «rəmz anlayan» deməkdir.

5. Иллюстров. Сборник российских пословиц и поговорок, Киев, 1904, Введение.

parçadan ibarət olar:

Yaz gününün yağışı – ər-arvadın savaşı.

«Qızıldan taxtım olunca – qaraca baxdım olaydı».

Bunun içərisində şeiriyyət dəxi vardır. Burada kinayə də vardır. Bunun həyatda eynilə görülməsinə inanmaq da olur.

«Sav» isə içində bir həqiqət qısa, sadə şəkildə deyilmiş xalq kəlamıdır. Məsələn:

Daldan atılan daş topuğa dəyər.

Ağ pulu qara gün üçün yıgarlar.

(Ağ pul qara gündə gərək olar).

Ərnən arvadın torpağı bir yerdən götürülüb. «Sav»da qafiyə görünmədiyi üçün sadə, qısa bir surətdə meydana çıxır. Çox zaman «sav» məsəldən doğur, yəni məsəlin birinci və yaxud ikinci parçası atılır, qalanı sadə, qısa olaraq el içində gəzir, yaxud «sav»dan məsəl düzəlir:

«Sav» şəkli: «Quyu qazıyan özü düşər».

Yaxud: «Quyu qazıyan əvvəl özü düşər».

«Məsəl» şəkli: «Quyu qazıyan, dərin qazı,

Gen dur, özün düşərsən».

İkinci şəkildə bəzən vəzn olur, fəqət qafiyə olmayırlar. Bəzən bir ədibin, şairin yerli işlənmiş bir şeiri tamamilə deyil, bəlkə də bir misra şəklində və yaxud qisaldılmış bir halda el içində atalar sözü gibi qullanılır.

Məsələn: «Hər yerdə olsa qanlısı əlbəttə qan tutar» (Füzuli) el içində girmiş və:

«Qanlısı qan tutar»,

Yaxud «Qan yol verməz»

Və ya «Gözünü qan tutub»

şəklində qullanılmağa başlamış. «Məsəl» və «sav»ların çoxu qəzalarımızın birindən digərinə keçidikdə və yaxud eyni qəzanın içində müxtəlif şəklə girir.

Məsələn:

1. Adın nədir? – Rəşid

Bir de, bir eşit!

2. Adın nədir? – Rəşid

5Can de, can eşit!

İşbu «məsəl»in birinci yarısı atılmış, dönüb «sav» kimi qalmış. Ona görə də Qəmərlinin Naxçıvan «Atalar sözündə» sadəcə «Can de, can eşit» kimi görülür.

Bəzən də bir yandan, gapdan, nəğmədən bir beyt alınıb «məsəl» yapanları da vardır. Məsələn:

«Adam mar⁶, adamların nəxşidir,

Adam mar, heyvan ondan yaxşıdır.

Adam mar, dindirəndə can deyər,

Adam mar, dindirməsən yaxşıdır» və ilaxirdən:

«Adam mar, adamların naxşidir,

Adam mar, adamların naxşıdır və yaxud sadəcə:

«Adam mar, dindirməsən yaxşıdır» kimi kullanılır.

Xalq içində bir adət vardır: çox zaman birisi bir fikir söyləməkdən əvvəl ya bir «sərgüzəşt», ya bir «timsal» çəkəcək, sonra hala münasib ondan bir nəticə çıxararaq mətləbinə keçəcəkdir. İstə çox zaman iibrətamız bir sözün ətrafında uzun və ya qısa bir söhbət olur.

İstər o insan həyatından olsun (hekayə) və istər heyvan həyatından (timsal) və qarşıq bir timsal olsun, onu bilmək icab edər.

Ona görə də bir çox atalar sözünün bir hekayədən süzülüb çıxarılmış olduğuna qane olmaq olur. Digər tərəfdən Potebnya yunan filosoflarından Arasmosun fikrinə şərik olaraq deyir ki: bir çox təmsillər basna və hekayələr, nağıllar və i.a. qısalıb «məsəl» halına salınır⁷ və bu surətlə timsal, nağıl, təmsil və başqalarının izi «məsəl»lərdə görünə bilir.

Boylə olmadıqda məsəl şeiriyyətini və qabarılığını qeyb edir, yalnız adı mücərrəd bir əxlaqamız söz olur. Mənsur və mücərrəd cümlələr: – Neyləyim qızıl teşti ki, içində qan qu-suram – şairanə şəkillərdən süzüldüyü çox möhtəməldir.⁸

6. Adam var – deməkdir. Burada (m) səsinin (v) səsinə təsiri dilçilər üçün maraqlı olmalıdır.

7. Bu xüsusda aşağıda var.

8. А.А. Потебня. Из записок по теории словесности. Харьков, 1905 г., стр. 332-337.

Onun dالinca məzkur Potebnya bir-iki cümlədən ibarət məsəllərin adı həyatın müşahidəsindən dəxi alına biləcəyinə qanə olur. Ərəblərdən Nəum Şuqeyr⁹ məsəllərin ortaya çıxmاسını tarix boyu ilə anlatmaq üçün bir məsəl gətirir: «İn yəbgi əleykə qaumukə və yəbgi əleykəl-qəmərү, yəni sənin qövmün sənə gümrah olursa qəmər (Ay) sənə gümrah olmaz. Bu məsəlin əslini (mufəddal bin muhəmməd)in rəvayətinə görə cahiliyyət zamanında (Bəni bin sələbə bin Səd bin zəbbə) mübahisəsində doğmuş olduğunu göstərir». Guya o zaman ayın 14-də səbah ilə ay ilə günəş birgə görünərmi, ya görünməzmi üzərinə qəbilə içində mübahisə qalxmış.

Bəzi görünəcəyini iddia, bəzi də görünməyəcəyinə hökm etdiyindən sonra bir nəfəri həkəm tikərlər. Görünəcək tərəfdarları deyir ki, «İn yəbgi əleykə qaumukə la yəbgi əleykəl qəmər» artıq bu ərəblər arasında bir məsəl olaraq qalır – demək ki, bu hadisə olmasaydı, bu məsəl də (sav) olmazdı. – Bununla Nəum Şuqeyr demək istəyir ki, səbəbsiz məsəl doğmaz, hər məsəl bir vəqəyə münasib-məqam olaraq söylənmiş bir hikmətamız söz olmuşdur. Ona görə də «fəlməsəlu hikmətun sairə», yəni məsəl səyyar hikmətdir, – deyir.

Bəzi alımlarə görə, guya əvvəlcə «məsəl» və yaxud «sav» olurmuş. Sonradan onun üzərində həyatdan bir timsal (bir hekayə) qurulmuş. Bəzi nöqtədə bəlkə də boylə olsun. Fəqət ümumiyyət etibarilə biz heç bir zaman bununla şəriķ olmayıriz. Çünkü əvvəla, hər bir atalar sözü ya tarixi olur, məsələn Bakıda: «Mustafa xannan kağazı var» dedikdə tarixən dəli Mustafa xani göstərmək istəirlər, yaxud fəlsəfi ruhda olur ki, bu da həyatın isti və soyuqluğunu görmə nəticəsində meydana çıxacağına şübhə yoxdur. Məsələn:

1. Bu yol gedər-gəlməz yoludur.
2. İmtəhan (imtahan) göydə dögü, yerdədir.
3. Oldu ilə öldüyü çarə yoxdur.
4. Bu dünyanınkı borcdur.

9. Nəum Şuqeyr. Əmsalül-əqvam fi Misral və s. Sudan və s. Şəm, səh.2-8.

Bəzən də tibbi, hüquqi, iqtisadi və yaxud həyatın başqa-başqa sahələrindən alınmış, olduqca qısa, məqamına münəsib olduğu ilə bərabər, bəzən atalar sözü çiplaq halda çalxana-çalxana, arına-arına, nəsildən-nəslə gəlib bizə ancaq ən qüvvətliləri çıxmış olur.¹⁰

Bəzən də məzkur sözlər bir hekayənin və timsalin nəticəsi olduğu üçün təhkiyə şəklini də özü ilə saxlayır. Onu da unutmamalı ki, əsr dəyişdikcə, iqtisadi və ictimai əsaslar dəyişdikcə sözlər də dəyişməyə məcbur olur. Deməli, hər dörtlü həyatın özünəməxsus məsəlləri olacaqdır. Çünkü atalar sözü həyatın özündən doğmadır. Azərbaycan atalar sözünün çoxuna diqqət edilsə, ayrı-ayrı ictimai dövrləri təsvir edər. Onlardan bir çoxu ərəb və farslardan bizə gələnlərdir. Ərəbdən gələnlər eksər ya dini, ya əxlaqi ruhdadır.¹¹

Farsları müxtəlifdir, elimiz bunları mənimsemək istəməmiş, öz həyatına müvafiq olanlarını tərcümə etmiş, ruhuna uyanları qullanmış, ruhuna uymayanları ancaq ağ sariqlarımız tərəfindən və farsların dili və ədəbiyyatı nüfuzuna girmiş «mirzə»lərimizin «səfayı-batinindən» bu çağ'a kimi eliminin şəhərli qismində bolluca yerleşmiş qalmışdır. Bəzilərini xalqımız eşitmış, mənimseyə bilmədiyi üçün özündən ona birisini uydurmuş.

Məsələn, farscanın:

«An yeki porsid əştəra kek hey,
Əz koca miyayı ey eqbal pey»
Qoft əz həmmami-gərmi-kuyito.
Qoft xod peydast əz zanuyl to». (Rumi)

Yaxud:

«Tərrəhom bər pələnge-tizdəndan,
Sitməkari bovəd bər quşfordan». (Sədi)

Birincisini bəzən tərcümə şəklində görürük:

10. Bu xüsusda Ərəstunun və başqa yunan alimlərinin fikrini aşağıda göstərəcəyəm.

11. Boylə də bir çox Qurandan, hədislərdən və yaxud «Əxbər»dan alınıb sariqlarımız tərcüməsi yolu ilə xalq içərisinə girmiş və ilk qailini itirdikdən sonra yetim sözlər sırasına düşmüşdür.

– Dəvə dedi: Hamamdan gəlirəm,
Dedilər: görünür (tökülür) qılça-paçundan –
Bəzən də farscasından daha gözəl, kinayəcə daha kəskin
başqa şəkil görürsən:

Hardan gəlirsən? – Çini-maçannan!

– Məlumdur sənin pari-paçunnan!

Burada qarışqaya işarə edilir və «Çini-maçın» sözünün «Çini-maçan» və ya «Çüni-maçan» deyə ifadə edirlər.

İkincisini isə: «Qurda rəhm edən qoyuna zülm edir» kimi bir şəkildə görəcəksiniz. Digər tərəfdən bir ehtimal da ola bilər ki, türk xalqı bu sözü başlı-başına öz yaşayışından düzəltmiş olsun. Çünkü qoyunçuluq dövrü türklərdə daha fəzlə sürmüştür. Boylə mülahizələr ilə qarşılaşarkən bir nəticəyə varmaq olur:

– Bir çox məsəl və savlar müxtəlif ellərdə müstəqillən olaraq meydana gəlmişdir. Çünkü iqtisadi və ictimai keçidlər ümumbəşəriyyət üçün eyni olmuş, bəzi ellər o keçidi əvvəl, bəziləri də sonra keçmişdir.

Bir-birinə bənzər hallarda hər millətin eyni əksiləmeli reaksiyon nəticəsində eyni mülahizəyə və xülasəyə varmışlardır. Ona görə də bir çox Azərbaycan-türk atalar sözlərinin eynini gərək ruslarda, gərək farslarda, gərəksə başqa millətlərdə və yaxud onlarınkı eynilə Azərbaycanda görmək mümkündür.¹²

İştə ona görədir ki, hər millət, hər el öz məsəl və savlarına əhəmiyyət vermiş, onun haqqında müxtəlif fikirlər demişdir. Əski türklər demiş:

Bilgə ərən savların alqıl ögüt.

Ezgü savık ezləsə özgə singər.

Yəni bilgi (hikmət) ərlərinin savlarından öyündən, yaxşı savı edənlərin (bu hikmətlərin) özlərinə (ruhlarına) sinər təmsil edərlər.¹³

12. Burasını daha müfəssəl bir surətdə müəllifin başqa bir əsərində görmək olacaqdır.

13. İstanbul Darülfunun Ədəbiyyat fakültəsi məcmuəsindən, sayı 2 mays, 1338, Nəcib Asim.

«Atalar sözünü tutmayanın yabanə atarlar»¹⁴
Anadolu türklərində: «Məsəldə xəta olmaz».

Azərbaycanda: «Məsəldə münaqişə olmaz».

Nəcib Asimcə savlara hikmətül-əvam demək lazımdır.

Türküstanda: «məsəl (maqal) güldür, söz-çiçək» və ya-xud: «əhl qazanası – əski söz, əhl qazanası – əski saz, el qazanası – əski söz».

Nəüm Şuqeyrin rəvayətinə görə, yunan filosoflarından Arasmosca: «əlməsəl qovlun məşhur yuşırı ilə qissətin lətifə».¹⁵

Servantescə: «məsəl uzun xəbərlərin Zübdəsi olaraq kiçik qəliblərə salınmışdır». Ərəstuca: «Və kanəl-əmsəlu müxəl-ləfatu hikəmin qədimətin ədrakəhəl-xərabu fəsəlimət niyə min beyni tilkə limətanətinə və cəraləti əlfarihə».¹⁶

Snegiryovun məlumatınca məsəl üçün Şərq elləri: «dilin gülüstəni, sapa düzülməmiş inciləri» deyirlər; yunanlar və romalılar – hökmfərma düşüncələr, italyanlar – xalqın məktəbi, ispanlar – ruhun (ürəgin) həkimligi, ruslar – qızıl söz, qanadlı söz demişlər. Fransızların proverbe, latınların proverbium dediklərindən Snegiryev iş və həqiqətə müvafiq olan söz mənasını çıxarırr. Ondan Vladimir Dal ilə Yermelyov və yenə də Snegiryevə baxılsa, ruslarda məselin özünəməxsus bir çox məsəllər söylənmişdir. Böylə məşhur atalar sözlərindən başqa millətlərdə olduğu kimi bizdə də bəzi şairlərimiz beytlər düzəltmişdir. Məsələn: «Dünyanı ümid ilə yemək olur», savı:

Türklər nə gözəl məsəl demişlər.

Yaxud:

«Nərdivanə bir-bir ayaq qoyarlar», savı:

Məsəldir bu derlər çox tələsmə,
Ayaq bir-bir qoyarlar nərdivanə –

14. Yenə də oradan.

15. Məsəl – Lətif qissəyə işarə edən məşhur bir sözdür.

16. Ərəstuca: «Məsəller qədim hikmətlərin qalıqlarıdır (miraslarıdır). Onların bir çoxu xarab olur, ancaq aralarından ləfzcə mətin və cəzalətli (mənaca dərin) olanları salamat qala bilər».

olmuşdur.

Bu xüsusda Seyid Əzimin Azərbaycan ədəbiyyatına verdiyi faydalar az olmamışdır. Çünkü boylə beytlər ən zəif bir halda qalan, səlis olmayan bir savı o qədər fəsahətə salır ki, xatirdən çıxmaz olur və bununla da xatirdən silinmiş bir çox söz lərimizin yenidən mənasını araşdırmaq və anlamaq mümkün olacaqdır. Məsəllərin özlərindəki vəzn, qafiyəyə diqqət edilsə, orada bəlağət aləminin ən canlı nümunələrini görmək olacaqdır. Bizim məqsədimiz indilik bununla məşgul olmaq deyil.

MƏXƏZLƏRİMİZ

1. Əlimizdə olan altı minə bəliğ atalar sözlərini 11-12 il bundan əvvəl topladığım 1260 dənə ilə başladığ. Bunlardan minə qədərini qarı arvadlar, yaşılı kişilər ağızından almış yazmışdıq. Sonra inqilab dolayısı ilə Azərbaycanın bir çox yerlərini gəzdik, ondan-bundan nə eşitdiksə yazdıq. Bunlar hamısı sistemsiz və mülahizəsiz yalnız bir sövqi-təbii ilə toplanmışdı.

O zaman şəhərləri kəndlərdən ayırmak məsələsi də fikrimə gəlməzdi. Ona görə də sonra toplananlar da boylə bir ayric yaratmağa qabil olamazdı. Ondan əlavə, indilik onunla məşgül olamadıq. Onun üçün xüsusi tədqiq lazımdır. Bu da hər zaman edilə biləcək bir işdir. Yalnız asudə vaxt, bir də məlumatla bərabər həvəslə bir gənc istər. Zatən burada toplanmışların özlərinə diqqət yetirilsə maldarlıq, çöl həyatına, kəndlilərə dair nə qədər varsa, məlum ki, şəhərdən uzaq bir yerin malıdır.

2. Ondan sonra əlimizə keçən qəzet və məcmuələrdə birlər-ikişər nə kimi atalar sözü və [məsəllər] görüldüsə, onlar da toplandı. Mənim kimi boylə atalar sözləri toplayanlar o zaman çox idi. O cümlədən gənclərimizdən sabiq ticarət məktəbinin müəllimlərindən Qasım Qasımov vardi. Onun dəxi minə qədər tapmaca və məsəl topladığını bilirdik. O da bəzən qəzet və məcmuəyə, bilməsə «Məktəb» məcmuəsinə boylə məsəllər və tapmacalar yazıb göndərərdi.

3. Sonra «Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza» adlı məcmuənin müxtəlif nömrələrində görünən materialları (3409) olduğu kimialdıq.

4. Bir az sonra əski müəllimlərimdən və indiki əməkdaşımız olan Əlisikəndər Cəfərov vasitəsilə İrəvan çapı Qəmərlinski (750) və Bakı çapı S.M.Qənizadənin «Sofi Şeyda»sından (288-ə qədər) atalar sözü əldə etdik.

5. Habelə şamaxılı, gəncəli və başqa yerli əməkdaş və ar-kadaşlarımızdan dəxi bir xeylisi (700-800) öyrənildi. Nəhayət, Əbülfəsəm Hüseynzadənin (2000-ə qədər) əlifba üsulu ilə topladığından 128 ədəd.

6. Bu kitabı düzüb qurtardıqdan sonra və Bakıda yaşa-mış qarabağlı ailələrindən toplanmış olan Fərhad Ağazadə yoldaşımızdan da 1895 dənəsini aldıq, o da əlifba üsulu ilə qeyri-müntəzəm bir halda idi.

Bununla bərabər F.Köçərlinin «Balalara hədiyyə» məc-muəsindən dəxi iqtibas edilənləri də vardır. Boyləcə 7-8 minə bəliğ mövcud atalar sözlərini ələkdən keçirdikdən sonra yu-xarıda ərz edilən qədər material qaldı. Fəqət bunların hamisini bir kitaba yerləşdirmək qayət müşkül olduğu üçün mümkün olan miqdarını buradan çap etdik. Bununla demək istə-yirik ki, bu əsər bir çox adamların əməyinin məhsuləsidir və bizim öhdəmizə düşən vəzifə isəancaq kitabın tənzimi və parçalanıb dağılmış inciləri toplamaqdan ibarət oldu.

KİTABIN QURULUŞU

Kitabın quruluşuna gəldikdə onu söyləməliyik ki, qəbul etdiyimiz sistem tamamilə başqalarından ayrılmadadır. Fransız, alman, rus dilində olan bu tipli geniş ədəbiyyata baxılsa, əvvəla hər yerdə əlifba sistemləri ilə düzmişlər. Yəni savda və ya məsəldə ilk sözün baş hərfini alıb tərtiblə düzmişlər. Boylə üsul son dərəcə mənasız olur.¹

Çünki boylə quruluşda min dərədən axan sular birləşmiş olur. Bir səhifədə min mənada və heç də yek digəri ilə əlaqədar olmayan fikirlər gəlib təsadüfən toplanmış olurlar. O zaman müəyyən bir hadisə və yaxud bir-birinə bənzər hadisələr, ovzalar haqqında elin damağında nə kimi intibalar oyada bildiyini bilmək imkan xaricində olur.

Rus folklor və lügətçilərindən məşhur Vladimir Dal əlifba sistemi üçün deyir ki: «əlifba üsullu məcmuələr, əyləncə üçündür». «Eti azbuçnie sborniki slujat dlya zabavi; çtobi çitatel naşel tu iz nix, kotoraya prixodit im na um. Eto zabava nastolko zamançiva, çto mnoqiye naxodili v moem sbornike tot ne dostatok, çto, jelannuyu posloviyü ne naxodili totças».²

Onların qurulmasına səbəb zehnə gələn bir-bir məsəli və ya savı o saatda tapılması mülahizəsi olmuşdur. Bu əyləncə o qədər aldadıcıdır ki, hətta mənim məcmuəmdə əlifba üsulu olmasını mənə nöqsan tutmuşdular. Krim məsəl və savlarını cəm edən professor Samoylovic və Falov həm əlifba, həm də məzmun cəhətləri təqib etmişlər.

Almanlar da, fransızlar da əlifba üsulunu qəbul etməklə bərabər, sistemin gərəksizliyini sezdikləri üçündür ki, əsas üçün səs olmamış, bəlkə ifadə edilən ən əhəmiyyətli söz alınmışdır. Bunun özündən də böyük bir nöqsan var. Boylə sistem üçün «ikibaşlı» və yaxud bir neçə mənalı atalar sözü hara qoyulacağı müşkül olur. Məsələn, İran təsiri ilə yaradılmış bir böylə:

1. Arvad siğə, ev kirə, pulmu və yaxud;

1. Boylə müəlliflərin adlarını yazmaqdan vaz keçdi.

2. В. Даљ. Пословица русского народа, 1902 г, сяш. XXVI-XXVII.

2. Yaman qonşu, yaman arvad, yaman at.
Birindən köç, birin boşla, birin sat;
3. Keçi handan, qaya handan;
4. Dəvəni gördün? – Qığın da görmədim! kimi gəldikdə
bu sistemin də əngəli göz öündə olur.

Son zamanda Türküstan, Tatarıstan kimi yerlərdə çıxməqda olan «Min bir maqal» ismi müxtəlif məcmuələrə təsadüf edilir ki, onlarda bir məsələ ətrafında on beş «söz» toplaşdır keçmişlər. Fəqət boylə təqsimətin özündə əsaslı bir sistem görünməyir.

Bunlardan daha mükəmməl Vladimir Dalın, İlyustrovun, Kalaşyevin və başqalarının sayıla bilər. Bunların quruşu «Allah, padşah, məmurlar, qanun, məslək və təbələr, evlənmə, ailədə münasibət, balalar; xüsusi mülkiyyət, əhdnamələr, cinayət və cəzalar, məhkəmə, zənginlik, fəqirlik, vergi, təhsil, yemək, içmək, məbudun səlamət və xəstə halları» kimi və bəlkə bundan daha fəna bir şəkildə düzəlmış: «Tanrı, şeytan, övliya, ənbiya, imamlar, padşah, xan, bəy, ruhanıllar, ağa və nökər, müxtəlif məşguliyyətlər (sənətlər) xalqlar və tayflar, insan insanın məbudu, işkal və eyib, ailə və nəsil, ictimai münasibət, insanın hərəkətləri, yaşı və xarici işkal, əhvalruhiyyə, həyatda hadisələr, təsadüflər, insanın fəaliyyəti, əql və bilgi; ruhi və əxlaqi xassələr, insanın yaşadığı yer ilə əlaqəsi, təbiatlə əlaqəsi, dünya və səyyarələr, vaxt-zaman, yemək-içmək, geyim-əsləhə, ev ləvaziməti, heyvanat, nəbatat və meyvə» kimi. Bunların hər hansına baxılsa, əvvəla müəyyən bir ictimai müləhizə ilə qurulduğu idealist ruhunun əsrlərdə mündəmic olduğu və boylə bir qeyri-təbiilik nəticəsində şöbələrin məntiqcə tuş gəlməməsi meydana çıxır. Biz isə bunların hamısını nəzərə aldıqdan son məsələyə materialistcəsinə yanaşmaq və həyatı olduğu kimi «tarix» təvalisi nöqteyi-nəzərindən ictimai və iqtisadi dəyişmələrdən göründüyü kimi insanın əvvəlcə yaşadığı yerdən başladıq. Ona görə də kitabıñ əsasında iki böyük hissə oldu. Biri insan və təbiət, ikinci, insan və cəmiyyət. Bu kitabıñ iç üzü şəklinə baxılsa, möv-

zu etibarilə mühüm qismlərə ayrılmış və hər qismin qol-budaqları bir-birindən ayrılmış olmaq surətilə təsnif edilmişdir.³

Toplanan materiallarda toplayıcının sevib-sevməmiş kimi ənfəsi bir əlaqəsi məsələsi ola bilməz. Çünkü toplanan materiala münasib qurulmuş bir sistem üzrə ayrılmış məsəl və ya savlar oralara göndərildikdə hərə öz xanasına düşüb qalır və kitaba köçürürlür, burada xalqın zehniyyəti tamamilə meydana çıxmış olur.

Arada bir məsələ vardır ki, onu söyləməliyik. Son dərəcə «ədəbsiz»lərini buraya yazmadıq. Onu da ayrıca bir kitabça halında çap etmək mümkünündür. «Ədəbsiz» namı altındakı atalar sözü məna etibarilə dərin, kinayəcə qayət kəskin və narın olanlardır. Bunlar əksəriyyətlə fiziologiya məsələlərinə və o vəzaifi ifadə edən cihazlara aiddir. Bu da orta dərəcə ziyanlılıq nəzərində «ədəbsiz» sanılır.

Xalqın içərisinə gedilsə, şəhərdən və şəhərin xırda alverçilərindən uzaq olan kəndlərdə təbii olaraq «ədəbli, ədəbsiz» kimi bir ayrılıq yoxdur. Elmi nöqteyi-nəzərindən də oylə baxış doğru olurdu. Fəqət yenə də əfkari ümumiyyə rəyəti lazım gördük və bu kitabın meydana çıxması ilə gənclərimizi xalq ədəbiyyatına bir az təşviq etmiş olsayıdıq, məqsədinə çatanlardan olardıq.

Nəhayət, bu məcmuəni oxuyan yoldaşların hər birisi gərəksə yeni tapılmış doğru bir surətdə yazılmış materiallar ilə və yaxud hər bəbdəki atalar sözünə dair faydalı bir mülahizə bəyan etməsini məmənuniyyətlə qəbul edər və indidən təşəkkürtamızı bəyan edərik.

Bundan sonrakı cildlərimizdə buraya daxil olmayan məsəl və savlarla bərabər ən başlıca Qarabağ, Gəncə və Quba ətrafi üzrə bu cildə düşməyənləri əlavə ediləcəkdir.

İşbu iki cilddə atalar sözü bütün Azərbaycandakı atalar sözünün tamamisi olmadığına qaneyik. Zənnimizcə ayrı-ayrı yoldaşlar daha gözəl, daha mənadar savlar və məsəllərlə cəmiyyətimizə yardım edəcəkdirlər.

Son söz olaraq bunu da əlavə edək ki, bu kitabın tərtibində mənə yardım edən arkadaşlara elanən təşəkküratımızı izhar edirəm. O cümlədən gərək əsərin təhriratında, gərək bildikləri atalar sözlərini söyləməkdə tərəddüd etməyən dost-aşnaların yardımı olmama idi, bu qədər tez materialı hazırlamaq və tərtibə salmaq mümkün olmazdı.³

Bizə ən çox yardım edən əski müəllimimiz Əlisgəndər Cəfərzadəyə ayrıca minnətdarıq. Ondan maəda kitabda «Şəm» işarəsi ilə qeyd etdiyim «məsəl» və «sav»ların çoxunu şamaxılı yoldaşların ağızından və yaxud lütfkar qələmləri yardımından aldıq.

Kitabın içində bulunan gəldikdə mən elin söylədiyi səbki saxlamaq istədim. Fəqət hamisini el ağızından ala bilmədim. Kitablardan aldıqlarımı gördüyüm sayaqda yazdım. Eşidilənləri kim nə sayaq söylədi, oylə; məlum ki, bunların hamisini yerlərdən (kəndlərdən, şəhərlərdən, obalardan və başqalarından) toplamaq daha maraqlı və daha dəyərli olardı. Lakin bu dəfəlik biz yaxında və əl altında olanlarını aldıq, bir məcmuə şəklinə qoyduq. Ona görə də nöqsanlı çıxdı. Lakin xalq ədəbiyyatını hər yeni toplayan bir dürlü eşidər və bir dürlü yazar; ona görə də bu məssələnin içindən heç bir zaman çıxılmaz; hər zaman nə yazılsa nöqsanlı olur.

İşarələrə gəldikdə SMOMPQ ilə göstərdiyim «Qafqaz yerlərini və xalqlarını öyrənən materiallar məcmuəsi» («Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kafkaza»), «Naxçıvan» – Qəmərlinskinin məcmuəsi, «Bakı» – Bakıda çoxdan bəri təkrarlar ilə qarı-qocalar ağızlarından alındığım, «Qarabağ» – F.A. Fərhad Ağazadənin qarabağlı ailələrindən və Bakı yerlərində toplamış olduğu materiallardan⁴ alınmışdır.

Kitabımızda görünən nöqsanları bizə ixtar edən və yaxud

3. Bu kitabın yazılmasında və atalar sözü materiallarında bizə yardım edən yoldaşlar bunlardır: İsgəndər ağa Babazadə, Səməd Əlizadə, Talib Talibzadə, Səid Mirqasimzadə, Cümşüd Zülfüqarlı, Baqi Möhsinzadə, Əlisgəndər Cəfərzadə, Əbdülqasim Hüseynzadə və s.

4. Fərhad Ağazadənin çoxlu materialı ikinci qismə gedəcəkdir.

bildikləri atalar sözü və yaxud başqa şəkil el ədəbiyyatından bizə məlumat verənlərə indidən təşəkkürümüzü izah edirik.

İxtar: Azərbaycanı Öyrənən Cəmiyyət (Tədqiq və Tətəbbübü cəmiyyəti) xalq içindəki şifahi ədəbiyyatı (əzbər) ilə bərabər həmin sözlərin hara və nə zamandan, nə məqamda işləndiyini də tədqiq etmək istəyir. Ona görə də cəmiyyətə göndərilən materiallarda xalqın söylədiyi kimi yazmalı. Yerini göstərməli və mümkün olduqca kimlər (qoca arvadları, kişi lərmi) tərəfindən söyləniləyini və hər bir sözün barəsində nağıl və ya hekayə olduğunu, söyləyən camaatın necə güzəran etdiyini də qeyd etmək lazımdır.

Kitabın içində müxtəlif şəkildə söylənən məsəl və savları təkrar ediləcək sözlərlə yazmadıq. Məsələn:

- a) Dovşanın yüyürməyin gördüm, ətindən tövbə etdim.
- b) Dovşanı yügürəğən gördüm, ətindən ümid kəsdim.

Bunlardakı təkrar edilən sözləri buraxıb iki müxtəlif şəkli birləşdiridik: «Dovşanın yüyürməgin (yügürəgin) gördüm, ətindən tövbə etdim (ümid kəsdim)...»

TƏBİƏT HAQQINDA

Yer və avarizi (göl, dəniz, çay, dağ, daş və i.)

Kainat: yax (səma), günəş, ay, yıldızlar.

Zaman: yillar, fəsillər, aylar, həftə, gün, gecə və gündüz.

İqlim və afəti-səmaviyyə: qar, yağmur, çovğun, boran, qırov, ayaz, gök gürullaması, yıldırım.

Həyat içərisində.

Oldu olacaq.

İnsanın təbiətdə rəbitəsi.

Dirilik və ölüm.

Dünya haqqında müsbət və mənfi baxış.

Təbiət haqqında

I Kürreyi-ərz və avariz

- Gökdən nə gəldi ki, yer onu qəbul eyləmədi. (Qarabağ)
- Haqverdiyev)
 - Gökdən gələn yerə qəbuldu (qəbuldur). (Bakı)
 - Yer qatı, gök (göy) irağ. (Naxçıvan)
 - Gündoğan salamatdı (salamatdır), günbatan məlamətdi (məlamətdir). (Şamaxı)
 - Hər yoxuşun bir enisi var (olur). (SMOMPK)
 - Hər enişin bir yoquşu olar, hər yoquşun bir enisi. (R.H.Şəmkir)
 - Enişin yoxuşu olur, yoxuşun (da) enisi. (SMOMPK)
 - Yerin qulağı var. (Bakı)
 - Alaqayada bostan uru olub (yaxud: urudu). (SMOMPK)¹
 - Şor yer sümbül (sünbü'l) gətirməz. (Naxçıvan)

II Daşlar haqqında

- Daş düşdürüyü yerdə ağır olar. (Naxçıvan)
- Hər atılan daşın dalınca getməzlər (baxmazlar). (Qarabağ)
- Daş düşdürüyü yerdə qalar. (SMOMPK)

1. Bostanın sonunda var-yoxu yolşdurmaq deməkdir. Bu da kinayə yoludur.

- Daş qayaya rast gəlib. (Bakı)
- Yatan daşın altına su keçməz. (SMOMPK)
- Köşə daşı yerdə qalmaz. (Şəmkir R.H.)

III Filizat və mədənlər haqqında

- Cins cinsə əsər eyləməz. (Naxçıvan)
- Hər işıldayana qızıl demərəm. (Naxçıvan)
- Mis gəldi saqsı qaç. (Bakı)

IV Dağlar

- Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış (yağdı). (Ümumi, Qarabağ SMOMPK)
 - Qaya uçan günü toz qopar (qopacaq). (Ümumi, Bakı, Şamaxı)
 - Qaya uçmazsa, dərə dolmaz. (SMOMPK)

V Çaylar, göllər, dənizlər və quyu

- Suyun lal axanından, adamin yerə baxanından (qorxmaq gərək). (Ümumi, Bakı)
 - Bəndi selə vermə. (Naxçıvan)
 - Araz! Altını da bılırəm, üstünü də: (/...../)
 - Kül başına, ay Araz, üstündən təzək atdanır (atlanır). (/...../)

VI Göl

- Dama-dama göl olar, axa-axa sel olar. (Ümumi, Naxçıvan)

VII Dəniz, dərya

- Qiraq salamatdır (salamatlıq qıraqdadır). (Bakı)
- Dolu dəngizə (dəhənzə) yağar. (/...../)
- Siçan sidiginin dəryaya xeyri var. (Ümumi, Naxçıvan)
- Dəryadan nə əstik (əskik) olacaq. (Bakı)

VIII Quyu

- Quyuya su dökməklə sulu olmaz. (Bakı)

IX Su

- Su mundarlıq (mirdarlıq) götürməz. (Naxçıvan)
- Dayanan su tez iyiyər. (SMOMPK)
- Su alçaqdan aşar, hündürdən aşmaz. (Qarabağ – F.A.)
- Su bir yerdə çox qalsa qoxur (dursa iylenər) (Şəki – Əfəndizadə, Bakı)

Kainat haqqında

(Gök, Günəş, Ay, yıldızlar)

I Gök, Günəş, Ay, yıldızlar.

- Ay, ulduz (yıldız) gögə yaraşar (SMOMPK)

II Günəş

- Gün öz işığını heç nədən əsirgəməz. (/...../)
- Gün doğar (çixar), aləm görər. (Ümumi, SMOMPK, Bakı)

III Ay

- Ayın on beşi qaranlıq olsa, on beşi aydınlıq olar. (Ümumi, Bakı)

Zaman-vaxt haqqında

Bilümum vaxt. Günün qismləri, həftə günləri, fəsil, aylar.

I Bilümum vaxt

- Hər şey vaxta baxar, vaxt heç bir şeyə baxmaz. (SMOMPK)
- Hər şey öz vaxtında bitər. (?)

II Günün qismləri

- Axşamın xeyrindən səhərin (gündüzün) şəri yaxşıdır. (Bakı, SMOMPK)
- Hər sübhün bir axşamı var, hər axşamın bir sübhü (?)
- Hər aydınlığın bir qaranlığı var, hər qaranlığın bir aydınlığı. (Şamaxı)
- Sabahı yalayı, axşamı pilavi. (SMOMPK)
- Gecə qara cücə qara. (Bakı)
- Axşam isə – yat, sabah isə – get. (Ümumi, Qarabağ)

- Hər saatın bir hökümü var. (Bakı)

III Həftənin günləri

- Əyyamda düşər şənbəyə Novruz. (Ümumi, Bakı)
- Bu gün çərşənbədi (dir), qəlbimə düşən nədi (dir)?
(SMOMPK)
 - Şənbə-şikar, bazar-bekar, həftə üçü bənu meyyə (bəni-umeyyə) çərşənbə tərpənməyə. (Bakı, SMOMPK)
 - Həftə səkkiz, mən doqquz (Bakı, SMOMPK)

IV, Fəsillər

- Papağını çevirsən il gələr gedər. (Ümumi, Naxçıvan)
- İlin yaxşılığı çar fəslindən məlum olur¹⁾. (Bakı)
- Hər fəslin meyvəsi var. (SMOMPK)
- Bir gül ilə bahar olmaz. (Bakı)
- Yaza, qışa bir aqıl neyləsin. (SMOMPK)
- Yay kasıbin həm atası (atasıdır), həm anası (?)
- Payızın suyu kasıbin boğazına gendi (gendir). (?)
- Qış qışlığını yerdə eylər, göydə eyləməz. (?)

- 1) Çar fəsil – Novruz günündən sonra gələn dörd gün: 1) bahar, 2) yay, 3) payız, 4) qış kimi təfəqqi olunduğuuna işarədir.**
- Qabağı yazdı, ömrü azdı. (Ümumi, Naxçıvan)
 - Hayif ki (heyf ki) ömrüm azdı, quyruğumun dibi yazdı.
(Ümumi, SMOMPK)
 - Hayif ki yazdı, burnumun dibi yazdı. (Bakı)
 - Tərədən yeyən çıxar – yaza gərədən yeyən çıxar yaza.
(Şamaxı)
 - Qışda donub ölməkdən, yayda yeyib ölmək yaxşıdır.
(SMOMPK)
 - Gecə ayaz, gündüz bulut ilin nəsidi (nəs), gecə bulut, gündüz ayaz ilin xasıdı. (?)

V Aylar

- Martım çıxdı, dərdim çıxdı, keçilərim yaza çıxtı. (SMOMPK)

- Mart çıktı, dərt (dərd) çıktı. (Ümumi, Şamaxı)
- Həməşə (həmişə) şaban idi, bir gün qoy ramazan olsun.

(SMOMPK)

- Hər gün şaban, bir gün də ramazan.
- Həmişə şaban, bir dəfə ramazan. (Bakı)

İqlim və afəti-səmaviyyə

(Yağış, qar, külək, qirov)

I Yağış (yağmur)

- Yağışdan qalanı yağmur apardı. (Naxçıvan)
- Dağda yağsa, çöl avadan. Çöldə yağsa, çöl avadan (abadan). (SMOMPK)

II Qar

- Hər yağan (həmişə yağan) qar olmaz. (Bakı, Ümumi)
- Küləsi külək basdı, qar basdı. (SMOMPK)
- Qar yağıb ayağ üzütmək için (/...../)

III Külək

- Yel əsib, qoz tökülüb. (SMOMPK)
- Yeli dutmaq olmaz. (/...../)

IV Qirov

- Malı qirov öldürür, qışın adı bədnamdı. (/...../)

Bilümmü həyat içərisində

(Qarışiq sözlər)

- Hirnan gələn zırnan gedər. (Ümumi)
- Haynan gələn vaynan gedər.
- Cörəgin zora nə tabı.
- Hardan incəlsə, ordan üzülər.
- İncələn yerdən üzülər.
- Çəkişməsə, bərkışməz.
- Hər nə gəldi, xoş gəldi.
- Gedən gələr, soruşan qalar. (SMOMPK)

- Bu yol gedər-gəlməz yoldur. (Bakı, Ümumi)
- İmtahan yerdədi (dir), göydə degil. (SMOMPK)
- Göydə duğu (deyil), yerdədü (dir). (Bakı)
- Gördüğünü qoyub eşitdiginə (inanma) getmə (yaxud: eşitdigini demə). (SMOMPK)
- Qum gedər, qayır qalır. Sana kor Tahir qalır. (/...../)
- İki xeyratdan qalan tullu koxasına oxşayır (/...../)

Oldu – olacaq

- Sən vurmadın, bən yixılmadım. Bəs nə oldu? (Naxçıvan)
- Olacağa çarə yoqdu (yoqdur). (Bakı, Ümumi)
- Olan yerdən öləcək (SMOMPK)
- Olmuş olacaqdan iyidir (Şəki)
- Oldu ilə öldüyə çarə yoxdu. (Ümumi, Bakı)
- Ya havadan, ya zəlzələdən. (Ümumi, SMOMPK)
- Ya vəlvələdən, ya zəlzələdən. (Ümumi Bakı)

İnsanın təbiətlə rabitəsi

(Od, bağ, taxta, rənglər, mundarlıq)

I Od

- Od yanmasa, tüstü çıxmaz. (Ümumi, Bakı)
- Yanan yerdən tüstü çıxar. (Şamaxı)
- Od düşdürü yeri yandırar. (SMOMPK)
- Qurunun oduna yaş da yanar. (Ümumi, Bakı)
- Od ilə oyun (oynamaq) olmaz. (/...../)
- Hər kəsin (kəs) ocağın odunu özü için eşər. (SMOMPK)
- Samanın tüstüsü göz çıxarar (Ümumi, Naxçıvan)
- Odu suyun yanında qoymazlar. (SMOMPK)
- Od ilə pambığın nə aşınlığı (yaxud: aşınlığı olmaz).¹

(Ümumi, Bakı)

- Oddan kül törər, küldən od. (Ümumi, Naxçıvan)

¹ Bu söz çox zaman qoca qarılar tərəfindən oğlan ilə qızın bir yerdə olması müğayir olduğu için söylənirdi.

II Bağ

- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. (Ümumi, Naxçıvan)

III Taxta

- Taxta nazikdir, mismar götürmüür. (SMOMPK)

IV Rənglər

- Qaradan artıq boyaq olmaz. (Ümumi, Naxçıvan)
- Qaradan o yana rəng yoxdu (yoqdur). (SMOMPK)
- Bədrəng də (rəngsizlik) bir rəngdi (rəngdir). (Bakı, Naxçıvan)

V Mundarlıq (mirdarlıq)

- Mundarı mundar aparar. (Naxçıvan)
- P... p.... arıtlar (SMOMPK)

Dirilik və ölüm

- Biri ölməsə, biri (ikisi) dirilməz. (Ümumi, Bakı, Naxçıvan)
- Səksən, doqsan, bir gün yoqsan. (Ümumi, Bakı)
- Ya səksən yaşa, ya da doqsan, axırı bir gün yoxsan. (SMOMPK)
- Ölünün yüzü soyuq olar. (Bakı)
- Ölüsü bir gün, şivəni bin gün. (/...../)
- Ağlayışını bilməyən ölüsünü mundarlayar (Naxçıvan)
- Ölən inek südlü olar. (Ümumi, Naxçıvan)
- Sağlığda kor Fatma, öləndə badam gözlü. (Bakı)
- Ölünün vəsiyyəti özü ilə gedər. (Bakı)
- Azdan az qırılar, çoxdan çox² (Ümumi, SMOMPK)
- Azdan az demişlər, çoxdan çox. (Bakı)
- Ölülər öylə bilər dirilər halva yeyər. (/...../)

² Cəsarət vermək məqamında burası çox zaman ordunun qırılma-sına və yaxud bir yerdə yoluxmadan çox olən olduğu təqdirdə söylənir.

- Ölü kimdi ki, goruna gömən kim ola. (SMOMPK)
- Ölünü öz xoşuna qoysan vurar kəfənini batırar.

(Qarabağ)

- Ölünü bir-bir götürərlər. (SMOMPK)
- Ölü mənimdi (mənimdir) ayağını yeyirəm. (/...../)
- Saçı ölüünün üstə kəsərlər. (/...../)
- Ölü kimi ölgünən (öl), mürdəşir kimi yuyum (yuum).

(Bakı, Şamaxı)

- Yas iyəsi kiridi, yasa gələn kirimədi. (/...../)
- Nə ölən var, nə göruna gömən. (Bakı)

Dünya haqqında

Müsbət və mənfi baqış

I Dünyanın etibarsızlığı, zamanə-dövran.

- Bu dünya vəfasız dünyadır. (Bakı)
- Heç kəsin çiraqı (başacan) sabahacan (sabahaqədər) yanmaz. (/...../)
- Dünya, dünya, pis (puç) dünya: Gəl qarani kəs dünya. Bir yigidə bir ovuc torpaq bəs dünya. (/...../)

II Zamanə – dövran

- Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz ol. (Şamaxı)
- Zəmanə öylə köpoğlu³ zəmanədir. (Bakı)
- Mərifət manğura dəyməz, sim və zər dövranıdır.
- Dövranı sürən sürsün, hər kəsin macalı var. (/...../)

II a Yaxşı, yaman gün, xoş gün, axır günü.

- Yaxşı qalmaz.
- Getməsin o, yaman ki, yerinə yaxşı gəlməyə. (SMOMPK)
- Yaxşı günə dözməyən yaman günə heç dözməz. (Ümumi, Naxçıvan)
- Yaman günə səbr edən yaxşı günə tez düşər. (SMOMPK)
- Yaman günün ömrü az olar. (Ümumi, Bakı)

³ Köpəkoğlu deməkdir.

- İnsanın axır günü xeyir olsun. (Bakı)
- İnsanın bir əvvəli, bir axırı. (/...../)

Keçmiş, gələcək, keçən günü anmaq.

- Keçənə güzəşt deyərlər. (Ümumi, Bakı)
- Keçən keçdi, gələn günün xeyir olsun. (Ümumi, Bakı)
- Keçən keçdi, vay gələcək gərdi dir. (Bakı)
- Keçən günə gün çatmaz, calasan günü günə. (Bakı, ümumi)
 - Ayaz oldu, bulut oldu, keçən günlər unuduldu (unutuldu). (Şamaxı)

III Həyatda təsadüf

- Yük təkməsə (təkməzsə), daş qəribligə düşməz. (Ümumi, Naxçıvan)
 - Həmişə yol bostan kənarından düşməz. (SMOMPK)
 - Yağışdan çıxdım, yaqmura düşdüm. (Ümumi, Qarabağ)
 - Yağışdan qurtuldum, yaqmura dutuldum. (SMOMPK)
 - Yanğından çıxdım, yalova düşdüm. (Bakı)
 - Oturduğum yerdə oyuna düşdüm, güldüğüm yerdə gürşəda. (Bakı)
 - Dünya xali degildir. (/...../)
 - Dünyadı, hancarı dutsan keçər. (Gökçay)
 - Dünyanın işin hər tür (tör) dutsan öylə gedər. (SMOMPK)
 - Bu gün mənəsə, sabah da sənədir. (Şamaxı)
 - Dünya bir yorğun avdır (avdır), hər gələn bir dəm avlar. (SMOMPK)
 - Dünya gedib, ucu qalıb, adamların bici qalıb. (Bakı)
 - Dünya malı dünyada qalır. (Bakı, Ümumi)
 - Böylə qəm, böylə kədər, böylə gələr, böylə gedər. (SMOMPK)
 - Əbləh odur dünya için qəm yeyə, Tanrı bilir kim qazana, kim yeyə. (Bakı, Ümumi)
 - Süleymana qalmayan dünya görəsən kimə qalacaq? (Bakı)

- Dünya bunyat (bünyad) olanı, qazı sünnət olanı? (SMOMPK)

IV İnsan

Ümumiyyətlə insan haqqında

Vücud (bədən) hissələri

Xarici görünüş əşkal və uyub

Ümumiyyətlə insan haqqında

(İnsan, adam haqqında müsbət və mənfi fikir, ümumiyyətlə adamlıq)

I İnsan

- Daşın xirdası böyüməz, adamın xirdası böyüyər. (SMOMPK)
- Hər şey nazikliyindən sinar, insan yoğunluğundan. (/...../) - Xəmir yeyənin acizi olmaz. (/...../)

II Adam haqqında müsbət və mənfi fikir

- Özü eyləyenə çarə yoxdur. (Naxçıvan)
- İnsan özü özünə eylədiyini aləm yiğilsa, eyləyə bilməz. (/...../)
 - Hər kəs nə eyləsə, özünə eylər. (Bakı)
 - Özü özünə eylədiyini el yiğilsa, edə bilməz. (SMOMPK)
 - İnsan xoş günə dözməz. (Naxçıvan)
 - Hər adam özü için fikir eylər. (SMOMPK)
 - İnsan bacarmadığı işi boynuna almamalı. (Naxçıvan)
 - Hər adam öz eybini bilməz. (SMOMPK)
 - Adam sözünü adama deyər. (Naxçıvan)
 - Adama (insana) yaxşılıq yoqdur. (Şamaxı, Bakı)
 - Dağ dağa qovuşmaz (yaxud rast gəlməz), adam adama qovuşar. (SMOMPK)
 - Dağ dağla qonuşmaz, adam adamlı qonuşar. (Naxçıvan)
 - Adam adama gərkədir tosbağaya xanəsi. (SMOMPK)
 - Adam adama lazımlı olar. (Naxçıvan)

- Adam xain olmasa, bağ çəpəri nə edir. (SMOMPK)
- Adam doğru olmasa, bağ çəpəri nə eylər. (Bakı)
- Adam altından söz, qazan altından köz. (SMOMPK)
- Adam adamı bir kərə aldadır. (Naxçıvan)
- Adamın adı pislikə çıxınca, gözü çıxsa yaxşıdır.

(SMOMPK)

- Adamın adı çıxınca, canı çıxsa yaxşıdı. (SMOMPK)
- Qoyunun yaxşısı gedib, gici qalıb.
- Adamın yaxşısı gedib, bici qalıb.⁴ (/...../)
- Yaman adama nə olar ki? (Yaman adam heç nə olmaz). (Bakı)
- Adamın əvvəlindən işə axırı. (SMOMPK)

III Ümumiyyətlə adamlıq

- Adama adamlıq lazımdır. (Naxçıvan)
- Adam odur iqrarından dönməyə. (/...../)
- Alim olmaq asandı, adam olmaq çətin.⁵ (SMOMPK)
- Suyun lal axanı (axanından), adamin yerə baxanı (baxanından) (Şamaxı, Bakı)
- Adam var, adamların naxşıdır (nəqş)
- Adam var, heyvan ondan yaxşıdır.⁶ (SMOMPK)

IV Can

- Can cannan (candan) tişqarı. (Bakı, R.S.)
- Can şirin olur. (Şamaxı)
- Ətə baxma, dona baxma, içindəki cana bax. (Qarabağ)

⁴ Qarabağda yaxşı atlar necə oldu sorduqda, qart kişilər cavab verir. Yaxşı kişilər yaxşı atlara minib getdilər!

⁵ Bunun bir timsali da var.

⁶ Bu mahni kimi oxunan mənzum el sözlərindəndir:

Adam var, adamların naxşıdır,
Adam var, heyvan ondan yaxşıdır.
Adam var, dindirəndə can deyər,
Adam var, dindirməsən yaxşıdır. (....)

V Baş haqqında

- Bulağ başdan bulanar. (Naxçıvan)
- Balıq başdan qoxar (iylənər). (Naxçıvan, Bakı)
- Balıq başından iylənər, qamış ayağından. (Səlyan)
- Kəsilən baş danışmaz (söyləməz). (Bakı, Nuxa R.A.)
- Kəsik baş söyləməz olar. (Ümumi Naxçıvan)
- Yekə başın faydası yoqdur, içində beyin gərək.

(SMOMPK)

- Başın böyüklüyü yiyesinə domuz güddürür. (SMOMPK)
- Yaman baş yiyesinə domuz güddürür. (/...../)
- Ağrısız başa saqqız yapışdırma. (Naxçıvan)
- Ağrımayan başa dəsmal bağlamazlar. (SMOMPK)
- İki baş bir qazanda qaynamaz. (Naxçıvan)
- İki qoç başı bir qazanda qaynamaz. (Bakı)
- Baş gedərsə ayaq peydar (payidar) olmaz. (Şamaxı)
- Baş gedəndə ayaq durmaz. (Bakı)
- Hər kəsin başı dazdı (dazdır), onun günahı azdı (azdır).

(SMOMPK)

VI Üz (yüz)

- Rəngimə bax, ehvalımı (halimi) xəbər al. (SMOMPK)
- Üz (yüz) yürüəgin güzgüsüdür
- Üz ki var, ürəyin aynasıdır. (Bakı, Ümumi)
- Yüz, yüzdən utanar.
- Üz ki var, etdəndi (etdəndir). (SMOMPK)
- Yüz döndü, göz (gönül) döndü. (Bakı, Ümumi)

VII Göz

- Göz qənimini tanıyar (tanır). (Naxçıvan, Bakı)
- Göz görmür, üz utanmir (görməz, utanmaz). (Naxçıvan, Bakı)
 - Göz görməz, könül bulanmaz. (SMOMPK)
 - Göz var, görmək için. (Bakı)
 - Qorxulu (qorunan) gözə çöp düşər (düşməz).

(SMOMPK, Bakı)

- Araz axır, gözdəri (gözdərin) baxır. (SMOMPK)
- Qaşnan (qaş ilə) gözün arasından vurur. (SMOMPK)
- Ağlama gözlərim! Verməsə də, almayacaq. (SMOMPK)
- Ağlama gözəl gözüm, verməsən də, almasan. (Bakı)
- Göycə muncuq kimdədi (kimdədir), mənim gözüm ondadı (ondadır). (SMOMPK)

VIII Burun

- Burun yüzdən kəsməzlər. (SMOMPK)
- Burun buxlu olmaq için kəsib atmazlar. (/...../)
- Burun, qulağ başa sadağa (sədəqə) olsun. (/...../)

IX Bığlar

- Yuxarı tüfürürsən bığ
- Aşağı tüfürürsən saqqal. (S.Ş.)
- Bığdan götürüb saqqala qoyur (calayır) (Şamaxı, Bakı)

X Saqqal

- Saqqalda feyz olsa idi, keçi şeyxliq edərdi. (S.Ş.)
- Saqqal yox ikən bığ var idi. (SMOMPK)
- Saqqalım yox, sözüm ötməyir (ötmür)
(yaxud: kəsməyir-keçməyir). (SMOMPK – Bakı)
- Bığı buraxmisan, saqqala salam vermirsən. (SMOMPK)
- Aşna, saqqala salam vermirsən. (Bakı)
- Saqqal mənnən çıxdı: istər getsin itin g..... bitsin.
(SMOMPK, Ümumi)

XI Ağız

- Ağızına bax, tikə götür. (SMOMPK)
- Ağızin ətə öğrətmə, g..... ata. (/...../)
- Ağız açdı, gövhər saçdı. (Ş.M.)
- Ağızının qaytanı yoqdur.

XII Diş

- Diş nə qədər şirin olsa, ağrıyanda çıxarıb tullayarlar.
(SMOMPK)

- Diş də ağrıyanda çıxarıb tullayarlar. (/...../)
- Diş yox ikən dodaq vardi. (Ş.M.)
- Diş verən dişlik də verər. (SMOMPK)

XIII Dil

- Dil adamı bəyan eylər. (Naxçıvan)
- Dildi, nə quruğu var, nə qaytağı. (SMOMPK)
- Dil sümüksüz olur. (Şəki – R.Əfəndizadə)
- Dilim dilim olasan, başım güdazə vermə. (Bakı – R.S.)
- Dil Allahın qapanıdı, hər nə qoysan, götürər. (SMOMPK)

XIV Boyun

- Boynum sindi yerini almaz. (Naxçıvan)
- Baş dağçan olsa, dibi qılçandı. (Şamaxı)
- Hələ boynu qoltuq altı görməyib. (Bakı)

XV Əl

- Bu əlin rənci, bu ələ haramdı. (Şamaxı)
- Əl əldən ötgündür (üstündür). (Naxçıvan, Bakı)
- Əl üstə coq əl var. (Naxçıvan)
- Əl ələ hökm eylər. (SMOMPK)
- Əl işlər, baş buyurar. (/...../)
- Əl beş barmaqdı, hərəsi bir boyda. (/...../)
- Barmağın hansını kəssən, ağrısı birdi. (/...../)

XVI Ayağ

- Başın yekəligi dövlət ayağın yekəligi nibətdi (nikbətdi). (/...../)
- Ayağı yarpaq xinadadı.⁷ (Şamaxı, Bakı)
- Ayağ olmasa, iriz haradan olar. (Qarabağ)

XVII Ət – dirnağ

- Ətnən dirnağı ayırmaq olmaz. (Bakı)

⁷ Bu sözün buraya yazılmasına səbəb əl-ayağa xına qoyulmasını göstərmək və eyni zamanda sözün mənasının başlığını bildirməkdir.

- Ətnən dırnağın arasına girən qoxur (irinləyib çıxar). (Ümumi, SMOMPK, R.Əfəndizadə)
- Yüz ağaç sağrıya, sağrı bir yol ağrıya. (SMOMPK)

XVIII Qan

- Damara görə (baxıb) qan alınar. (Ümumi, Naxçıvan)
- Qanı qan ilə yumuyullar. (Naxçıvan)

XIX Süt

- Sümük olsa, süttə (süt də) bahadır gərək. (Ş.M.)

XARİCİ GÖRÜNÜŞ – ƏŞKAL VƏ UYUB

Gözəllik və çirkinlik, ças, kor, kar, şikəst, keçəl, kəl (daz), qotur, kosa, kök və ariq, uzun və qısa ayıblı (eyibli)

I Gözəllik və çirkinlik

- Gözəl görmək səvabdır. (SMOMPK)
- Olma gözəl inciyəsən. (/...../)
- Çirkin özünü gizdədər, göyçək özünü görkəzər. (Şamaxı)
- Çirkin özünü gizlədər, kökçək budağlar gəzər.⁸

(SMOMPK)

- Gül xarsız, gözəl nəzsiz olmaz. (Naxçıvan)
- Hər gözəldə bir eyib olur. (SMOMPK)
- Gözəl eybsiz olmaz. (Bakı)
- Gözəl göz üçin, ağıllı könül üçin. (SMOMPK)
- Yaraşıqlının yaraşığı bəzəkinədir (/...../)
- Sabunlan yüz yuyan bir gün göögçək olar (/...../)
- Ağ üzdə qara xal ziynətdir, qara üzdə ağ nikbət (nibət) (S.S.)
- Qoyma xaldan xal olmaz, xal özü əsl gərək. (Ümumi, Şamaxı)

⁸

Əzizim budala gəzər,
Xalın budala gəzər.
Çirkin özün gizlədər,
Çökək bu dala gəzər.

- İçerisi məni yandırır (yaxud: öldürür), çölü özgəni. (SMOMPK)
 - İçərim özümü yandırır, bayırım özgəni. (Bakı)
 - Yüzü bəzək, içi təzək. (Ümumi, SMOMPK)
 - Gözəl ağa çoq gözəldi, çıçək də çıxartdı (vurdu çıçıək çıxartdı). (Bakı)
 - Yaxud: Bir çıban da yandan çıxartdı. (Naxçıvan)
 - Çirkinsən çirkin, yuz yumamağın nəyə. (SMOMPK)
 - Malını talan apardı, camalına nə gəldi. (Bakı)
 - Çirkinlik Allahdan, yüz yumamağın nədən? (SMOMPK)

II Ças (Əhvəl)

- Ças biri iki görür. (Ümumi, Naxçıvan)

III Kor

- Kora gecə, gündüz birdir. (Naxçıvan)
- Kor nə istər, iki göz,
Biri əgri, biri düz. (Ümumi - Bakı)
- Kor burda, ya Bağdatda. (Bağdadda) (Ümumi, SMOMPK)
- Kor koru tapar, su çuxuru (/...../)
- Koru kor yanında hayan için qoyerlar (/...../)
- Kor əlite vav diməyib (dimiyib) (/...../)
- Kor dutduğunu əldən qoymaz (biraqmaz), (bərk dutar). (Ümumi, SMOMPK)
- Kor dutduğundan kəsər. (SMOMPK)
- Kor atlanar, öz ölkəsini çapar. (Ümumi)
- Kor ata minib köndələn çapar. (SMOMPK)
- Kora qulluq buyursan,
Qayıdar sənə nəsihət verər. (SMOMPK)
- Kor da bilir balıq şordu. (Bakı)
- Heç kəs gözün kor istəməz. (SMOMPK)
- Kora baxanın ağılı olmaz. (SMOMPK)
- Kor kora dedi: Cirt buyandakı (bəriki) gözüvə (gözü-nə). (Bakı)

- Kor kora kor deməsə, korun da bağırı çatdar (Ümumi, Bakı)
 - Kor kora rixşənd eyləməsə, bağırı çatdar. (Şamaxı)
 - Kor-kor, gör-gör. (SMOMPK)

IV Kar

- Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar. (SMOMPK)
 - Kar gönlündəkini anlar. (Naxçıvan)
 - Karın könlündəki. (Bakı)
 - Kar özünə sərf eyləyəni eşidər. (Ümumi, SMOMPK)

V Çolaq - axsaq

- Çolaq dedi: durun qaçaq. (Bakı)
- Kar dedi: səs (xışlıtı) gəlir
- Kor dedi: gəlirlər (qaraltı görünür)
- Köç qayıdanda aqsaq irəli düşər. (SMOMPK)

VI Keçəl

- Keçəl halva yeyər, puluna minnət. (Ümumi, Bakı)
- Keçəl suya getməz (/...../)
- Keçəlin papağı düşüncə. (SMOMPK)
- Keçəl basın yudu da, daradı da. (SMOMPK)
- Keçəl yarardı, öz başını darardı. (SMOMPK)
- Keçəl başa dəğdi daş
 - Axdı qan, çıxdı can. (SMOMPK)
- Keçəl baş – dəğdi daş, qan axdı. (Bakı)
- Keçəlin indi başı eşşəgə mindi başı
- Oyanda dava düşdü, bu yanda sindi başı. (Ş.M.)
- Keçəl bəzənincə toy əldən gedər. (Bakı)
- Keçəl bəzənincə toy Qaraağacdan keçdi. (SMOMPK)
- Bizə yetişən keçəlin saçı dabanından oldu. (SMOMPK)
- Keçəl çarə (əlac) bilsə öz başına eylər (qlar). (Ümumi, Şamaxı, Bakı)
 - Aləm-aləmlə (anamdan) olsa, keçəl xalam ilədir (xalamnandur). (SMOMPK, Bakı)

- Cərgədən qalan keçəl olar. (SMOMPK)
- Keçəl hiyləbaz olar, görən fitnə. (Bakı)
- Görən atla, görən adama yaxın düşmə (/...../)
- Əl-həzər görəndən (/...../)

VII Kəl (daz)

- Mən dedim daza, daz özünü qoydu naza. (SMOMPK)
 - Biz umud (umid) olduq daza, daz özünü qoydu naza.
- (Bakı)

VIII Qotur, qoturluq

- Gərgədən qalan qotur (yaxud keçəl) olar. (SMOMPK)
 - Keçinin qoturu bulağın (çeşmənin) gözündən su içər.
- (SMOMPK - Bakı)
- Allah ona qoturluq versin, dırnağ verməsin. (Bakı)

IX Kosa

- Kosaya rişxənd (lağ) eyləyənin (edənin) top qara saqqalı gərək. (Ümumi, Bakı, Naxçıvan)
 - Kosanı gün batandan sonra aldatmaq olar. (SMOMPK)
 - Kosanı gün var ikən aldatmaq olmaz. (Naxçıvan)
 - Gün çıxdı, kosanı aldatmaq olmaz. (Bakı)
 - Kosa saqqal gətirməgə getmişdi, bugunu da üstəlik qoydu. (SMOMPK)
 - Kosa getdi saqqal gətirməgə, bugunu da üstə qoydu.
- (Bakı)

X Kök və arıq

- Nə yaraşır arığa gedə girə qoruğa. (Naxçıvan)
- Arığa batman da yükdü (gücdü). (Ümumi, SMOMPK)
- Kök arıxlıyınca arığın canı çıxar. (Naxçıvan, Göyçay)
- (yaxud: Arıq əldən gedər). (Naxçıvan)
- İt qursağı yağı götürməz. (Bakı)

XI Uzun və qısa

- Uzunduraz, beynamaz (bi namaz) xeyrə şərə yaramaz.
(Bakı)
 - Uzun adamın ağılı topuğundadır(dır). (Şamaxı)
 - Uzun saqqal axmaq olar. (SMOMPK)
 - Uzun axmaq olar gödək çaxmaq (yaxud: fitnə) olar.
(Ümumi, SMOMPK)
 - Gödək atıldı vurdu uzunun başına; uzun dedi: «Əcəb yadına saldın». (SMOMPK)

XII Ayıbıdı

- Öz gözündə tir görməz, özgə gözündə qılı seçər (qıl axtarır). (Ümumi, Naxçıvan, Bakı)
- Öz gözündə tiri görməz, başqa gözündə deyir: «Qila bax». (SMOMPK)
 - Ayıblı ayıbını bilsə, palazı başına örtər. (Bakı)
 - Heç kəs öz ayıbını bilməz.

YAŞ VƏ DÖVRLƏR

Cavanlıq, qocalıq, cavan haqqında, xasiyyətin fənalاشması

I Cavanlıq, qocalıq

- Yumurta toyuğu öğrədir.⁹ (Qarabağ)
- Özü balaca, sözü böyük. (SMOMPK)
- Bu ilki sərçə bildirki sərçəyə çıx-çık (cib-cib) ögrədir.
(Ümumi, Naxçıvan, Bakı)
 - Sözün doğrusunu uşaqdan xəbər al (/...../)
 - Başından qabaq (irəli, irəlini) danışma (/...../)
 - Başından böyük danışma. (Bakı V.F.T.)
 - Cayıllıqda (cahillikdə) dövran sürək
 - Qocalıqda (ahilliqda) dövran bizə yar olmaz. (Bakı)
 - Cahillikdə həlimlik, qocalıqda səlimlik. (SMOMPK)

⁹ Burada bir tərəfdən toyuğun bir yerdə yumurtaladığı için daima o yerə öğrenməsi var. Digər tərəfdən isə istehzali mənası vardır.

- Cavanlıqda pul qazan, qocalıqda qur qazan. (/...../)
- Cavanlıqda çək zəhmət, qocalıqda ye aşı. (/...../)
- Cahil ilə daş daşı ahil ilə yemə aşı. (/...../)
- Ahil ilə daş daşı, cahil ilə bal yemə. (Bakı)
- Bir ahilliqda, bir cahillikdə. (SMOMPK)
- Yol böyüğündür, su kiçigindir (/...../)
- Qocanın biligi, cavanın biləgi (/...../)
- Qocadan demək, cahildən kömək (/...../)
- Qocanın istədigi (işlədigi iştəməgi) xeyirdi (qazancdı), yedigi zərər. (Bakı)
- Yoxsulluq ilə qocalıq düşüb bir yerə. (SMOMPK)
- Nadırı taxta (təxtidə) görüb, şahi qundaqda (/...../)
- Qocanın gözü qazanın dibində olar (/...../)
- Qocaya gülən özünə gülər. (Ümumi)
- Səksənidə yaşıyır, indi belin qaşıyur. (/...../)
- Dişi düşük boz öküz qoşulub cöngələrə. (/...../)
- Qocalıqda yorqalıq. (SMOMPK, Ümumi)
- Köhnə tülükü hiyləbaz olar (», Ümumi)
- Köçdən azan qariya bundan betər gərək. (», Ümumi)
- Qıl-qıl yeni oyanıb. (/...../)
- Qarı-qarı, xeyrati olsun bir cuval dari. (SMOMPK)
- Qarınınki Qurandan (Qurandan) keçib. (», Ümumi)
- Qariya qız evi yaraşmaz. (», Ümumi)
- Qum-qum qarı kibi qummuldama. (Ş.m)

II Cavan haqqında

- Qada cavani tapar. (SMOMPK)
- Cavan baş bir çanaq qandır. (Ümumi)

III Xasiyyətin fənalası

- Özgələrinki gedə-gedə ipək olur, bizimki köpək. (SMOMPK, Ümumi)
 - Xalxının ipək olur, bizimki köpək. (Ümumi)
 - Can sənin, cəhənnəm Tarının (/...../)

SAĞLAMLIQ VƏ XƏSTƏLİK HAQQINDA

Sağlıq və sayırılıq (xəstə) dərdli, ağrı və xəstəliklər, ilan vurma, qudurmaq, ilan vuran sağaldıqlıdan sonra əlac

I Sağlıq və sayırılıq

- Sağlıq sultanlıqdı, demə yoqsulam mən. (SMOMPK, Ümumi)
- Sağlıq ən böyük dövlətdir, qədrini bilmək gərək. (/...../)

II Dərdli (xəstə)

- Eybi kim eylər: eybəcər,
- Soğanı kim yeyər: dərdəcər. (SMOMPK)
- Hər kəsin bir dərdi var
- Heç kəsə deməz ağlar. (Naxçıvan)
- Dərdli deyingən söyləyən olar. (SMOMPK, Ümumi, Naxçıvan)
- Bayırım özgəsini yandırar,
- İçim özümü. (SMOMPK, Ümumi)
- Neyləyim (nəməlazim) qızıl teşti (teşt) ki içində qan quisaram. (Bakı, Ümumi)

III Ağrı (xəstəliklər)

- Mənim yaram ağrıyır, sənin haran ağrıyır. (SMOMPK)
- Ağrilarda göz ağrısı, hər kişinin öz ağrısı. (/...../)
- İnsana hər nə olsa toxluqdan olar.
- Ac qarnına bir şey olmaz. (Bakı)
- Boğazım sağ ayağım axsaq. (SMOMPK)
- Naxoşun ağızını könlü armud istəyəndə p.... (Naxçıvan)
- Armud vaxtında dəgər, xəstənin könlü tələsər. (Şamaxı)
- Xəstə tələsər, armud vaqtunda dəgər. (Bakı)

IV Yara – ilan vurma

- Heç kim qabağdan yara götürməz. (Naxçıvan)
- Heç kimin (heç Tarı bəndəsinin) yarası göz qabağında olmasın. (Ümumi)
- İlan vuran (vurmuş) yatmaz. (SMOMPK, Ümumi)
- Arağdan (İraqdan) tiryək gəlinçə ilan vuran ölürlər.

V Qudurmaq

- Quduran qırx gün yaşar. (Bakı)
- Quduran qırx gündən artıq yaşamaz. (Naxçıvan)

VI İlən vuran sağıldıqdan sonra

- İlən vuran alaçatıdan qorqar. (SMOMPK, Ümumi)
- İlən ilə vurulmuş ipdən qorqar. (/...../)

VII Əlac

- Tuman gəldi timov (zökəm) qaç.¹⁰ (SMOMPK, Ümumi)
- Dərdini gözləyən davasını bulamaz. (Naxçıvan)
- Yarası avanda olanın təbibi qabağına gələr. (SMOMPK)
- Dava acı, səmərəsi şirin. (/...../)
- Dərd bir olsa, dirilməgə nə var? (yaxud nə çarə) (/...../)
- Yağ da yesə dirilməz, bal da yesə dirilməz (» Ümumi)
- Həkim, dərman səbəbdi (səbəbdür). (Bakı)

BƏDƏNİ VƏ RUHU GÖSTƏRİŞLƏR VƏ HADİSƏLƏR

Hərəkət, acliq, toxluq, yemək, əsnəmək, utanmaq, acığlanmaq, yuxu (uydu), qorxu, ağlamaq

I Hərəkət

- Gec gələr, ağır gələr. (SMOMPK)
- Yerişinə haram qatmaz. (Bakı)
- Sakit olan, salamat olar. (Bakı)
- Ağır otur, batman gəl. (Naxçıvan)
- Gəzən ayağa daş dəgər. (SMOMPK)
- Gəzənin qarnı şişər, oturanın başı. (/...../)
- Dincliğini Şahi-Mərdan kəsib (yaxud xalıq kəsib). (SMOMPK)
- Yavaş gedən yorulmaz. (SMOMPK - ümumi)
- Yol ilə (düz yol ilə) gedən yorulmaz. (S.Ş.)
- Tünd (tez) gedən tez yorular. (ümumi)
- Harada yoruldun, orada otur. (SMOMPK)

¹⁰ Əckidən timov (nəzlə)yə gecələri başına tuman bağlayarmışlar.

- Yorulmuş öküz ohanı Allahdan axtarır. (/...../)

II Açıq, toxluq

- Acın qarnı doyar, gözü doymaz. (Naxçıvan)
- Acın qurşağında çörək dayanmaz. (/...../)
- Acın imanı olmaz. (Naxçıvan)
- Ac deyər doymaram, tox deyər acmaram. (Naxçıvan)
- Aca doqquz yorğan örtüblər, yenə yuxluya bilməyib.

(/...../)

- Ac toyux yuxusunda dari görər. (/...../)
- Aca meyit (ölü) halaldır. (/...../)
- Açıqdan kimsə ölməz. (/...../)
- Ac qarnına soyux su iç. (/...../)
- İştəha bəndədən, çörək səndən. (SMOMPK)
- İt qulağı əppək eşitti. (Bakı, Naxçıvan)
- Toxikən yeyən qəbrin dişilə qazar. (/...../)
- Susuz (susamış) it kəhrizə baxar. (/...../)

III Yemək

- İştəha diş altında olur. (SMOMPK)
 - İştəha diş dibindədi. (/...../)
 - Qarina gedən qazancı. (SMOMPK)
 - Sabahın naharı bədənin mismarıdır.
 - Öylə ye ki, həmişə yeyəsən. (Naxçıvan)
 - Çoq yemək az yeməkdən qoyar. (SMOMPK)
 - Çoq yemək adamı az yeməkdən qoyar. (Bakı, ümumi)
 - Bir «yemirəm» deyəndən qorq, bir “oturmuram” deyəndən. (Naxçıvan)
 - Bir yeyərəmdən qorq, bir də yemərəmdən. (/...../)
 - Erkək itin qarnı tox gərək. (Bakı)
 - Qarın qulu yeməmkədə qoçaq olar.
- Köməkdə naçaq (yaxud: qaçaq). (SMOMPK)
- Özünə (özü için) yeyər, özgəyə minnət qoyar. (/...../)
 - Cömcə quyruğuna yapışan, yaşılı yerindən yeyər¹¹. (/.../)

¹¹ - «Bal dutan barmax yalar» ilə müqayisə edilsin

IV Əsnəmək, utanmaq, açıqlanmaq, incimək

- Əsnəmək nibətlik (pislik) gətirir. (Bakı)
- Əsnəmək əsnəmək gətirər. (Naxçıvan)
- Əsnəgi əsnək gətirər hayif (pəyə) töylədəkinin canı.

(SMOMPK)

- İçim əldən gedir, qırax bucağı qoymur. (/...../)
- Utancağın övladı olmaz. (SMOMPK)
- Açıqlı başda ağıl olmaz. (Naxçıvan)
- Açıqlı qalxan, ziyanlı oturar. (/...../)
- Hirsin dövlətə ziyanı var. (/...../)
- Açığnan dövlət yola getməz. (SMOMPK)
- Anadan əmən süt burnumdan töküldü (gəldi). (/...../)
- Hirs gələr göz qızarar, hirs gedər üz qaralar. (Naxçıvan)

V Yuxu (uyqu)

- Günlən yatan günlən çıxar (durar). (SMOMPK)
- Yuxunun yanlışlı olar, yalanı olmaz. (SMOMPK)

VI Qorxu

- Nə qorx, nə qorxunu yurəgindən çıxart. (SMOMPK)
- Qorxanın cütə faydası yoxdur. (Naxçıvan)
- Qorxan baş salamat olar. (/...../)
- Qorxan bazirgan (bəzirgək) olmaz. (/...../)
- Qorxu olmayan yerdə nizam olmaz. (/...../)
- Danışmaq gümüş olsa, danışmamaq qızıldır. (Bakı)
- Nə vecinə, başın qırxılmaz, ş..... kəsilməz. (SMOMPK)

VII Ağlamaq

- Ağlayanın bir dərdi var, gülənin beş. (Naxçıvan)
- Çoq gülən, çoq da ağlar. (/...../)
- Özü yiğilan ağlamaz. (Bakı)
- Kəndi düşən ağlamaz. (Naxçıvan)
- Ağlasa anam ağlar, qalanı yalan ağlar¹². (/...../)

¹² Böylə bir bayatı var:

- Dedim bir ağız ağla, demədim elləri, güldür bizə. (Bakı)
- Dedik bir ağız ağla, demədik İrəni başımıza bağla. (ya elləri başımıza yiğ)

DUYDULAR VƏ DUYULTULAR

(Hissiyyat və ihtisasat)

Şadlıq, ürək yanmaq, qədər, hissiyatın aldanması

I Şadlıq, dərdlik

- Şadlığından şitlik eyləyir. (SMOMPK)
- Şadlığına şitlik eyləyir. (Bakı)
- Pambuğu yelli gündə atılıb. (/...../)
- Çox sovunma (sövünmə), sevincək olarsan. (/...../)
- Dərdini qoy dərdim üstə, onu da mən çəkərəm.

(SMOMPK)

- Qayğuluya (intizara) söhbət haramdır. (/...../)
- Dərdli adam danışar. (/...../)
- Dərdi olan çoq söylər. (/...../)
- Getdim dərdli yanına, o, məndən narın ağladı.

(SMOMPK)

- Yüz gün sel ovani, bir gün dərd ovar. (/...../)
- Qəmli ürək ölməsə də, dirilməz. (/...../)
- Qəmli hara gedər qəm ardınca (qəmilən) (/...../)
- Dəmli hara gedər dəm ardınca.
- Qora ikən mövuc və ya mövüz (möbiz) oldum. (/...../)

(Naxçıvan)

- Hay hayatı gedib, vay vayı qalıb. (Bakı)
- Ağladım, başarmadım, güldüm günüm keçirdim. (/..../)
- Rızq artmaz, möhnət artar.

II Ürək yanmaq

- Ürək öz dostunu tanır. (Naxçıvan)

Mən ölmüşəm çıxkdən,
Ört üzümü miçkdən
Yad ağlar, yanlış ağlar
Anam ağlar gerçəkdən

- Hal hala məlumdur. (/...../)
- Ürək yanmasa, gözdən yaş çıqmaz. (/...../)
- Ürəgi yanan yaxşı fatihə verər. (/...../)

III Qədirdanlıq (qədir)

- Əlimin duzu yoxdur. (Bakı)
- Aşından yemədim, tüstüsündən kor oldum. (SMOMPK)
- Yarımadım odundan, kor oldum tüstüsündən (tütü-nündən). (/...../)

IV Hissiyatın aldanması

- Kabab (kəbab) iynə getmişdi, gördü eşşək dağlayırlar. (SMOMPK)
- Getdim kabab iynə, gördüm eşşək dağlanır. (Bakı)

İQBAL VƏ İDBAR

Peşimanlıq, qəflət zamanı, ümid və naümidlik, müvəffəqiyyət

I Peşimanlıq

- Bundan sonrakı peşimanlıq əl verməz. (SMOMPK)
- Axırkı peşimanlıq fayda verməz. (Naxçıvan)
- Peşiman şeytandı. (ŞM)
- Oxu daşa dəğdi. (Qarabağ)

II Qəflət zamanı

- Papağı tülkü dərisindən, xəbəri yoxdu gerisindən. (Bakı)
 - Gerisi (dalı) quş pisidir. (Bakı, SMOMPK)
 - Hələm duzlağa gedir. (SMOMPK)
 - Heç yatanın dalısınca oyağ olmasun. (Bakı)
 - Yatanın dalınca oyax olmasın. (SMOMPK)
 - Yatanın oyaxdan xəbəri olmaz. (Naxçıvan)
 - Başı əhlət (əlhəd) daşına dəğməsə olmaz (ayılmaz).
- (SMOMPK)

- Yatan öküzün başına duran öküz xaraflıq eylər. (Qarabağ, C.M.)
 - Şuprə (Şəbi pərə)¹³ gecə gəzər, gündüz gəzməz, eylə bilər özü bilər özgə bilməz. (SMOMPK)
 - Qırqavul başını kola soxar, gerisindən xəbəri olmaz. (Bakı)
 - Dəvə gözünü yumar girər pambuğa, deyər: heç kəs məni görmür. (Naxçıvan)

III Ümid və naümidlik

- Baş açığın qaçağı börkcü dükanıdır. (SMOMPK)
- Yeməkdənsə, umud (ümid). (/...../)
- Ubayuq (obayuq), qarayuq səndən başqa çara yoq. (/...../)
- Arxa su gəlib, ümid var bir də gələr. (/...../)
- Suda boğulan ilana və ya çöpə sarılar. (Naxçıvan)
- Çıxmayan cana ümid çoxdur. (SMOMPK)
- Ələgi ələnin, xəlbiri gögdə firildayırl. (/...../)
- Niyyətin hara (harada), mənzilin ora (orada). (Bakı, ümumi)
 - Evində yox urfaliq, könlündən keçir darğalıq (yaxud: koxalıq) (/...../)
 - Ceyranın yügürməgin gördüm; imdidən tövbə etdim (ətindən gözüm üzdüm). (Qarabağ)

ƏHVALİ-RUHİYYƏ

Kamil və kəmal, əqil və əgilli, iradə, «adam» dəli «adam» «eşşək» l...., əzm və iradə, diqqətçi, hiyləğət.

I Kamil və kəmal

- Kamil insan kəlamından bəllidir. (Naxçıvan)
- Kamil kamili tanır. (/...../)
- Hər kəmalın bir zəvalı var.

¹³ Gecə quşu deməkdir.

II Əqil və əqilli

- Göz var görmək için, əqil var bilmək için. (SMOMPK)
- Bir əqilli baş min baş saqlar. (/...../)
- Rəhbərə yol görsətmə. (/...../)
- Danışanın danışığına baxma, əqlinə bax. (/...../)
- Əqil başda ikən evin abadan. (/...../)
- Əqil yaşda dəgil, başdadır. (SMOMPK)
- Əqil əqildən ötgündür (üstündür). (Naxçıvan)
- Əqilli fikir eyləyincə, dəlinin oğlu olar (yaxud oğlu çaydan keçər, yaxud oğlu bazara gedər). (ümumi)
 - Əqilli fikirləşincə, dəli oğlunu evləndirər. (Naxçıvan)
 - Əqilliyə işarə, nadana kötək. (SMOMPK)
 - Əqilli qəm yeyər, dəli qamçı (qəmçi). (SMOMPK)
 - Əqilli bizi tapmaz, dəli bacadan baxar. (/...../)
 - Əqilli bizi tapmaz, dəli zəncirin qırar gələr (ümumi, »)

III Dəli

- Dəliyə hər gün bayramdır. (SMOMPK)
- Dəli dostun olunca, əqilli düşmanın olsun. (Naxçıvan)
- Dəliyə halva, gicə bal neyləsin. (/...../)
- Dəli dəlidən xoşlanır, molla halvadan. (/...../)
- Dəli dəliyə xoş gələr. (/...../)
- Dəlini apardılar toya, dedi: bizim evdən yaxşıdır. (/..../)
- Dəlidən doğru xəbər. (/...../)
- Dəli dəlini görəndə çomağın belinə qısar (yaxud belinə sancar). (/...../)
 - Dəli quyuya bir daş salar, yüz əqilli fikirləşib çıxara bilməz. (Naxçıvan)
 - Bir dəli bir quyuya daş atdı, yüz əqilli çıxarmadı. (/..../)
 - Mən dəli, anam dəli, bir dəli bacım da var. (/...../)
 - Dəli qırmızı sevər. (SMOMPK)
 - Dəli qırmızı sevər, gic sarı. (SMOMPK, ümumi)
 - Dəliyə yel (yer) ver, əlinə bel. (SMOMPK)
 - Abdal qar yağır; durmuşam titrəməgə. (SMOMPK)

- Əzəldən var idi hüsni-cəmali, indi olub dəli Bayramalı (Əli). (SMOMPK)
 - Dəlinin nə toyu olsun, nə bayramı. (Bakı)
 - Əqilliniz kimdi? – Qabağdakı zəncirli. (ümumi, SMOMPK)
 - Dəliyə bir hava bəsdi. (SMOMPK)
 - Əqillimiz Xıdır ağa, barmağını saldı bardağa. (/...../)
 - Dəlinin başında qoz ağacı bitməz (yaxud: qoz ağacı bitməz, armud ağacı bitməz).
 - Dəliyəm, güclüyəm (güjdüyəm). (Bakı)
 - Dəli utanmaz, yiyeşi utanar. (/...../)
 - Dəliyə zabitə yoqdu (yoqdur) (yazılmayıb). (/...../)
 - İnsanın dəlisi daşa güc eylər, öküzün dəlisi başa. (/...../)
 - Gün keçər, ömür gedər: dəli sevinər ki, bayram gəlir. (/.../)
 - Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. (Bakı)
 - Hürüşünü (hürüşin) bilməyən it (köpək) başına (önü-nə) qurt gətirər. (Bakı, ümumi).

IV «Adam» – «eşşək» (anlaqlı - anlamaz)

- Adama sözü bir kərə deyərlər. (Naxçıvan)
- Eşşəyə dedilər: mərifətini (mərifətüvi) görəz (göstər), yixıldı (yixıldı gölə) ağnadı. (Bakı)
 - Anlayan bir qıldan da anlar. (Naxçıvan)
 - Anlayana qul ol, anlamayana ağa olma. (/...../)
 - Anlayannan daş daşı, anlamazla bal yemə. (Bakı)
 - Anlayanın quluyam, anlamıyanın ağıası. (/...../)
 - Oxuduğunu demə, anladığını de. (ümumi)
 - Xər gəlib, gör (qavur) gedər. (Bakı)
 - Annamaz eşşəkdən də (hevvannan da) pisdir. (/...../)
 - Eşşək palçığa bir dəfə batar. (/...../)
 - Eşşək tozda ağınyanda həvəsi gələr. (Şamaxı)
 - Eşşək olasan, çulun məxmər. (SMOMPK)
 - Eşşək olasan, tükün bu narınlıqda!?
 - Eşşək olasan çulun məxmər çalsın!? (ümumi, SMOMPK)
 - Eşşək nə bilir zəfəran nədir. (Bakı, ümumi)

- Eşşəgin anqırtısı (anğıırmağı) özünə xoş gələr (S.Ş. Bakı - Ümumi)
- Əqlini eşşək əqlinə verərsən, çəkər arpa zəmisiñə. (Naxçıvan)
 - Eşşək belə o eşşəkdi, amma çulun dəğişib. (Qarabağ)
 - Donmuş eşşəgi basmaq olmaz. (Naxçıvan)

V Lotu

- Lotunun pisi olmaz. (Bakı)
- Lotunun pulu qurtaranda soğan çörək də salamatdır. (/...../)
 - Lotudan insana (adama) zərəl gəlməz. (/...../)
 - Lotunun balası lotu olur. (/...../)
 - Həftədə, çərşənbədə lotu yaman xəstə olur. (/...../)
 - Lotu lotunu tapmasa qara geyər yasda olur. (/...../)
 - Gördün molla, oradan yollar,
Gördün seyid; oradan qayıt. (/...../)
 - Gördün lotu, orada otu (ortur). (/...../)

VI Möhkəmlik

- Adın nədir Daşdəmir; yumsalısan yumşalı. (Bakı)

VII Əzm və iradə; qəsd etmək

- Ölmək var, dönmək yoxdu (yoxdur). (SMOMPK, ümumi)
- Ölmək-ölməkdi (ölməkdir), xırıldamaq nə deməkdir (deməkdir). (Bakı, ümumi)
- Urum urum; zəngi zəng¹⁴. (Bakı, M.H.zadə)
- Mıs-mıs – Mıstafa. (Bakı, ümumi)
- Sükut ixtiyardandı. (SMOMPK)
- Ölü kimi ölginən (öl) adam kimi ağlayım. (/...../)
- İşim, gücüm bucağa, Nigar gəlsin qucağa. (Qarabağ F.A.)

¹⁴ Rum rumidir, zəngi zəngi deməkdir. Fəqət çoq zaman sözün mənasını düşünməyə əvvəm arasında “Hər nə olacaq qoy olsun” kibi məzmun alır.

VIII Tədbirçi

- Birəni ayağından nallayır. (SMOMPK)
- Matqabı darı üstə qoyur. (/...../)

IX Hazırə qonaq

- Hazırın naziri, bişmiş aşın darğası. (ŞM)
- Bişmiş aşın darğası. (SMOMPK)
- Harda aşdır, orada başdır. (Bakı)

X Harın

- Dolunu yeyib boş'a təpik atır. (Bakı)
- Harınlığa ögrənib.

DAXİLİ DUYĞULAR

(şəxsi məziyyət və dəna)

Zirəklik, kur-hünərsiz, maymaq-gərəkməz – dönməməzlik, ikram – səbirli – dəvamlı, igit, tənbəllik, şəxsin müxtəlif ruhani görünüşləri, xoş xüqlilik, namus təmizliyi, həyalı, arsız, təkəbbür və qürurlu, mərd, namərd, qəlb, riyakar, fitnə, paxıllıq (bəxillik)

I Zirəklik

- Azacıq aşın duzu dügüsən. (Bakı)
- Az aşın qatığı doğursən (dəgilən). (/...../)
- Zirəklik comərdlik gətirər. (Naxçıvan)
- Zirək quş dimdigindən cələyə düşər. (SMOMPK)
- Zirək quş dilindən tora düşər. (/...../)
- Ağziyla quş dutur. (Bakı)
- Od olub aləmi yandırmayacaqsan ki. (/...../)

II Kor (Qor) – hünərsiz

- Hünərsiz (yaxud: bihünər) özgəyə güvənər, hünərlı özünə. (SMOMPK)
- Kor burada, ya Bağdadda. (/...../)

– Nə kor bazara varsın, nə bazar korsuz qalsın. (Ümumi, SMOMPK)

– Kor bazara varmasın, bazar korsuz qalmasın. (Bakı)

– Oynamaq bilməyir, deyir: yerim dardır. (/...../)

III Maymaq – gərəkməz

– Toyda oynamaz, vayda ağlamaz. (SMOMPK)

– Nə diriyə hay verir, nə ölüyə pay. (Bakı)

– Diriyə hay verməz, ölüyə pay. (/...../)(Naxçıvan)

– Diriyə hay verməz, ölüyə halva. (SMOMPK)

– İkişə birə dəgməz, biri heçə. (/...../)

IV Dinməməzlik

– Adamin yerə baxanından, suyun lal axanından (qorqmaq lazımdır). (Ümumi, Naxçıvan)

– Lam bir, cim iki¹⁵. (SMOMPK)

– Danışmaq gümüş olsa, danışmamaq qızıldır. (ŞM)

V Təvazö və etiraf

– Baş vurmaq¹⁶ ilə baş ağrımaz. (SMOMPK)

– Yüzü üstə geləni arxası üstə çevirməzlər. (/...../)

– Bu boynum, bu qılincim. (Bakı, Ümumi)

– Əgilən boynu vurmazlar. (/...../)

VI Səbr

– Səbr ilə halva olar, ey qora, səndən

Bəsləsən atlaz (atlas) olar tut yarpağından. (Ümumi, Bakı)

– Ona dözən on beşə də dözər. (/...../)

– Birə dözən minə də dözər. (/...../)

– Beşə dözən on beşə də dözər. (/...../)

– Səbr eyləyənləri Allah dost dutar. (/...../)

– Səbr cənnət açarıdı. (/...../)

¹⁵ Lam və cim – ərəb əlifbasında hərflərin adıdır

¹⁶ Burada əgmək mənasına gəlir

- Səbr eyləyən fərəc tapar¹⁷. (Bakı)
- Səbr eyləyən çoq yaşar. (/...../)

VII Tələsmək

- Tələsən (təhdiyə, «tədiyə» düşən) təndirə düşər.
- (SMOMPK)
- Təhdiyə düşən (tələsən) gəri düşər. (/...../)
 - Çaya çatmamış çarığını çıxardır. (/...../)
 - Çaya çatmamış cirmandı. (/...../)
 - Suya çatmamış çarmanıb. (/...../)
 - At almamışdan axurını bağlayır və ya çəkir (fikir).
- (Naxçıvan)
- Yaz var, qış var, nə tükənməz iş var (nəyə tələsmək ki!).
- (Şəki – R.Ə.)

VIII İgit

- Çox bilib, az danışmaq igidin ləngəridir. (Bakı)
 - Yaxşı igidin adını eşit, üzünü görmə. (/...../)
 - Yaxşı igit dahi gözlər, yaqşı at qabağı. (Naxçıvan)
 - İgit döğüsədə məlum olar, nə ki yarışda. (Naxçıvan)
 - Vuran igit dayısına soruşmaz. (/...../)
 - Vuran oğul atasına gənəşməz (baxmaz). (Bakı)
 - At ölür meydan qalır, igit ölüր şan (adısan) qalır.
- (/...../)
- İgid odu ki, ağızını yuma, əlini aça. (SMOMPK)
 - İgit iqrarından (dönməz), dəvə ovşarından (afşarından). (SMOMPK)
 - İgid odu ki, (odur ki,) apardığını gətirsin. (SMOMPK)
 - İgidin başı qalda (qavqada) gərək. (/...../)
 - İgidin əli işdə gərək (alış-verişdə gərək). (/...../)
 - İgidin fərsizi məqam gözlər. (/...../)
 - İgidin qapısı bağlı gərək¹⁸. (/...../)

¹⁷ Əs-sabru miftahul-fərəc

¹⁸ İstehza məqamında deyilir

– İgitlik ondur: doqquzu gözə görünməmək, biri qaçmaq¹⁹. (/...../) – Qaçmaq da bir igitlikdir (igitlikdəndir). (/...../) – Yaxşı igit ya dayısına, ya əmisinə oxşar (çəkər - gələr)²⁰.

(/...../) – Cürətti (cürətli) şəhər alar, kəm cürət küncdə qalar.
(SMOMPK)

- İgidim igit olsun, kol dibi evim olsun. (SMOMPK)
- İgit ölü adı qalar. Müxənnətin nəyi qalar. (/...../)
- İgit ölü (ölür) adı qalar öküz ölü günü qalar. (/...../)
- İgidin iyitdən nəyi artıqdu (ardıqdır) – ehtiyatı. (/...../)

IX Tənbəllik

- Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın. (SMOMPK)
- Tənbələ iş buyur, sənə ağıl öğretsin. (Naxçıvan)
- Ərindigindən erməniyə dayı deyir. (/...../)
- Çoq tez gəlibssən, biraz da qapunun dalında dur.

(SMOMPK)

- Kor (tənbəl) günortayacaq neynəyib ki, günortadan sora neynəsin. (Bakı)
- Ağzım yaradı, at sulaya bilmərəm. (SMOMPK)
- Tənbələ dedilər qapını ört! Dedi: «Külək əsər, örtər».

(SMOMPK)

- Tənbəllik azar artırar (yaxud: törədər) işləmək canı saf eylər. (/...../)
- Yeməgin qulu, işləməğin xəstəsi. (/...../)
- Yağ yeyib yaxada gəzib. (/...../)
- Ortada yeyib ucda (qıraxda) gəzir. (/...../)
- İş bədənin cövhəridir. (Bakı)
- Allahdan buyrux, ağzıma quyrux. (Bakı, Ümumi)

X Şəxsin müxtəlif ruhani görünüşləri

- Ay özünü bəğənmiş, qoy səni el bəğənsin. (Bakı)

¹⁹İgitdik ondu doqquzu qaçmaq, biri heç gözə görünməmək. (Bakı)

²⁰Xanım qız xalasına, yaxşı igit dayısına (oxşar). (Bakı)

- Öz-özünü bəgənən adam may (ağam vay). (/...../)
- Əsli qıç olanı yüz eyləyəsən, düzəlməz. (SMOMPK)
- Xain xəfli (xoflu) olar. (/...../) (Naxçıvan)
- Xain xəfli olar, kor hürkən. (/...../)
- Sambalı xoş, içərisi boş.
- Axmaq özünə düşməndi, özgəyə necə dost olsun. (/...../)
- İtin axmağı qayqanaqdan (qaysavadan, yaxud qonaqdan) da pay umar. (SMOMPK, Ümumi)
- Dağ gəlməsə, abdal gələr²¹. (Naxçıvan)
- Yağmasa da guruldar (yağmasan da gurulda). (SMOMPK)
- Miçək (siçan) p..... minara (mənarə) tıkər. (Bakı)
- İt özündən təmizini bilməz. (SMOMPK)
- İlən hər yerə əgrisi gedər, amma öz yuvasına düz. (/...../)
- İlən hər yerə əgrisi getsə, yuvasına düz gedər. (/...../)
- İlən öz əgrisini bilməz. (/...../)
- Yaz gedər, qış gəli (gələr) Ağaqlulu da
Dəyirmanı boş gəli Ağaqlulu
- Dul arvada xoş (tuş) gəli Ağaqlulu. (Bakı)
- Aşağıda oturmursan, yuxarıda da yerin yoxdur. (Qarabağ F.A.)
- Yuxarıda yer yoq, aşağıda oturmaz. (SMOMPK)
- Yuxarı qoymullar, aşağıda da bən oturmuram. (SMOMPK)
- (R.Əfəndizadə Şəki)
- Mənim adım Həzər, hər vuranda qırxın əzər. (SMOMPK)

XI Xoş xülf (Qılıqlı)

- Şirin dili ilən iləni yuvadan çıxartar. (SMOMPK)
- İpək yumşaq olduğundan qılınc kəsməz. (SMOMPK)
- Adın nədir Rəşid, can (bir) de, can eşit. (/...../)

²¹ Təkəbbür və qürur bəhsinə baxılsın

- Can de, can eşit. (Naxçıvan)
- Qılıxlı min ev yiyr, qılıxsız bir evi yiye bilməz. (C.M.)
- Canımı da alsan gülə-gülə al. (Qarabağ F.A.)

XII Namus təmizliyi

- Aydan arı, sudan duru. (Qəmərli, Ümumi)
- Qazan qarası gedər, namus qarası getməz. (Naxçıvan)
- Napakı hamam (hamam) təmizləməz. (/...../)

XIII Həyali, həyasız, arlı, arsız

- Həyali qızarar,bihəya (həyasız) ağrar. (SMOMPK)
- Muşqurmamış alçı durur (həyasız haqqında). (Bakı)
- Arsiza bir sillə, iki sillə kar eləməz (yaxud ar degil). (SMOMPK)
 - Araz aşığınnandı, Kür topuğunnan. (Bakı, Naxçıvan, Ümumi)
 - Ari yeyib, namusu dalına atıbdı. (Naxçıvan)
 - Dəllək, dəllək bir uşaciq, ülgüt, ülgüt bir bışacıq Eşşək, eşşək bir qoducuq, bazar-bazar beş taxtacıq. (Bakı)

XIV Təkəbbür və qürur

- Burada mənəm, Bağdatda kor xəlfə (xəlifə). Bakı
- Cida ilə burnuna p..... yedirmək olmaz. (Şəki)
- Ağzına çullu taz (dovşan) siğmayır (yerləşmiş, siğışmaz). (SMOMPK)
 - Ucada (yuxarıda) yeri yoxdur, aşağıda (alçaqda) oturmur. (Naxçıvan)
 - Çubuq çekər, çirt atar, mənə deyər, «pulum mar».
- (SMOMPK)
 - Qoz qabığından çıxdı, qabını bəğənmədi. (/...../)
 - Tısbağa qınınnan çıxdı, qınıni bəğənmədi. (Bakı)
 - Damağı İstanbuldan gəlir. (ŞM.)
 - Evində tapılmaz bir çörək dari Bardaşını qurar, oturar, hamidan yuxarı. (/...../)
 - İddəhası (iddia) tərlan, özü yapalax. (/...../)

- Bud əti yemir ki, g..... yaxındır. (SMOMPK)
- Dağ yeriməsə, Abdal yeriyər²². (Şəki)
- Dağ yeriyəndə Abdal da yeriyər. (Şamaxı)

XV Mərd – namərd

- Mərd özündən (Allahından) bilər, namərd yoldaşınınan.
- (Bakı)

- Kimsə namərdə möhtac olmasın. (Ümumi)
- Keçmə namərd körpüsündən, qoy apasın (su, sel) səni Yatma tülükü daldasında, qoy yesin aslan səni. (Ümumi)
- İlqarından dönən namərddi. (SMOMPK)
- Mərdin qapusu açıq olar (gərək). (Naxçıvan)
- Mərdin pəxili dəgilən ki. (Naxçıvan)
- Mərd Allaha yapışar, namərd ay ağa, haray. (SMOMPK)
- Mərd mərdə qənim olar, Murtəza Əli hər ikisinə.

(SMOMPK)

- Namərdi qova-qova axırda mərd eylərsən. (Bakı, Ümumi)
 - Bir görün namərdi, bir də görsən namərdsən. (/...../)
 - Aldığını verməz, gördüğünü deməz. (SMOMPK)
 - Altda qalan namərddi. (/...../)
 - Danışana dil vermir, yeriyənə yol. (/...../)
 - Ağacın yemişini ye, sonra qabığını soyma. (/...../)
 - Duzu yeyib duz qabını sindirma. (Bakı)
- (Nəməgi yedin nəməkdəni sindirma)

XVI İki yüzlülük «fənd»

- Üzə güzgü, qala qayçı. (Bakı)
- Qəlp odu ki (odur) qəlbindəkin deməyə. (SMOMPK)
- Qurında o qədər qurqu var ki, baş başa çatmayıb. (Bakı)
- Yarpaq altında gəzəndir. (/...../)

²² Bir abdalın peyğəmbərlik iddiasında bulunduğu zaman bundan möcüzə içün dağı yürütütməsini istəmişlər. Abdal camaat ilə çölo çıxmış, «dağ yeri, dağ gəl» deyə durmuş. Dağ yerimədikdə abdal yürümiş və «Dağ yeriməsə, Abdal yeriyər» yəni özünün təkəbbürlü peyğəmbərlərdən olmadığını qeyd etmək istəmiş, oradan da bu söz qalmış (Şəki Rəşid b. Əfəndiyevdən)

- Bulağa susuz aparar, susuz gətirər. (SMOMPK)
- Dovşanı araba ilə dutar²³. (/...../)
- Atam eylə fətdi ki, kündəni sayardı
Anam eylə (fəndi) fətdi ki yanından kəsərdi. (Bakı)
- Saman altından su yeridir (buraxır yaxud: buraxma).
(/...../)
- Sağa da vurur, sola da. (SMOMPK)
- Ga nala dögür, ga mixa.(Bakı)
- Taziya «dut» deyir, «dovşana qaç!». (/...../)
- Həmi hylədi, həmi kələdi, həmi kəntələdi. (SMOMPK)
- Yetti arxin suyun bir arxa calayır. (/...../)
- Bəzı-bəzı mənə də bəzı²⁴. (/...../)
- Kəsək oturub daş için ağlayır (ağlar). (Bakı)
- Hiylə ilən tikilən filə ilən dağilar. (/...../)

28 Paxılhq

- Nə işim naqabilə (naqabil) söz deyəm
Damağına ya dəgə, ya dəgməyə. (SMOMPK)
- İnsan paxıl olmasa, bağlar çəpəri neynəyir. (Bakı)
- Adam paxıl olmasa, bağ çəpəri neynəyir. (/...../)
- Paxılın goru (yeri) cəhənnəmdir. (SMOMPK)
- Quyu qazan özü əvvəl tüşər.
- Özgəyə quyu qazan əvvəl özü tüşər. (Bakı)
- Gen qaz, dərin qaz, özün düşərsən. (SMOMPK)
- Quyu qazıyan, dərin qazı, gen dur, özün düşərsən.

«Pərhizkar»lıq

- Əti yeməz suyuna əppək doğruyur. (Bakı)

²³ Bakıda: Urus dovşanı araba ilə tutur - deyərlər

Bakıda: Fənd fəndi kəsər, Murtəza Əli hər iksini kəsər -deyirlər

²⁴ Bunun bir hekayəsi vardır. Bakıda – Palaz, Palaz mənə də palaz haqverməzə yolun ögrədəmin özü bu oyuna dutulduğu zaman söylədiyi bir sözdür.

Iqtisadi hərəkətlər

Maldan keçmək – tamahkarlıq – qənaətkar, xəsis, «kök adam», qarın dağ

I Maldan keçmək

- Əlin rəhmi könlün rəhmi (iləndi). (SMOMPK)
- Boşdan bir çıxar, bərkdən iki. (/...../)
- Əlli əlli üstə, bir əlli də onun üstə (üstəlik). (Bakı)
- Olmasın xoca Bağırin bir bağ ipəgi. (SMOMPK)
- Qaşıq-qasıq yığdım kömçək (çömcə) ilə dağıtdım. (/..../)

II Tamahkarlıq

- Artıq tamah baş yarar. (SMOMPK)
- Artıq tikə baş yarar. (/...../)
- Artıq tikə diş qırar. (/...../)
- Az tam çoq bəla gətirər. (Naxçıvan)
- Aza qane olmayan çoxa yetişməz. (/...../)
- Tamahkarın gözü kor olar. (Bakı, Ümumi)
- Tamahkarın (insanın) gözü torpaqdan doyar. (doy-maz) (/...../)
- Ətə pul verməz, köftənin (yekəsindən) böyüгündən yapışar. (Naxçıvan) (/...../)
 - Bir əlinən (əlilə) iki qarpız tutmaq olmaz. (SMOMPK)
 - Su görəndə su istəyir, at görəndə axsayır. (/...../)
 - Su görər suzuyar, at görər axsayar. (Bakı)
 - Suda gəldigi yetməz, sərinci də dalında tutur. (/...../)
 - Ayrana getməgə utanmaz (utanmir),
Canağı dalında gizdədir (gizlədər, qısdırır). (/...../)
 - Heç bilməz harada bişib, deyir “bir çömcə ver”. (Bakı)
 - Bilməyir harada bişib, deyir «Bir çömcə də bura tök». (SMOMPK)
- Kora vermə, şilə vermə, mənə ver. (/...../)
- Kora da versən, mənə ver, şilə də versən, mənə ver. (Bakı)
- Ver dayıya saxlasın. (/...../)
- Hər nə varsa ver dayıma. (SMOMPK)

- Dadanannan qudurən bir olur. (Bakı)
- Çömçə ilə içdin doymadın yalamaq ilə doyacaqsan? (yaxud yemək ilə). (SMOMPK)
- Suyu sən yalama, bən yalaram. (/...../)
- Tamahkarı yalançı aldadər. (/...../)

III Qənaət

- Dama-dama göl olar, dada-dada heç. (/...../)
- Yırtılmışça (bu yırtılmış) qarın olmasayı – qurul-qurul (qolul) pul (yaxud: qup-qup axclar) qazanardım. (Bakı, Şamaxı)

IV Xəsis, «kök adam», israfçı

- Hələ süfrəsi naməhrəm üzü görməyib. (SMOMPK)
- Cox qazanıb, az yeyəcək (yeyər). (/...../)
- Səndən (yaxud ondan) xeyir görən Allahdan bala (bəla) çəkər (görər) (ümumi)
 - Ölmüş eşşək (eşşəgi) axtarır, nalın çəksin (çixartmağa) (Ümumi)
 - Qişda ondan buz almaq olmaz. (Bakı)
 - İt adına üyübüd (yaxud alıb) özü yeyir. (/...../)
 - Lazimalı (lazımlı) yerə sərf eləməz, lazımsız yerə su kimi axıdar. (/...../)

V Havay

- Havayı sirkə baldan şirindir. (ümumi, Bakı)
- Havayı gülləyə qabırğı verir. (Bakı)
- Ölüm Allahdan, qəbir vəxf (nəqfdən), kəfən Məhəmməd Cəfərdən, niyə ölməmək? (SMOMPK)

VI Qarın dağı

- Qarın dağı qardaş dağından yamandı. (SMOMPK)

VII Ziyanavərlik (Ziyanəvər)

- Qurda qoyun tapşırmaq olmaz. (Naxçıvan)
- Qoyunu qurta tapşırma. (ğmumi, Bakı)
- Qurtdan çoban olmaz. (Naxçıvan)

ETİYAD - HƏRƏKAT

Ögrənmək – dadanmaq, yanşaqlıq, vaxtı gecikdirmək, diqqətli olmaq, ögünmək, lağlağı, ehtiyatlı davranışmaq, gizlətmək

I Alışmaq – dadanmaq

- Gec gəlib, tez ögrənib. (SMOMPK)
- Gec gəldi, tez ögrəndi. (Bakı)
- İslanmışın yağışdan nə baki (nə arı, nə pikamı). (Ümumi)
- Süd ilə girən can ilə çıxar. (SMOMPK)
- Süd ilə girən sümüklə çıqar. (Bakı)
- Dadanmışan qudurmusan. (/...../)
- Dadanan qudurandan pis olar. (Ümumi, Bakı)
- Dadanan dayanmaz. (SMOMPK)
- Dadanıbsan dolmaya (halvaya) bəlkə bir gün olmaya.

(Ümumi, Naxçıvan)

II Yanşaqlıq

- Cox danişan soruşur. (ŞM)
- Yanşağı cəhənnəmə apardılar, dedi: “Odunu yaşdı?”. (SMOMPK)
- Dili dinc oturmayırlar. (Bakı)

III Fürsəti fövt etmək, gec ayılmaq

- Odu söndürüb külübü ilə oynayır. (SMOMPK)
- Əlin vurub dizinə, indi gəlib özünə. (Bakı)
- Fürsət fot eyləməz aqil məğər nadan ola. (misra)

IV Diqqətli olmaq

- Ayağını yorğanına görə uzat (aşağıya baxılsın). (SMOMPK)
 - Ayağını yorğandan kənar uzatma. (Ümumi)
 - Elə yerdə oturmaram ki, altından su çıxsın. (/...../)
- (Naxçıvan)
- Elə yerdə otur ki, altından su çıxməsin. (/...../)

V Örgənmək

- Əvvəl arxı tullan, sonra bərəkallah de. (/...../)
- Ayını əvvəl öldür, sonra dərisini sat (soy). (Bakı)

VI Lağlağı

- Qarğa məndə qoz var²⁵. (ümumi, Bakı)
- İt hürər, başına qal gətirər. (/...../)
- İt aya hürər, başına bəla gətirər. (Şamaxı)
- Hürə bilməz (bilməyir), (itləri) başa salar (salır). (Bakı)
- Ağzında mərcimək iyiməz (islənməz). (/...../)

VII Üsulluq və ehtiyatsızlıq

- Qaraquş sümügü ölüncə udar. (Qarabağ – F.A.)
- Ayağını yorğanına görə uzat. (ümumi, Bakı)
- On (yaxud yüz, min) ölç, bir biç. (/...../)
- Yeddi dəfə ölç, bir dəfə biç. (Şəki)
- Öz əli ilə öz ayağına balta çalar. (SMOMPK)
- Ehtiyat şərtdən (şərt)dir. (/...../)
- Lay-lay bilirsən, niçin yatmayırsan. (Bakı)
- Qurda qonaq gedən, köpəgin yanınca aparmalı. (Qarabağ)
- İtlə yoldaş ol, ağacuvu (ağacını) əldən qoyma. (Naxçıvan)
- Elə yerdə oturma ki, altına su çıxa. (Bakı)
- Qurdun qonaqlığına (dəvətinə) get, köpəgi də ardınca apar. (Naxçıvan)

VIII Gizlətmək

- Bir daş altda, bir daş üstə. (Bakı)
- Oxunu atıb yayın gizləmə. (SMOMPK)
- Yay altda ox gizlədir. (Bakı)
- Cidanı cibdə gizlətmək olmaz. (SMOMPK)
- Üzrü günahından betər (bədtər). (Bakı)

²⁵ Qarğanın qoza həris olduğu məlumdur. Elmiz də deyir ki, qoz ağacının yayılmasına qarğa səbəb olur. İştə özünü saxlaya bilməyib var-yoxunu açanlar üçün bu söz deyilir.

IX Mühtəməl – risk

- Ya dövlət başa, ya quzğun leşə. (Bakı)
- Dövlət başa, quzğun leşə qonar. (SMOMPK)

BƏXTƏVƏRLİK VƏ BƏDBƏXTLİK

Bəxtəvərlik və bədbəxtlik – hazır bulmaq

I Bəxtəvərlik və bədbəxtlik

- Bir əli yağda, bir əli balda. (Bakı)
- Oruc tutmayasan, namaz qilmayasan, işin belə düz gəlsin. (/...../)
 - Yanğından çıxdım, yalova düşdüm. (SMOMPK)
 - Yağışdan çıxdım, yaqmura düşdüm. (SMOMPK)
 - Kiminin əvvəli olunca, kiminin axırı olsun. (ŞM)
 - Kiminin əvvəli, kiminin axırı. (Bakı)
Adamın əvvəli olunca, axırı olsa yaxşıdır. (SMOMPK)
 - Ələgi ələyib, qıçından asıb. (/...../)
 - Evində yatıb yuxuda Həzrət Süleymanı taxtda görür. (SMOMPK)
- Dəli ol, baxtun (baxtin) olsun. (Bakı)
- Gətirəndə: el gətirər, yel gətirər, sel gətirər;
Aparanda: el aparar, yel aparar, sel aparar. (Bakı)

II Hazır bulmaq (bəxtin gətirməsi)

- Nə əkdim, nə biçdim, hazırlıca kökə tapdım. (SMOMPK)
- Nə yoğurdum, nə yapdım, hazırlıca külçə (kombə) tapdım. (Bakı, Ümumi)
 - Nə ələdim, nə yoğurdum, hazırlıca kökə tapdım. (SMOMPK)

YALAN, YANLIŞ, QƏBAHƏT, CİNAYƏT

Yalan və yalançı, yanlış və yanılmaq, yanlış hərəkət, naqəfil pozulmaq, ölüp öldürmək.

I Yalan və yalançı

- Yalan ki var, doğrunun gülündür. (SMOMPK)
- Yalan ki var, doğrunun şatırıdır. (Bakı)

- Yalan olmasa, doğru yeriməz. (SMOMPK)
- Yalan ilə dünyani gəzmək olar, amma qayıtmaq olmaz. (/...../)
- Yalan ayaqlanar, yeriməz. (/...../)
- Yalançının yaddası olmaz. (Bakı)
- Yalançını mənzilinədək (qovmalı). (/...../)
- Nahaq (yalan) ayaq tutub yeriməz, amma fırı, bir xeyri var. (SMOMPK)

II Yanlış və yanılmaq

- Yanlış da bir naxışdır. (/...../)
- Çoq söyləyən çoq da yanilar. (/...../)
- Xata-xata üstündən gəlməsə, bə bir xataya nə var. (/.../)
- Xata məndən, əta səndən. (Bakı)
- P..... yeyən iti öldürməzlər. (Ümumi)
- Bir olan iki olar, iki olan üç. (SMOMPK)

III Yanlış hərəkət

- Öküzü durğuzub altından buzov istəyir. (SMOMPK)
- Yağışdan götürüb novun altına qoydu. (Bakı)
- Külekli gündə pambuq atır. (/...../)
- Yoldan çıxmaq eyb deyil, yola gəlməmək eyibdir. (/..../)

IV İnad

- Toyuğun qılçı birdi ki, bir. (Qarabağ)
- Quyruğ düğü (deyil) tuğdu tuğ. (Bakı)
- Tovuq bir qışdı (qıçıdır). (/...../)
- Qatıq ağıdı ki (ağdır), qara dögül. (ŞM)

V Nağəfil pozulmaq

- Yanında yatdı, palçığa batdı. (SMOMPK)
- Öldürəm «Öldürmək» deyəndən qorxma, «ölləm» deyəndən qorx. (/...../)

VI Ölüp öldürmə-qanlılıq

- Gicişmiyən (qaşınmayan) yerdən qan çıxardır. (/...../)

- Qan yol verməz. (/...../)
- Qannını (qanlinı) qan dutar. (/...../)
- Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar. (/...../)
- Təqsir (gunah) oləndə olar, öldürəndə olmaz. (Bakı)

Təcrübə, bilgi-elm, bacarıq və istedad

Təcrübə, bilgi-elm, bacarıq (becerik): ariflik (hikmət),
yazı haqqında

I Təcrübə

- Xamın gözü böyük olar. (SMOMPK)
- Başına gələn başmaqçı olur. (Bakı)
- Qırx il sərū işləyib imdi miyandar olmuşam. (Bakı)

II Bilgi – elm

– Yüz bilici olsan, yenə bir bilməznən (bilməz ilə) danış.
(Naxçıvan)

- At yeriməklə yol alar, insan bilməklə. (/...../)
- Adam yanila-yanila alim olur. (/...../)
- Çox yaşıyan çox bilməz, çox gəzən çox bilər. (/...../)
- Çox bilirsən, az danış. (SMOMPK)
- Gördügünü qoyub, eşitdiginə (bildiginə) getmə. (/...../)
- Elm oxumaq ignə ilə gor qazımaq. (/...../)
- Bu, elm yalan duzluqdu (duzluqdur) zır-zır mollalıq degil. (/...../)
- Oxusaydım, molla olardım. (/...../)
- Dərs o dərsdi, qatış-çörək əldən çıxdı. (/...../)
- Bildigini əldən buraqma (qoyma). (SMOMPK)
- Eşidib parağı qırxarlar, bilməyir necə qırxarlar. (Bakı)
- Mənim ayağım biləni sənin başın bilməz. (Ş.M.)
- Oxumamışdan əvvəl yırğalanmağı öyrənir. (SMOMPK)
- Baxmaqdan şey olsa, itdən qəsəb (qəssab) olar. (Bakı)

III Becərik (bacarıq)

- Bacarana baş (can) qurban. (SMOMPK)
- Qaşını düzəltdiyi yerdə gözünü çıxartdı. (/...../)

- Geldi qaşın qayırsın, virdi gözün çägar (çixar)tdı. (Bakı)
- Qaş qayırarkən göz çıxararsan. (/...../)
- İstədi qaşını düzəldə, vurdu gözünü çıxartdı. (SMOMPK)
- Pişigin ağızı etə çatmaz, deyər: “mundardu” (yaxud iy verir). (Ümumi)
- Sütlü inək ol, vur dolu sərinci sindir. (Şəki)

IV Ariflik (hikmət)

- Hikmətdən sual yoqdur. (/...../)
- Sən aynada gördüğünü mən kərpəcdə görürəm. (SM)

V Yazı haqqında

- Qaraya baxanın ağılı az olar. (SMOMPK)

İNSANIN ÖMRÜ, ÖLMƏSİ, QƏBRƏ QOYULMASI İNSANIN ÖMRÜ, ÖLMƏK, ÖLÜ SAHİBLƏRİ

I İnsanın ömrü

- Dünyada üç şey gördüm: oldum, evləndim, öldüm. (SMOMPK)
- Dünya üç gündür: bir anadan olan günü, biri oturan (durduğum) günü, biri də ölü (axır) günü. (Şəki)
- Hər nə gedər, ömürdən gedər. (SMOMPK)
- Pis (yaman) günün ömrü gödək (az) olar. (Bakı)
- Qılıncsız qırğına getdik. (SMOMPK)

II Ölmək, ölü sahibləri

- Azarladım ölmədim, üzüldüm öldüm. (SMOMPK)
- Qəbristana (qəvirstənniğə) gedən ölü geri qayıtmaz. (SMOMPK)
- Ölüm həq (haqq), miras halal. (Naxçıvan)
- Ölən canını qurtarır, yaziq qalanın gününə. (/...../)
- Ölü ilə ölmək olmaz. (/...../)
- Ölüsü ölü kiridi, yasa gedən kirimədi. (/...../)
- Sağlıqda kor Fatma, öləndə badam gözlü olur. (Şəki)
- Sağlığında kor Fatma, öləndə badam gözdü. (/...../)

- Bayırda minim ölsün, evimdə ölməsin. (SMOMPK)
- Qəriblikdə ölənin böركü nişanə gedər. (Bakı)
- Ölülər elə bilir ki, dirilər halva yeyir. (Ümumi)
- At ölər nəli (yəhəri) qalar, adam ölər (adı) namı qalar.

(Naxçıvan)

ƏRZAQ: YEYİNTİ VƏ İÇİLMƏLİLƏR ƏRZAQ, YEMƏLİLƏR, İÇMƏLİLƏR, QALYAN (QƏLYAN)

I Ərzaq

- Unu əliyəndə duyarsan. (SMOMPK)
 - Nə üstündə un oldum, nə altında kəpək. (Şamaxı)
 - Məndən sənə ögüt, dənini özün üyüt. (Səlyan)
 - Xəmir suyu çox götürər. (/...../) (Naxçıvan)
 - Un yox, suyu çox (Əlin hara çatar). (SMOMPK)
 - Döyülməmiş düyündən aş olmaz. (Bakı)
 - Döyülməmiş soyulmaq bir sulu namazdı. (Naxçıvan)
 - Ucuz illətsiz, baha hikmətsiz deyil. (SMOMPK)
 - İsraf haramdı. (ŞM)
 - Çörəyə qatsan it yeməz
- Arpaya qatsan at yeməz. (Bakı)
- İsti (çıxtı) çörək təndirdən
 - Minnəti yox pendirdən. (/...../)

II – Yeməgilər

- Penir, çörək salamatdı (yaxud nan, penir). (SMOMPK)
- Gördün yemək, daha (dəxi) nə demək. (Ümumi)
- Xörəyi doyunca yemə. (Bakı)
- Çörəyin dadı ağızdadı (ağızdadır). (SMOMPK)
- Çovur ocağa, bas bucağa. (/...../)
- Ocaqda bişir, bucaqda tüşür. (/...../)
- Əvvəl təam, sonra kəlam. (/...../)
- Artıq tikə baş yarar. (/...../)
- Getdim adına, tüpürdüm dadına. (/...../)
- Yeməsə, yetər (yaxud: yeməsə əlli il bəsdir). (/...../)

- Bahasına pul vermişəm, gözlər də çıxsa yeyəcək. (/...../)
- Dünya yeyənə quyruqdu. (/...../)
- Şirin-şirin yeməyin acı qusmağı var. (/...../)
- Şirinliyi şirinlik, şaqqıldaması daha artıq. (/...../)
- Yeyən bilməz, doğruyan bilər. (/...../)
- Yemək var, götürmək yoxdu. (/...../)
- Tayamasun bilməzsən (Tayimasun bilməssən). (/...../)
- Bu günün cigərin (cigərini) sabahın qavurmasına dəyişmərəm. (/...../)
- Cörəyin başı bismilla, ayağı əlhəmdülilla.
- Evdə (evində) bişməyib, qonşudan gəlməyib. (/...../)
- Yaxşı xörək qalınca, pis qarın yırtılmalıdır. (/...../)
- Yumurtadı duz-bula sən də ud. (/...../)
- Quru süfrəyə dua olmaz (nə bismilla). (/...../)
- Adın versən, dadın da ver. (SMOMPK)
- Verərsən adındı (dır), yeyərsən dadındı (dır). (Bakı)
- Dala qoyanı it yeyər.
- Doğa doqqazacan, qatıqli aş qapıyaçan. (Naxçıvan)
- Nə tökərsən aşına (çanağına), o da çıxar qaşğına. (/..../)
- Ağzımı yandırmağa görə aş olaydı. (SMOMPK)
- Başımı yandırmağa görə daş olaydı. (Şamaxı)
- Şorbanın (aşın) sıyıqlığı düyünen (dənin) azlığındandır.

(Bakı, Şəki)

- Aşın cuyuluğu dənin yoxsulluğundandır.
- Azacıq aşım, ağrımadan başım. (Naxçıvan)
- Aşdı aşdı, başdı şorba, hamidan başdı şorba
Hərəsi bir qaşiq aldı (bəğə) məgər taraşdı şorba.
(SMOMPK , Bakı)
- Söz ilən pilov olmaz aralıqda yağ, düyü gərək.
(SMOMPK)
- Ağıznan (ilə) pilov bişməz, yağ ilə düzü gərək. (Bakı)
- Qaf və unnan (ilə) qovurma olmaz. (/...../)
- Şah ilə şilə pilov yemirəm. (yemir):
Əngim (əngisi) yağa batar (yaxud: biglərim). (Naxçıvan)
- Bir ət (ki) girdi qazana, oldu yeməli. (/...../)

- Ucuz ətin şorbası olmaz. (/...../)
- Ət əppək üstə gərək. (Şamaxı)
- İgit canlı, (kabab) ət qanlı. (SMOMPK)
- Qaz əti – ördək əti: olmaz onun ləzzəti, turşuluca toyuq əti demə-demə ürəyim getdi. (/...../)
- Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Bakı)
- Tavuğun döşü, balığın başı. (/...../)
- Qaz vur qazan doldur, sərçədən nə olacaq. (/...../)
- Aşı bişirən yağı olur, gəlinin üzü ağ (olur). (/...../)
- Yağ yağa qavuşdu, yarmalar yavan qaldı. (/...../)
- Öz yağıñ öz başına. (/...../)
- Soğan yeməmisən, içün nəyə (nöş) göynəyir. (/...../)
- Soğansız bişən xörəyin ləzzəti olmaz. (/...../)
- Əriştə bəylər aşı, dutmac onun yoldaşı. (/...../)
- Umacla bulamac kifir arvadlar aşı. (Gəncə)
- Bulamaca nə bismillah. (Bakı)
- Bulamac səni yeyərəm, içünə tüpürərəm. (SMOMPK)
- Buzdamacın qırxın yedim qarnım ac,
Yuxa, beşin yedim tixa-tixa. (Bakı)
- Çörək xörəyin başıdı. (ŞM)
- Təzəcə çıxıb təndirdən minnət çəkməyir (minnəti yox penirdən). (/...../)
- Buğda çörəyinin buynuzu olar (Nankorluq mənasına). (Naxçıvan)
 - Buğda olmayan yerdə darını gözə təpərlər. (Köçərli)
 - Çörək açanı qılınc açmaz. (Naxçıvan)
 - (Adamin öz) özünün yavan çörəyi özgənin pilavından yaxşıdı. (SMOMPK)
- Kütüm (qut) var, itim də var. (SMOMPK)
- İtim var, kutum da var. (Bakı)
- İki evin urva (urfa)sindən bir fətir olar. (SMOMPK)
- Adamın təhnə (təknə) də çörəyi tək olmasın. (SMOMPK)
- Bal istədin, balaya (bəlayə) düşdün. (/...../)
- Bal dedim, bəlayə düşdüm. (Bakı)
- Bal istəyən bəlasın da gərək istəsin. (SMOMPK)

- Balı da sənin, bələsi da. (Ümumi)
- Nə balın istəyirəm, nə bəlasını. (Naxçıvan)
- Bal tutan (satan) barmax yalar. (Ümumi: Naxçıvan,

Göyçay)

- Günortadan sonra bal axşamacan. (SMOMPK)
 - Tər-halva aşdan sonradı. (/...../)
 - Halvanı həvəslə (hövsələ) ilə yeyirlər. (/...../)
 - Vay tava dərdi, (yağ da) un da yox.
- Uzax yerin halvasını hovla ilə (hovza ilən) döyərlər.
- Qaranlıqda halva yeyənin (sirri) bilinməz, sərrini Xuda bilər. (/...../)
 - Nə yağ var, nə düyü, vay odun dərdi. (/...../)
 - Şey qurtdayar, duz səpilər, duz qurtasa, nə səpilər. (/.../)

III İçilənlər

- Su girdi qaba, oldu içməli. (Bakı)
- Su sənin dalınca getməsə, sən suyun dalınca get. (SMOMPK)
 - Məni aparan suya dərya deyərəm. (/...../)
 - O sudu, o dibək²⁶. (/...../)
 - Südün dadını qısır əmən dana bilər. (Naxçıvan)
 - Süddən ağızı yanmış qatığı uflaya-uflaya yeyər (yeyir).(/../)
 - Süttü aş (sütdü pilov) o qədər ağızımı yandırıb doğramacı da piliyə-piliyə yeyirəm.
 - Ağ ayran ağaclar dibində, qara kişmiş bəylər cibində. (Şamaxı)
 - Ağ ayranı itə tökürlər, qara mövüzü cibə tökürlər. (Naxçıvan)
 - Qara kişmiş bəylər cibində, ağ qatıq bəsdi dibində. (SMOMPK)
 - Mən səni bəyənmədiyim, bulama, sən mənim bığımı batdır. (Bakı)
 - Heç kəs ayranına turş deməz. (SMOMPK)

²⁶ Naxçıvanda «Haman daş, haman dibək» deyilir (ikiciyi olsa, dibçək olur)

– Ayrana gəl, şora gəl (bundan sonra) cəhənnəmə (gəl),
gora gəl. (/...../)

– Ayrana gələn çanağın böyrünə qısar. (/...../)

– Gəlmisən ayran içməyə, gəlməmisən ara seçməyə. (Bakı)

– Qatıq süzülür (tökülür - dağılır) şoru (yeri) qalar:

Ayran süzülür nəyi qalar. (Ümumi)

– Gələr qatıq yeyərik, gəlməz süd. (/...../)

– Ayran içdim, xətaya düşdüm. (/...../)

– Paxırı çaxır açar. (/...../)

– İçərəm çaxırı, açaram paxırı. (/...../)

– Çaxır içən mən, keflənən sən. (/...../)

– Çaxırı mən içərəm, dağlar firıldar. (/...../)

– Nisyə içən iki kərə keflənər. (/...../)

– Çaxırı töksən, çaqqalın boğazına canavarı basar. (/..../)

– Çaxırı töksən, keçinin boğazına varıb dağları aşar. (/.../)

– Sirkənin tündü qabına zərər edər. (Naxçıvan)

– Sirkə tünd olsa, öz qabını çatdadər. (Bakı)

IV Qəlyan

– Həsən də qəlyan çekər, Hüseyn də qəlyan çekər. (Bakı)

Tənbəki bol, damda siçan (x) da qəlyan çekər.

– Saqqız ciynəndə (ciynəndikcə) çürür. (Şamaxı, Bakı,
ümmumi)

– Ciynənən saqqız çürüyər. (SMOMPK)

İNSANIN FƏALİYYƏTİ

İş, iş aramaq, çalışmağın lüzumu və əhəmiyyəti, mülahizə-siz çalışılmaz, avçılıq, əkinçilik, yol və yolçuluq, yazı yazmaq, fürsəti-baxtı fot etmə, işsizlik, mülahizəsiz və faydasızlıq

I İş

– Az işdən çox iş çıxar (törər). (B. Qarabağ)

– İş işi göstərər. (Bakı)

– İş bədənin çövhəridir. (/...../)

– İsləmək adamı (safa) sağa çıxardar. (/...../)

– İşdən artmaz, dışdən artar. (Qarabağ)

- Azacıq işim, ağrimaz başım. (Bakı)
- İslı düşəndə arar məni, aşı bişəndə qovar məni. (ŞM)
- Bir iş var, iki əməl. (Bakı)
- Həqqani (haqqanı) iş gündən aydın edər. (Naxçıvan)
- Pulların getdiyinə baxma, işin bitdiyinə bax. (B)
- Vaxtilə görülməyən iş çox dəfə görülməmiş qalar. (/..../)
- Bugünkü (axşamın işin) işini sabaha qoyma. (Ümumi,

Qəmərli

- Hər işin bab ilə görən desin haböylə (Habeylə). (Bakı)
- Tutulmuş (görülümuş) işdən gül iyi gələr. (ŞM)
- Hər iş öz ustasının əlində hasandı. (Bakı)

II İş aramaq

- Axan su yolu tapar. (Bakı)
- Axtaran tapar. (/...../)

III Çalışmağın lüzumu və əhəmiyyəti

- Zəhmətsiz bal yeməzlər. (Q.B.)
- İşdəməsən, dişdə (dişləməz)məzsən. (B)
- İstərsə bal çörək al, əlinə bel kürək.
- Hər kəs yeyər fətiri, gedər odun gətiri.
- Gül tikansız olmaz, səfa cəfasız.
- Əkiblər yemişik, əkərik yeyərlər. (əkiplər) (Şəki)
- Tək otur, təknə qaşı.
- Balıx istəyən könlün suya qoyar.
- Könlü balıq sevən (istəyən) kunasını soyuq suya qoyar ya (tökər) durar. (Naxçıvan)
 - Köynü balıq istəyən quyuğunu buza qoymalıdır. (SMOMPK)
- Sifariş ilə hac qəbul olmaz. (Ümumi)
- Axtaran mollasını da tapar, bəlasını da.
- Kəsilsin iki əl ki, bir baş saxlamır.
- Erməniyə dayı diyərəm işimin xatırası üçün.
- Səndən hərəkət, məndən bərəkət. (B)
- Yiyən bilməz, doğruyan bilər. (SMOMPK)

- Əldən qalan (iş) əlli gün qalar.
- Yaz var, qış var tələsmə ki, (nə) iş var. (SMOMPK)
- Təki sən sütdü inək ol, vur sərinci sindir.
- Yarımadım otunnan, kor oldum tütününnən. (tüstü-sünnən)
- Qızınmadıq istisinə, kor olduğunu tüstüsünə. (Qarabağ)
- Olmadı qurtdan, qarnını doyur tutdan. (Şəki)

IV Mülahizəsiz çalışılmaq

- Hər işimiz qurtarmışdı, qalmışdı saqqal darağı. (SMOMPK)
- Bitdi nə yarağım qaldı, saqqal darağım. (Bakı)
- Hər yarağımız bitdi, qaldı saqqal darağımız. (Qəmərli, İrəvan)
- Əlimdəki düyüni dışımə nə üçün salım. (Göyçay)
- Əlindeki düğünü dışınə salma. (Qarabağ)
- Asanı qoyub çətinə düşmə. (Naxçıvan)
- Cücübə (gücünə) bax, şələni bağla. (Bakı)
- Gücünə bax, şələni tut. (Ümumi)
- Şələni eylə bağlı, götürəndə gücün çatsın. (Naxçıvan)
- Vurmadına (diğinə) bax daşın böyüğünü qapır. (SMOMPK)
- İki yanında buraxma. (Naxçıvan)
- Soyub-soyub quyuğunu da sindirdi. (Qarabağ)
- Ağ-ağ yudum, qara-qara sərdim. (ŞM)
- Soyub-soyub quyuğunda bıçağı sindirdi. (Bakı)
- Sulu-sulu yudum, çamurlu, kırkı sərdim. (Naxçıvan)
- Dariya girən donquz yabanı özünə qəbul eylər. (ŞM)
- Yügürən yixildigəna baxmaz. (Bakı)
- Bostana girən parsuq yabanı özünə qəbul eylər.
- Rast gəlməyən işə peşiman olma. (SMOMPK)
- Daldan atılan (daş) topuğa dəyər. (Bakı)
- Bu iş dəryada balıq sövdəsi (sövdəsi)dır. (Bakı)
- Ayaq-ayaq nərdivana çıxarlar. (ŞM)
- Nərdivana bir-bir çıxarlar. (Bakı)

- Peyninə (p.....) görə bostan ək. (SMOMPK)
- P..... bax, bostanı at. (Bakı)
- Helə eylə nə şış yansın, nə kabab. (/...../)
- Bəlkəni əkərsən çuğundur bitər. (/...../)
- «Bəlkəni» eksən, bitməz. (Ümumi)
- Eşşəyi (ya eşşəyə) minmək bir ayıb, düşmək iki ayıb. (Bakı, ŞM.)
- Eşşəkdən düşüb ata minərlər, yoxsa atdan düşüb eşşəyə minməzlər. (Bakı)
- Qapıya gələn içəri də gələr. (SMOMPK)

VI Yol və yolçuluq

- Əvvəl yoldaş, sonra yol. (Ümumi)
- Yolçu yolda gərək. (/...../)
- Səfər gedən su götürər. (SMOMPK)
- Sövda qılan kimi Məkkəyə gedər. (/...../)
- Qırılan qoşundandı(dır), gedilən yoldan. (ŞM)
- Bu gediş ilə getsən axşamacan təpəsinə çıxa bilərsən. (/...../)
- Düz yol gedən yorulmaz. (/...../)
- Yavaş gedən çox gedər. (Ümumi)
- Asta (yaxud: yavaş) gedən yorulmaz. (Bakı)
- Yolnan (yol ilə) gedən yorulmaz. (Ş.M.)
- Görükən kəndə bələd istəməz. (Bakı)
- Görükən kəndə nə bələd. (ŞM)
- Yoruldun sarbana, acidin çobana. (Naxçıvan)
- Düz yerdə gəzə bilmir, şumda şıllaq atır. (SMOMPK)
- Gündüz gəzər obanı, gecə sizillər dabanı. (Bakı)
- Gəzən ayağa daş dəyər.
- Gəzənin ya başına, ya baldırına. (ŞM)
- Gəzənin qarnı şışər, oturanın başı. (Bakı)
- Gəzəgən gəzməsə dözə bilməz. (ŞM)
- Gəzəgən gəzə bilməz, gəzməsə dözə bilməz. (Bakı)

VII Yazı yazmaq

- Köhnə təqvim pula getməz.
- Namə vüsalın yarısıdır.
- Məcnun kimi dərs oxuyan axırda «va Leyli»də qalar.
(SMOMPK)
- Hər əlifba oxuyan qarlı-Quran olmaz. (SMOMPK)

VIII Fürsəti (vaxtı) fot etməmək haqqında

- Toydan sonra nağara xoş gəldin, Bayram ağa (ya: Bayraməli). (ŞM.)
 - Eşşəyi öldürüb nahi üçün axtarır. (Naxçıvan)
 - Aşığı uduzub cürünə güvənir. (SMOMPK)
 - Tüstü qurtulub qor atır. (Şəki)
 - Otu söndürüb küllə (külli ilə) oynayır. (Bakı)
 - Oba köçüb yurdu qalib. (/...../)

IX İşsizlik

- İşsizlik fağırlığın açarıdır. (SMOMPK)
- Bekarlıq böyük işdi. (Ümumi)
- Nə işim var, nə macalim. (Bakı)
- Bekarlıq korluq gətirir (yaxud yetirər). (SMOMPK)
- Boş duruncu düşməninlə daşı daşı.
- Bekarlıqdan çulgalıq.

X Saygısızlıq və faydasızlıq

- Yağışdan götürüb boran altına qoydu. (Ümumi)
- Gecə dırnaq kəsən, gündüz nağıl diyən. (/...../)
- Əlbət gora gələrsən (gitrərsən). (/...../)
- Bir əl ilə iki qarpız saxlamaq (dutmaq) olmaz.
(SMOMPK)
 - Əməl azmasa, qada yeriməz. (SMOMPK)
 - Yanğıdan çıxdım, yalava düşdüm. (Qarabağ)
 - Bir əli od, bir əli su. (ŞM)
 - Bir əlində od, bir əlində su. (Qarabağ)
 - Köyilnən fel düz deyil. (SMOMPK)

- Könlü ilə feli bir deyil. (/...../)
 - Felilə qövlü bir deyil. (Bakı)
 - Dəvə cinsi olma (yaxud dəvə kimi geri işəmə). (/...../)
 - Onu əliyəndə duyarsan. (ŞM)
 - Əliyəndə duyarsan. (SMOMPK)
 - Cücəni payızda sayarlar. (/...../)
 - Çox çalışmaq çariq yırtar.
- (iş odur haqqaya vara) (Ümumi)

MƏSLƏK VƏ SƏNƏTLƏR HAQQINDA Avçılıq, çobanlıq, dəvəçilik, əkinçi və bostançılıq-bağçılıq

və ilx.

I Avçılıq

- Nə ava gedər, nə avdan qalır. (SMOMPK)
- Av atanın deyil, yeyənindir. (/...../)

II Çobanlıq

- Sürü çobansız olmaz²⁷. (/...../)
- Örüşündə atla. (/...../)
- Örüşündən çıxma. (/...../)
- Çobanın könlü olsa, təkədən penir (pendir) tutar.
(Naxçıvan)
 - Mən qurt isəm, alaram, mən çobanam vermərəm.
(SMOMPK)
 - Sənin həftəndən motal olmaz. (/...../)
 - Yüz aşığın bir saqqası (danğası) olur²⁸. (Şəki)
 - “Oha” var dağdan endirir, “oha” var dağa mindirər.
(SMOMPK)
 - Xam yer axtarır basdırmağa. (/...../)
 - Uşaqlar cəhənnəm, mal-qara necədi. (Şamaxı)
 - Naxır yeri ilə gedib ala dana axtarır. (Naxçıvan)
 - Qurtdan qorxan qoyun saxlamaz. (/...../)
 - Qoyunu olmayanın bıçağı iti olur. (/...../)
(Naxçıvan)

²⁷ Şahpərəstlərin savlarındandır ki, məcazi mənə

²⁸ Yüz qoyunun başına bir eşşək düşər

III Heyvandarlıq

- Dəvə Xançobanda olur. (SMOMPK)
- Ya dəvə ölər, ya dəvəçi. (/...../)
- Sən ol, bir də Varnada dəvə kəs. (/...../)
- İlxiçinin qazancı havayı minməkdir. (/...../)
- Kankanın vəsiyyətləri qızıl öküzdür. (/...../)

IV Əkinçilik

- Toxumu gətir, xirməni axtar. (/...../)
- Xirmənin tozu bərəkətdi olar. (/...../)
- Hər kəs öz əkdigini biçər.
- Nə (hər nə) əkərsən, onu biçərsən. (/...../)
- Dərzin az oldu xirməni böyük aç. (/...../)
- Arpa əkən bugda biçməz. (/...../)
- Quşdan (sərçədən) qorxan (gərək) dari əkməsin. (S.S.)
- Əkinini göy ikən yiyyən xərmən vaqtı ac qalar.
- Yaz əkinçi, qış dilənçi. (Naxçıvan)

V Bostançı – bağban

- Bostançının sovgatı kəlik olar²⁹. (Bakı)
- Bostanda yemiş olanda, bostançı kar olar. (SMOMPK)
- Bağçı bağ qıydı – bağban salxım qiymadı. (/...../)
- Hər nə gedərsə bağdan gedər, bağbanın nəyi gedər. (../..)

VI Kömürçü, dərzi, pinəçi, camadar, dəllək haqqında

- Kömürçü özünün, qaralıqdan nə arı. (Bakı)
- Dərziyə köç dedilər, iynəsini (ignə) yaxasına sancdı.

(SMOMPK)

- Dərziyə köç dedilər sancdı qaçısın belinə. (Bakı)
- Pinəçinin mayası ignə ilə bizdi (yaxud ignə bizdir).

(SMOMPK)

- Papaqçının qaçağı papaqçı dükanı. (Bakı)
- Camadarın şahlığı hamamçılıqdı. (/...../)
- Dəlləkliyi bizim başımızda öyrənir. (Ümumi »)

²⁹ Bakı bağlarında: “Bostançının sovgatı əgrı dındıq xiyar olar” deyirlər

VII Zurnaçılıq

- Zurna çalan özü yaxşı bilər. (SMOMPK)
- Zurnaçı zorun yuvuna verir. (/...../)
- Çala-çala çalağan olar. (/...../)
- Qırxında oğrənən gorunda (axırətdə) çalar. (/...../)
- Altımişda zurna öyrənən qeyirdə çalar. (Bakı)
- Zurnanın səsi uzaqdan (kəndinə) xoş gələr. (/...../)

VIII Culfa

- Bekarlıqdan culfalıq. (SMOMPK)
- Culfa kəfənsiz ölər. (Naxçıvan)

IX Zərgər və başqalar

- Zər qədrini zərgər bilər³⁰ (Nə bilir hər divanə). (Naxçıvan)
- Qurban zərgara saldı səni (məni) pərkara. (Ümumi, Bakı)
- Çünkü oldun dəyirmançı çağır gəlsin (dən Koroğlu)
haray. (/...../)
- Quşu quş ilə tutullar. (Naxçıvan)
- Ya quşu quşnan tuturlar. (Bakı)
- Gəminin işini qeyçi gilər. (Bakı)
- Versən pendir eylərəm kəndir,
Versən aşq eylərəm baş. (Şəki)

Aşıq haqqında

- Aşıq üz görən yerdə yatağandır qalağan. (Bakı)
- Yaxşı saxla aşığı (aşıqı yaxşı saxla) bədnamçıdır el
gəzər. (Ümumi)
- Aşıq ilə molların heç olmaz şad arası. (SMOMPK)
- Aşıqinkı haynandi (haydan), mollalarinkı vaynan
(vaydan). (/...../)
- Aşıqinkı Xudafərinnən keçibdi. (/...../)
- Hər aşığın bir dövrəni var. (/...../)
- Aşığın beş gün dovrəni olar. (Ümumi, Bakı)
- Aşığın sözü qurtaranda yaram-yaram çağırar (neynim-
neynim digər). (Bakı, Naxçıvan, Ümumi)

³⁰ Bəzi yerdə birinci qismi deyilir.

Həkim

- İki yüz eşşək öldürməyənə baytal olmazsan. (Bakı)
- Sağalsa həkiməm, sağalmasa, mən kiməm. (SMOMPK)

Mürdəşir

- Mürdəşir haqlıdır: ölü necə ölür ölsün. (Naxçıvan)
- Mən mürdəşirəm yuyaram, istər cənnətə getsin, istər cəhənnəmə (getsin). (Ümumi)

Ümumiyyətlə sənətkarlar haqqında

- Əlləşən güləşənə verir, güləşən³¹ əlləşənə. (SMOMPK)
- Kürkçünün kürkü olmaz, börkçünün börkü. (/...../)
- Başmaqçının başlığı olmaz, börkçünün börkü. (/...../)
- Papaqçının papağı olmaz, çuxaçının çıxası. (Şəki)
- Cörəgi çörəkçiyyə ver, bir çörək də üstəlik (ya artığını). (Şəki, Naxçıvan, Ümumi)
 - Başmaqçının başlığı yırtıq olar. (Naxçıvan)
 - Sənətkar oğru olar. (Bakı)
 - Ustakarın oğrusunu dutmaq olmaz. (/...../)
 - Sənət insanın xəzinəsidir. (/...../)
 - Mənə usta diyərlər, arvadıma utazən. (/...../)
 - Bir birinin bəsinə (bəhsinə) qılınlı yolar tərsinə. (/...../)

EV LƏVAZİMATI, ALƏTLƏR VƏ ƏSLİNƏ SİLAHLAR, AV LƏVAZİMATI, PALTAR VƏ ALƏTLƏR

I Ox, cida, qilinc, tüfəng, silah

OX

- Atılan ox geri qayıtmaz (dönməz). (Naxçıvan)
- Oxunu atıb yayımı gizlədir. (/...../)(Naxçıvan)
- Öldürən ox, günahkar oxatan. (SMOMPK)

CIDA

- Cidanı cibə (çuvala) qoymaq olmaz. (Ümumi)
- Cidanı oğrulan yerin tapar. (Bakı)

³¹ Güləşən degil, goreşən olmalıdır

Qılinc

- Qurd ilə qoyun – qılinc ilə oyun. (/...../)
- Qılinc qının (öz qınını) kəsmək. (Ümumi)
- İki qılinc bir qına girməz. (S.Ş.)

Tüfəng

- Tüfəngin dolusundan bir adam qorxar, boşundan iki. (Ümumi, Bakı)
- Dolu tüfəng birisini qorxudar, boşu ikisini. (SMOMPK)
- Boş tüfəngdən iki adam qorxar. (Göyçay)

Xış, kotan, qayış

- Xış kötügə dayanıb³². (/...../)
- Kotan nə bilir ki, qayış nə çəkir. (Naxçıvan)
- Qayış bilir kotan nə çəkir. (SMOMPK)
- Kotan bilir öküz nə çəkir. (Şamaxı)

Navar yük

- Yük bacından içməz. (S.Ş.)
- Navar cecim qırğında. (SMOMPK)

Qıfil, açar

- Qıfil oğru içindir, möhür doğru için (S.Ş.)
- Açarın gücü qıfıldan zor zor (S.Ş.)

Paltar

- Məsləhətli don gen olar. (SMOMPK)
- Ağ libas tez çırklənir. (Naxçıvan)
- Bundan Fatmaya tuman olmaz. (SMOMPK)

Papaq

- Papağı isti-soyuqdan ötrü geyməyirlər. (/...../)

³² Biçaq sümüyü dayanıb – mənasındadır

Ev ehtiyacı

Ev, ocaq, anbar

- Yığılın babam ocağına. (SMOMPK)
- Boş anbar, boş dağarcıq, ha ölç, ha ölç. (Naxçıvan)
- Boş anbar, boş kilsə. (Bakı)

Çıraq, şam

- Bu evin çıraqının ışığı o evə düşməz. (SMOMPK)
- Söndü bizim çıraqımız, yandı sizin çıraqınız. (/...../)
- Çıraq dibinə işiq salmaz. (Naxçıvan)
- Çıraqın başı kəsilməsə, işiq verməz. (Nuxa – Əfəndizadə)
- Şam özü gər yanmasa, pərvanəni yandırmaq. (S.Ş.)
- Bir biredən ötrü yorğanı yandırmaq olmaz. (/...../)

Ayaqqabı

- Çarığında əsirgəyən patavasında tapar. (SMOMPK)
- Qızıldan çariq geysən, gənə adı çarıqdır. (/...../)
- Başmaq palçıqsız olmaz. (Naxçıvan)
- Başmaq cütdənəndə (ciftlənəndə) bilinər³³. (SMOMPK)

Gön

- Saxla gönü, gələr günü. (SMOMPK)
- Baş gön «beş gün». (/...../)
- A, cirim! Handansan?
- Bu yatan göndən! (/...../)

Çalğı alətləri

- Ərik ağacından saz olmaz. (/...../)
- Gəl zurnadan xəbər al. (/...../)

Qələm*

- Qələmin ucu, qılincin gücü. (/...../)
- Qaz lələgi qanun yazar. (/...../)

³³ «Cücəni payızdag» mənasında

* Qələm haqqındaki sözləri ya şairlər, yazıçılar, yaxud mədrəsədəki-lərin söylədiyi məlumdur

- Qələm yazanı qılınc poza bilməz. (/...../)
- Qələmin bir nöqtəsi koru gözlü edər. (/...../)
- Qələm sultandı ki, əhli-qələmə rütbə verər. (/...../)
- Qələm dutan əl suala açılmaz. (/...../)
- Qələm əgri kəsilsə də, doğru yazar. (Şəki – R.Ə.)
- Qələmin yazılısı bir olsa da, dili ikidir. (/...../)
- Qələmi yarmasan, yazmaz. (/...../)

HEYVANLAR

Məməli heyvanlar, quşlar, sürünenlər, baliqlar, cüçələr, həşərat

I Məməli heyvanlar

(Bu bəhsdə heyvanlardan açılan sözlərin hər birisini kitab məqamında ümumiyyətlə, insana aid olduğunu qeyd etməliyik)

- Meymunun boğazına su çıxanda balasını ayağı altına alar (14-cübə baxılsın). (Naxçıvan)
- Siçanlara xərac gələndə gecə quşu dişini görkəzdi. (Bakı)
- Quşlara xərac gəldi, gecə quşu dişini görkəzdi. (Bakı)
- Pişik arxasını yerə vurmaz. (SMOMPK)
- Pişigən arxası yerə dəgməz. (Bakı)
- Pişik kimi yeddi canı var. (/...../)
- Pişigə dedilər atandı yaxşı, anan? Dedi: «Nə o, nə o»(../.)
- Yəyəsinin yanında pişik də it basar. (SMOMPK)
- Pişik balasını çoq istədigindən yeyər. (Ümumi)
- Pişik olmayan yerdə siçanlar baş qaldırar. (SMOMPK)
- Pişigi dara qışnayanda öz üzünü cırmaqlar. (Ümumi)
- Ayı bir bəd (yaxud böyük). canavardı,
- Yumurtalasa da, yumurtdar. (SMOMPK)
- Ayının yüz oyunu var, bir armudun üstündə. (/...../)
- Armudun (yaxud meyvənin) yaxşısını ayı (yaxud çäqqal) yiyrə. (/...../)
- Meşədə yemişin yaxşısını ayı (yaxud çäqqal) yiyrə. (/.../)
- Ayı bərkə düşəndə balasını ayağının altına alar. (/...../)
- Qonşu iti qonşuya hürməz. (SMOMPK)
- Kənd (yaxud ovalar, obalar) aşırı it hürməz. (Ümumi)

- İti sel aparmaz. (/...../)
 - Nə qoyuna gedər, nə qapıda hürür³⁴. (/...../)
 - Bir tabaq kütüm olsa, biri sənə yoxdu ala köpək. (/..../)
 - İt uluya-uluya başına qal gətirər. (Bakı)
 - Erkək itin qarnı tox gərək. (/...../)
 - İt qorxduğu yerə hürəyər. (Naxçıvan)
 - Hürər dutmaz. (Bakı)
 - Çoq hürən it dutmaz. (/...../)
 - Hərbədən qorqma, it qorqusundan hürür. (SMOMPK)
 - Hürər, hürər, burnu şışər. (/...../)
 - Nə ağacı tavla, nə iti hürüt. (Naxçıvan)
 - Yatar iti oyatma. (/...../)
 - İt hürər, karvan keçər (Yel qayadan nə aparar). (/...../)
 - Hürmək itə qalar, karvan öz yolun gedər. (SMOMPK)
 - İt itlə boğuşar, yolçunun işi rast gələr. (Naxçıvan)
 - İt itnən boğuşar, yolçuya girəvə düşər. (Salyan)
 - İt it (ilə) dalaşdı, yolçunun yolu rast düşdü. (SMOMPK)
 - İt itnən boğuşdu, yolçu yolunu düşdü. (Bakı)
 - Bayram sümügü ilə köpək kökəlməz. (Naxçıvan)
 - Bir napakdan bir də köpəkdən (qorqmalı). (SMOMPK)
 - İtin əbləhi (yaxud axmağı) qonaqdan da pay umar. (/.../)
 - Köpəgin ayılanı ələ düşməz. (SMOMPK)
 - Ayıq it ələ düşməz (ələ gec düşər). (Bakı)
 - İt sümügü yiyeндə sevinər, amma s..... uluyar.
- (SMOMPK)
- İy bilməyən tula olmaz, dərisini kola verməz (ya vermaz). (SMOMPK)
 - İt itdigini (itligini) tərk etsə də sümsüklüğünü tərk etməz. (Bakı)
 - İt itdigindən əl çəksə, sümsüklüğündən əl çəkməz. (/..../)
 - İt qursağı yağ götürməz. (Naxçıvan)
 - İtin əcəli gələndə məscidin divarına işər. (/...../)

³⁴ Yaramazlara ümumən deyilir

- Tazının heyzligindəndir – dovşan tayada balalayıր (doqar). (/...../)
 - Tazi heyz olanda dovşan kənd qıraqında gəzər. (Qarabağ, F.A.)
 - İt ayağını karvandan kim əsirgər. (Naxçıvan)
 - İt nalbənd (yaxud dəmirçi) dükanından nə aparacaq. (Bakı, Şamaxı, SMOMPK)
 - İt əl çəkdi (yaxud çəkib), motal əl çəkmədi (yaxud əl çəkməyib). (Ümumi)
 - İtin dişi, donuzun dərisi. (/...../)
 - İtin adını apardın ağacı əlinə al. (/...../)
 - Adını dut (çək), qulağını bur. (Bakı)
 - Adını dutdun, qulağı görünür. (Ümumi)
 - İt nədir ki, yunu (yaxud tükü-gözəmi) nə ola? (/...../)
 - İt özü nədi ki, südü nə ola?. (SMOMPK)
 - İki it bir aslana dov(do) gələr. (Naxçıvan)
 - İt hürər cərci gəlir, elə bilişəm elçi gəlir. (SMOMPK)
 - İti yuduqca mundar olar. (SMOMPK)
 - İt getdi, ipi də getdi (ipi də apardı). (Bakı)
 - Çağıram eldən ayıb, çağırmaram it itdi. (Bakı, Şamaxı)
 - Aləmə it hürər, bizə çäqqal. (Bakı)
 - Özgələrə it hürər, bizə Mazandaran çäqqalı. (Şamaxı)
 - İtə hörmət edərlər iyiyəsi xatirinə. (Bakı)
 - Yiyəsini sevən itinə çörək doğrar. (SMOMPK)
 - Tulanın qulağını kəsmək ilən köpək olmaz. (/...../)
 - Köpək köpəgi minər. (SMOMPK)
 - İt itin dişindən qorxar. (Naxçıvan)
 - Köpək qocalanda qurdun gülüncü olur. (Bakı)
 - Ala it çäqqalın dayısıdı. (SMOMPK)
 - İtin qudursun, çäqqal!. (SMOMPK)
 - Paxıl artsa, qurd artar. (Naxçıvan)
 - Qurd yuvasından sümük əksik olmaz. (Naxçıvan)
 - Qurt dumanlı gün axtarır (yaxud axtarar - sevər). (Köçərli, Naxçıvan)
 - Qurt tükünü dəgisər, xasiyyətini dəgisəməz. (Naxçıvan)

- Qurdun adı «yedi» yesə də, yeməsə də. (SMOMPK)
- Qurt ötürüsündən (örüşündə) ac qalmaz. (/...../)
- Qurt nə bilir qatır bahadır. (/...../)
- Qurt dartdığını bilər, ötürdüyüünü bilməz. (/...../)
- Qurt ular, öz başına bəla gətirər. (S.Ş.)
- Qurt ulaya-ulaya başına bəla gətirər. (SMOMPK)
- Çaqqal var gödən çıqardır, qurdun adı bədnamdır.

(Bakı)

- Qurda rəhm edən qoyuna zülm edib. (Naxçıvan)
- Qurdun səbəbinə quş da yiyyir. (/...../)
- Qurtların səbəbinə quşlar da övnəli olur. (/...../)

Tülkü

- Tülkü hara, quyruğu da ora. (SMOMPK)
- Tülkünü şirəngi (zirəngi) iki ayağından (yaxud ayağı ilən) tələyə düşər. (/...../)
- Tülkü dəligə girə bilməyir quyruğuna süpürgə bağlayır.

(Naxçıvan)

- Tülkü suvaxlı bağa girməz. (/...../)
- Tülkü yiyyəni aslan qusdura bilməz. (/...../)
- Tülkü çox bildigindən tələyə düşər. (/...../)
- Dərə xəlvət tülkü bək. (Ümumi)
- Tülkü tülküdən qalsa ya burnudur, ya qulağı. (Bakı)
- Tülkü var ki, baş kəsər, qurdun adı bədnamdı. (Naxçıvan)

Çaqqal

- Meşə çaqqalsız olmaz. (Ümumi - SMOMPK)
- Qurdun adı bədnamdı, çaqqal var ki, gödən yırtar³⁵.

(SMOMPK)

- Çaqqal gölündə toyuq qaqqıldar. (/...../)

³⁵ Bakıda: «Çaqqal var ki, gödən yırtar, qurbun adı bədnamdu» deyərlər.

At

- Ağ at arpa yeməz. (Ümumi)
- At kimindi minənin. (/...../)
- İtin yanına daldan get atın yanına qabaqdan. (/...../)
- İtin acığı quyruğundan bilinər, atın acığı qulağından.

(SMOMPK)

- Atı atası ilə tanıdarlar, qatırı anası ilə. (Bakı)
- Alma kürən, satma kürən³⁶. (SMOMPK)
- Yüz kürənnən bir kürən³⁷. (/...../)
- Peşəngin axırı torbakeş olur. (/...../)
- Yaxşı at yemin artırar, pis at qamçı. (Ümumi)
- At onunda-dununda. (SMOMPK)
- Yeyin at özünə qamçı vurdurmaz. (Naxçıvan)
- Uzaq mənzilə yetişmək üçün atı yavaş sürməli. (/...../)
- Ata dost kimi bax, düşmən kimi min. (/...../)
- Arpa yemiş at mənzil kəsər. (SMOMPK)
- Arpa verilməyən at qamçı gücü ilə yeriməz. (Naxçıvan)
- Bəy (bəy) verən atın dişinə baxmazlar. (Ümumi)
- Boş torba ilə at dutulmaz. (SMOMPK)
- At təpiginə at tablar (dözər). (Ümumi)
- Anasından qabaq düşən qulunu qurt yiyrər. (SMOMPK)
- Düzəndə minmə, enişdə yedəgin çək, dikdə qabağa sal, yeriməsə, mən zamin. (/...../)
- Mən Allah-Allah ilən day ögrədirəm, sən papağ atıb hürküdürsən.
- Belə şıllaq atan madyan qulun saqlamaz. (Ümumi)
- Düzdə yeriyə bilməz, yoxuşda şıllaq atar. (/...../)
- Yabilarda qotur yabı mərd olar.
- Yorulanda yeyəsinə dərd olar. (Ümumi)
- Ariq ata quyruğu da yükdür. (/...../)
- Atı palan saxlar, ölkəni yalan. (/...../)

³⁶ Kürən at həmişə sahibinə ziyan verər. Ona görə də bu iki sav ilə xalq kürən ata etibar etməmək və ancaq bundan bəri nöqsansız olur demək istəyir

³⁷ Peşəng – karvanın başına gedən gözəl deməkdir.

- Xasiyyətini bilmədigin atın dal-qabağına keçmə (quyruğunu əlləmə). (Bakı, Naxçıvan)
 - Halını bilmədigin atın dalına keçmə. (SMOMPK)
 - Kor atın kor da nalbəndi olar. (Naxçıvan)
 - Ucuz aldin, quyruğunu dügünlə³⁸. (SMOMPK)
 - Ətin batmanı on manat gördüm atın sağrısında.
 - At isə bir dəri bir sümükdü. (SMOMPK)
 - Ata ot, itə ət. (/...../)
 - Həm dayımgılə gedərəm, həm daylağımı ögrədərəm.(/./)
 - At ələ düşər, meydan ələ düşməz. (/...../)
 - Atın ölümü (ölməgi) itin bayramıdır. (Ümumi)
 - Atdar ölüb, itdərin bayramıdır. (Bakı)
 - Qısağa yanmış, canım day dalınca getdi. (Naxçıvan)

Eşşək

- Boş eşşək yorğa gedər. (Ümumi, Köçərli)
- Acımiş eşşək qatırдан yeyin gedər. (Naxçıvan)
- Acımiş eşşək atdan yükrək olar. (SMOMPK)
- Aksaq eşşəgin kor nalbəndi olar. (S.Ş.)
- Eşşəegin bozdur, dəgirmana getmir³⁹. (Naxçıvan)
- Eşşəegin böyüğü tövlədədir. (/...../)
- Bostana dadanan eşşəegin qulağı və quyruğu olmaz. (SMOMPK)
- Eşşəkdən adınalıq umur. (/...../)
- Eşşəgə anğırtı xoş gələr. (Şamaxı)
- Eşşəegin anğırmından isə qoduğun işqırmağı. (SMOMPK)
- Eşşək bir yerdə palçığa batsa, ölsə də o yerə girməz.(/../)
- Eşşək ya oduna işdər (işlər), ya suya. (/...../)
- Eşşəegin ayağı suda olsa, fisdılıq nəyə lazımdar. (SMOMPK)
- Qodux örökəndə anasından qabaq düşər. (Ümumi, SMOMPK)

³⁸ Bir şeyə dəgməz olduğu için başını ala demək istənilir.

³⁹ Tərsdir demək

- Dəh, gəl, eşşəgi palçıqdan çıqart. (SMOMPK)
- Həmi ulağ, həmi sulağ. (Ümumi)
- Eşşək aldım qatır çıxdı⁴⁰. (Ümumi)
- Nə qədər eşşəgi var idi, palan axtarırı.
- Palanı tapan kimi eşşəgi qurt yedi⁴¹. (SMOMPK)
- Xiyar pulu ilə (yerpənək) alınan eşşəgin ölümü suda (suda) olar. (Ümumi)
 - Əlli illik eşşəginə dəgirmanın yolun öğrədir. (SMOMPK)
 - Ölmə eşşəgim (yaz gəlib) yonca bitincə⁴². (Ümumi)
 - Allah eşşəgə buynuz versə idi, dünyani dağıdardı (versə, vurar ölkəni dağıdar). (Bakı)
 - Eşşək eşşəgi borc qasıyar.

Dəvə

- Dəvə yaxını otlar, uzağı gözlər. (SMOMPK)
- Dəvəni yatırmasan yüklənməz. (Naxçıvan)
- Maya doğmaz, nər doğar. (Naxçıvan)
- Dəvəyə dedilər boynun əgridir, dedi: «Haram düzdür, boynum düz olsun (ola)». (Bakı)
 - Dəvənin harası (nəyi) düzdür ki, boynu düz ola. (S.S.)
 - Dəvə oynayanda (oynayan günü) qar yağar. (Ümumi)
 - Dəvə ölsə dərisi bir yükdür, toyuq ölsə, dərisi bir cəngə tükdür. (/...../)
 - Dəvəni xəlbir ilə suvarır. (/...../)
 - Dəvəyə şüski nə eyləsin. (/...../)
 - Dövlətdə dəvə, övladta (öladda) nəvə. (SMOMPK)
 - Qarı qabağına dögməklə dəvə pambuqdan çıxmaz. (Naxçıvan)
 - Ölmüş dəvənin dərisi bir eşşəgə yükdür. (SMOMPK, Ümumi)
 - Dəvə ölsə, dərisi bir eşşəgə yükdür. (Ümumi, Naxçıvan)

⁴⁰ “Doşab almışam, bal çıxıb” sözünü xatırladır

⁴¹

⁴² Ölmə eşşəgim sabah olur yaz

Yonca bitincə eşşək olur saz (S.Əzim)

- Dəvə nə qədər ölü olsa, cihazı bir eşşəgə yükdür. (SMOMPK)
- Dəvəyə qanqal lazım olsa, boynunu yüz yerdən uzadar. (Naxçıvan)
 - Dəvə bu boyilən əlbət uşaq imiş. (SMOMPK)
 - Dəvə bu ağıl ilə uşaqmış. (Bakı)
 - Nərin dizi bağlı gərək. (SMOMPK)
 - Əvvəl dəvəni ovsarla, sonra Haqqıa ismarla. (/...../)
 - Dəvənin azanı Ağcaqabula gedər. (Bakı)
 - Dəvə tanımasa, ovsarı tanıyar. (SMOMPK)
 - Allah dəvəyə qanat versəydi, dam-daşı dağıdardı.
- (SMOMPK, Ümumi)
 - Dəvə deyiləm iki yerdən boğazlanam. (SMOMPK)
 - Dəvə didi: «Hamamdan gəlirəm»
 - Dedilər: «Görünür qılça – paçandan». (/...../)
 - Dəvənin biri bir dəngə, vay dənk dərdi. (Şamaxı)
 - Dəvələr dəngə gedir (vay dənk için). (SMOMPK)
 - Dəvə durdu dam yıqdı. (Ümumi)
 - Dəvə, dəvə hut dəfə,
 - Zənciri polat dəvə,
 - Dalına vurum oynarsan
 - Saqqız versəm ciyənərsən. (/...../)
 - Dəvəyə didilər: Eniş yaxşıdır, yoquş?
 - Dedi: Lənət hər üçünə. (/...../)
 - Uşaqlıq dəvəsidi, yüklənməz. (/...../)
 - Dəvə nalbəndə əgri baxar. (S.Ş.)
 - Dəvədən böyük fil var. (Bakı)

Qara mal

- Öz gövşənində otdayan mal ac qalmaz. (SMOMPK)
- Təpik atma, qısır qalarsan. (SMOMPK)
- Əmanət mal qüvvətli olur kəmxörək. (/...../)
- Almadığın heyvanın quyruğundan dutma. (/...../)
- Ürkütməsən, sanamaq olmaz. (/...../)
- Ürkütməsən, saymazsan. (Şamaxı)

- Səhər gidər naxıra, axşam gələr axıra. (Bakı)
- Naxır durmağınandır. (SMOMPK)
- Harda qamış, orda camış. (Ümumi)
- Qamış ola, gomuş ola. (/...../)
- Ev danasından (ev buzovu) öküz olmaz. (/...../)
- Çöngə öküz olunca yiyesi donuzu dönər. (/...../)
- Dana oynar, mixini bərgidər. (/...../)
- Dana böyür (böyüyür), amma çulu böyüməz. (/...../)
- Camış ilə gəzən dananı qurt yiyrə. (Naxçıvan)
- Qaçağan dana muzunu⁴³ bərgidər (dana oynara baq).

(SMOMPK)

- İnək kimi süd verməyən öküz kimi kotan sürər. (Bakı)
- Pulunu ver inəgə, bağla dirəgə, nəinki ver qoyuna özünü sal oyuna (Köçərli)

– Öküzin cütdü

İşin bitdi. (SMOMPK)

– Öküzin (tapdı) təkdi

İşin zayıdı. (/...../)

– Öküzin böyüyü pəyədə qalib. (Ümumi)

– Öküzin qaşqasın dögərlər (qoوارلار)⁴⁴. (/...../)

– Ahil öküz cütə getməsə, usaqlar acıdan qırılar. (Köçərli)

– Cütə getməyən öküzin olsun, işə getməyən oğlun.

(Bakı)

- Öküzin cütə getməyəni ətlik adına satılar. (Köçərli, Ümumi)

– Vuran inəgə Allah buynuz verməz (sin). (Bakı)

Qoyun, keçi

- Qoyun dediyin eşşək bağırsağıdır, dalısı heç üzülməz. (Köçərli)

– Qoyun diyir, məni çək xarabalığa, səni çıxardım abadlığa. (/...../)

– Tək qoyundan sürü olmaz. (SMOMPK - Ümumi)

⁴³ Bağını, içni

⁴⁴ Çünkü hamidan tez gözə çarpan o olar

- Çoq qoyundan çoq quzu olar. (/...../)
- Qoyun ayağı incələr, quzu ayağı canlanar. (SMOMPK)
- Südlü qoyun sürüdən ayrılmaz. (Naxçıvan)
- Hər qoyun balasını çox istər, amma kərə qoyun. (/...../)
- Quzunun təqsiri qurdun acımasıdır. (SMOMPK)
- Qoyun olmayan yerdə keçiyə Kərəməddin ağa (Kərim ağa – Kərəm ağa) diyərlər. (Şamaxı, S.M. Qəmərli)

- Yüz qoyuna da tiri hu, bir qoyuna da tiri nu
- Birə də hudi, minə də hudi. (/...../)
- Keçi keçi, qoyun qoyun yolunda. (SMOMPK)
- Qoyunu qoyun ayağ ilə sanarlar (ayağından). (Bakı, Ümumi)

- Qoçun buynuzu özünə ağır olmaz. (Naxçıvan)
- Qoç buynuzu özünə ağır olmaz. (Naxçıvan)
- Qoç buynuzu qoca ağırlıq eyləməz. (/...../)
- İki keçi bir gəmini batırar. (/...../)
- Keçi handa, qaya handa. (Köçərli, Qəmərli, SMOMPK)
- Qoy keçinin ölümü (kaş) paltadan olsun (olaydı). (S.S. Naxçıvan)

- Keçi can hayında (qayığısında), qəssab piy hayında. (qayığısında) (Ümumi)

- Qurt keçiyə dəgməsə, Məkkəyə gidər. (SMOMPK, Ümumi)

- Keçiyə qurt dəgməsə, gedib Həccə çıxar. (S.S.)
- Keçinin əcəli dolanda çobanın ağacına sürtünər. (Qəmərli)

- Keçinin əcəli çatanda (gələndə) çobanın ağacına sürtüsər. (/...../)

- Keçi sənin qulundu. (Naxçıvan)
- Keçi çayı bağırı-bağırı keçər. (SMOMPK)
- Keçi suyu bəyirə-bəyirə keçər. (Naxçıvan)

Ceyran

- Bir talada iki aqsaq ceyran olmaz. (SMOMPK)

Donquz

- Yer yeyesiz qalanda donquz təpəyə çıxar. (/...../) – Ac donquz daridan çıxmaz. (/...../) – Dariya girən donquz yabani özünə qəbul eylər. (/...../) – Quran (yaxud dua) oxumaqnan donquz daridan çıxmaz. (Ümumi)
– Yalvarmaqla donquz daridan çıxmaz. (Naxçıvan)

Nəhənk – balina

- Nəhənk dəryada olar. (/...../)

Quşlar

- Hər quş öz yuvasının ağasıdır. (S.Ş.)
 - Quş qızıl qəfəsdə olsa, yenə dustaxdı. (SMOMPK)
 - Quşun qanadı özünə ağırlıq eyləməz. (/...../)
 - Quş qanadından kirə istəməz. (Qəmərli)
 - Yerdə yatan yumurta gögdə uçan quş olar.
 - Ət iyiyən quş dimdigindən bəlli olar. (Ümumi)
 - Qaraquş atlığı bilər, vurdugunu bilməz. (SMOMPK)
 - Qara quşa ləyər öz dimdigindən toxunur. (/...../)
 - Tərlan yerin sar dutmaz. (Ümumi)
 - Şux tərlan yerinə cürə bağlanıb. (SMOMPK)
 - Bildirçinin bəkliği dari sovuruncadı (bitincədi). (Naxçıvan)
 - Qaz uçdu (uçar), qarğa qondu (qonar). (S.M.Ə.)
 - Tovuq (toyux) qaz yerişi yerisə, çiçingi (çəcənəyi) çatdar. (ayrılar) (SMOMPK)
 - Tovuq qaz yerişi yerisə, öz yerişini də yanılar (yaxud yadırğar yadından çıxar)⁴⁵.
 - Tavux durub qaz yerişi yerisə, cəcigi ayrılıar. (/...../)
 - Ördək istər qaz yerişi yerisin, vurar pətənəgini yırtar.
- (Bakı)
- Toyda olsa, vay tavuğundur, vay da olsa, vay tavuğundur.

⁴⁵ Kinayə məqamında

- Vuraram ölər, “kiş”deyərəm gitməz. (/...../)
- Toyux bir su içər, bir Allaha baxar (şükr eylər).

(Naxçıvan)

- Cücə səbət altında qalmaz. (SMOMPK)
- Tovuğun cərməsi yumurtasıdır. (Ümumi)
- Yumurtdamadı, yumurtdamadı falya nə?. (SMOMPK)
- Yumurtdamadığı bəs degil, falı da içir. (Bakı)
- Yumurtlamadı, falı da yedi. (/...../)
- Tavuq bir yumurtda yumurtlasa, yüz evli qonşuya xəbər eylər, gamuş doğsa, heç səsi çıxmaz. (/...../)
- Xoruz bir kərrə bəzənər. (/...../)
- Xoruz olmasayı, sabah açılmazdı. (Ümumi)
- Xoruza quyruğu da yükdü. (SMOMPK)
- Qağayı haram tulmuğu (təxmu mürğ) halal. (Bakı)
- Yüz qarğaya bir sapand daşı. (SMOMPK)
- Qarğa özünü quş bilər, umac özünü aş bilər. (Ümumi)
- Balalı qarğaya yem yoxdu. (/...../)
- Qarğalar mənim tavuğuñu, yumurtasını görmərəm.(/./)

Sürünənlər

- Bağa özün çəkə bilməz, evin dalına alar. (Bakı, Ümumi)
- Tısbağanı ya öldür, ya arxası üstə qoy (çövur). (/...../)
- Tısbağa özü yeri yə bilməz, damını dalına götürər. (/..../)
- Bağa (yaxud tısbağa) yol gidə bilməz, dayısını da dalına götürər. (/...../)
- Dağ üstəki tısbağa çöldəki gomuşdan böyük görünər. (SMOMPK)
- Dam üstə maral gəzər⁴⁶. (Bakı)
- İlani görənə nələt, görüb öldürməyənə nələt, öldürüb basdırımayana nələt. (/...../)
- İlani (ilan quyruğuna) basmasun, sancmaz (vurmaz).(./.)
- İlənin ağına da nələt, qarasına da. (Naxçıvan, Ümumi)
- İlənin balası anasına qənim olar. (Naxçıvan)

⁴⁶ İlən adını çəkəndə diyərlər ki, guya uyğuya ilan girməsin

- İlana balası qənim olar. (Naxçıvan)
- Yatan ilanın quyruğunu basma. (/...../)
- İlan adamın topuğunu gözlər, adam ilanın başını. (SMOMPK)
 - İlan ulduz (ayaz) görməsə, ölməz. (SMOMPK, Ümumi)
 - İlan əvvəl özün qızdırını öldürər (yaxud vurur). (SMOMPK)
- İlanın başı ağrıyanda yolun ortasına çıxar. (/...../)
- İlanın acığı yarpızdan gələr, o da gəlib burnunun dibində bitər. (Bakı)
- İlan hər yerdə əgri gedər, amma öz yuvasına düz. (SMOMPK)
 - İlan hara getsə, öz yuvasına düz gidər⁴⁷. (Naxçıvan)
 - Qurbağanı bir vurarsan iki sıçrar. (Bakı)
 - Qudurasan, ay qurbağa, gəldi bizi vurmağa. (SMOMPK)
 - Qurbağanı suya bir vararsan, iki sıçrar. (SMOMPK)

Balıqlar

- Balıq sudan çıxdı, ya öldü. (SMOMPK, Ümumi)
- Balığın ölüüsü sudan çıxmışdır. (/...../)
- Balıq başından iylenər. (Bakı)
- Balığı nə vaxt dutsan tazədi. (SMOMPK)

Cücülər – Həşərat

- Cibin şirinə yiğilar. (Şəki)
- Miçək qana yiğışar. (Bakı)
- Cibin qana yiğilar. (SMOMPK)
- Cibin mundar degil könül bulandırır. (/...../)
- Birisi minə bağlıdı, mini də birisinə. (S.S.)
- Qarışqaya didilər: haradan gəlirsən.
Didi: Çin – maçindən
- Didilər: Məlumdur sənin par-paçandan (Bakı, Ümumi)
- Qarışqaya şəbnəm böyük tufandar (Naxçıvan)

⁴⁷ Yerini yanılmaz diməkdir

- Qarışqanın ölümü yetəndə qanad gətirir (S.Ş.)
- Aslanın qorqusu qarışqadan olar (/...../)
- Qarınca qədərincə (Naxçıvan)
- Arının tikanını gördüm balından əl çəkdir (SMOMPK)
- Arı şirəyə dolanar (Naxçıvan, Ümumi)

NƏBATAT

Nəbatat

- Ot p..... yerdə bitər (Naxçıvan)
- Hər yemişin bir dadı var (SMOMPK)
- Çoq safsan bollu soğan yeginən (ye) (Bakı)
- Soğan eyb açändir (/...../)
- Qavun çıxdı, tüpür xiyara (SMOMPK)
- Yemişə görə şükür xiyara (/...../)
- Soğan göyərdi dedi: mən də güləm (S.S.)
- Soğan seyrək olduqca, başı ayrı olar (Şəki, R.Əfəndizadə)
- Əkdirim, biçdim sarımsaq, xeyrini gördü qurumsaq (Ş.M.)
- Turpun sıqlıqından seyrəkligi yaqsıdır (Şəki – R.Əfəndizadə)
 - Sürməni Allah aparıb paxlanın gözünə çəkib (SMOMPK)
 - Çayır didi: Yedi il leylaq yuvasında qaldım, yerə düşüb yinə atamın vətəninin itirmədim. (/...../)
 - Yağmasa yağış, bitməz qamış. (/...../)
 - Bağ olmayan yerdə böyürtikən bitər.
 - Gül tikansız (xarsız) olmaz. (Bakı)
 - Zəhməti bülbül çəkər, gülü qucar yinə xa. (S.Ş.)
 - Zəhməti bülbül çəkər, açanda xar, xar açar. (/...../)
 - Gül istəyən səbr edər. (SMOMPK)
 - Hər şey öz vaxtında bitər. (SMOMPK)
 - Hər şeyi vaxtında əksən dürr bitər. (/...../)
 - Ağac olan yerdə budağ sınar. (/...../)
 - Ağac dibindən su içər. (/...../)
 - Ağacı içindən qurt yiyrər. (/...../)
 - Ağacı qurt içindən yiyrər. (Bakı)
 - Kəsildi ağaclar, dağıldı quşlar. (SMOMPK)

– Barsız (meyvəsi olmayan, yaxud meyvəsiz) ağaçca daş atmazlar. (Ümumi)

- Bir ağaçın kölkəsində bir sürü yatar. (SMOMPK)
- Ağacın meyvəsi olanda başını aşağı salar. (/...../)
- Ağac bar verdikcə (verəndə) başını aşağı (aşağı) tikər.

(Bakı, İrəvan)

- Adamı başdan, ağaçtı yaşıdan. (SMOMPK)
- Ağacı kəsərsən, dibinə düşər. (/...../)
- Ağacı vurarsan, səmtinə yixilar. (/...../)
- Ağacı acı, dambulu (meyvəsi) şirin. (/...../)
- Silbəni meyvəli ağaca vurarlar. (S.Ş.)
- Ağacın yemişini ye, qabığını soyma⁴⁸. (SMOMPK)
- Hər meyvənin bir dadı var. (Ümumi, Naxçıvan)
- Hər meyvə öz mövsimində. (S.Ş.)
- Bildir yediyim bir əncil imdi gödənim incidir. (Bakı)
- Bildir bir əncil yemişəm, imdi içim göynəyir.

(SMOMPK)

- Sağ armud sapdan düşməz. (Naxçıvan)
- Alma ağacından alma, armud ağacından armud. (S.S.)
- Armud ağızma, sapı Savalana (SMOMPK)
- Əlim çatmayan armud atam xeyratına. (/...../)
- Şahbalutdan yağ düşməz (yaxud yağ çıxmaz).⁴⁹ (/...../)
- Samanın tüstüsü göz çıxarar. (/...../)
- Saxla samanı, gələr zamanı (Naxçıvan)
- Odunu qoy beş, yanmasa, gözünü eş. (SMOMPK)
- Tüstü kötükdən çıqar, budaqdan çıxmaz (/...../)
- Ağacın iki başı var.

⁴⁸ “Duzu yedin duz qabını sindırma” ilə müqayisə

⁴⁹ Kök adam içün deyirlər: “Şabalutdur, yağ verməz”

İKİNCİ QISM

İNSAN VƏ CƏMİYYƏT

İctimai münasibət

1 – İqtisadi fərq və rabitələr

2 – Silk, sinif münasibəti

3 – İctimai rabbitənin müsbət və mənfi cəhətləri

4 – İctimai müəssisələr

İqtisadi fərq və rabitələr

Var-mal, alver (ticarət) mənfəət və ziyan, pul, dövlətli - kasib, ac-tox, özünükü, özgəninki, atlı, piyadə, yoqsulluq, borclu, alacaqlı, ağa-nökər, yer, torpaq, ortaqlıq, ihanət, tapmaq, itirmək, ihtiyac, diləncilik, padşah, xan, bək, güclülük, buyuruq, rəftar, istismar-müftə, müftəxor

- Diriyə dirilik gərəkdi. (SMOMPK)
- Varlığa darlıq yoqdur. (Naxçıvan)
- Varlığa nə darlıq. (SMOMPK)
- Dünyanın mahi dünyada qalar. (/...../)
- Malına düşdü talan, sən də bir yandan tala,
- Yeyilən maldı, qalan qəmdi. (/...../)
- Yiyən maldı, qalan miras. (/...../)
- Yiyərsən dadındı, verərsən adındı, verməsən yadındı.(./.)
- Qazandığını it yiyər, yaxasını bit yiyər. (/...../)
- Malımızı it yiyər, canımızı pit. (/...../)
- Elə eylə ki (yaxud ye ki) həmişə yiyəsən. (/...../)
- Mal mənim, məsləhət mənim. (/...../)
- Dama-dama göl olar, dada-dada heç (olar). (Naxçıvan)
- Siçan sidiginin də dəryaya xeyri var. (SMOMPK)
- Artıq mal göz çıxarmaz. (/...../)
- Mal gidincə can gitsə yaxşıdı (/...../)
- Malım xarab olunca, canım xarab olsun. (/...../)
- Malım (zay) olunca, qoy canım zay olsun. (/...../)

- Sonsuz adam dövləti çoq istər. (/...../)
- Sonsuz adamin gözü göy olar. (Naxçıvan)
- Yanıq mal hara gedirsən? Yandırmağa. (SMOMPK)
- Malın yeyəsi, uşağın atası. (/...../)
- Mal yeyəsinə oxşar. (/...../)
- Mal yeyəsinə oxşamasə, haramdı. (Naxçıvan)
- Malın şərikli olunca, arvadın şərikli olsun. (/...../)
- Mal sahibindən qiymət götürürər. (/...../)
- Malı yox oğru apara, imanı yox şeytan apara. (/...../)
- Haramın binası olmaz. (/...../)
- Haram harama doğur (Ş.m)
- Haram harama gedər. (Bakı)
- Haram mal bərəkət dutmaz. (/...../)
- Haramın bərəkəti olmaz. (/...../)
- Halal artar, haram batar. (/...../)
- Haram gəldi halalı da apardı. (/...../)
- Pulun oldu yüz, gir içində üz. (/...../)
- Qoyunun oldu əlli, adın oldu bəlli. (Köçərli)
- Qoyunun oldu yüz, gir içində üz. (/...../)

Alver – ticarət

- Süftə səndən, bərəkət Allahdan. (SMOMPK)
- Hesab var dinar-dinar, baxış var xalvar-xalvar, (SMOMPK – Ümumi)
 - Hesab var dinarcən, baxış var xalvarcan. (/...../)
 - Qapıdan al, qapıdan sat. (/...../)
 - Qartduca paxlanın qurtduca alıcısı olar. (/...../)
 - Xeyir ver, xeyir görəsən. (Naxçıvan)
 - Nisyə, girməz kisəyə. (SMOMPK - Ümumi)
 - Aldım qoz satdım qoz, bizə qaldı çıq-çıq (şax-şaqlı). (SMOMPK)
 - Almadığın heyvanın quyruğundan dutma. (/...../)
 - Cəhənnəmə gidən gələr, müstərəninin gidəni gəlməz. (/..../)
 - Ucuzluqda o qədər yemişəm bahalıqda yadıma düşmür. (Bakı)

- Ucuzdan baha yoqdur. (SMOMPK, Ümumi)
- Qoy avcima, qoyum avcina. (Bakı)
- Avcıma qoy, avcına qoyum. (SMOMPK)
- Yüknen gələn, taynan gidər,
Taynan gələn, daynan gidər. (/...../)
- Dəyədən yağ çıxar. (/...../)
- Eylə eylə ki, şorcu bir də bazara gəlsin. (Ümumi, SMOMPK)
 - Aldığı bir ignədi, dəmirin (xalvarını) yoxlayır. (Ümumi)
 - Malımız budu, yarısı suyu, alsan da budu, almasan da budu. (/...../)
 - Endər saqqanı, sök qabırğanı. (/...../)
 - Mənə bir pisbincə ət ver⁵⁰ (Salyan)
 - Matahin (mətəin) matah olunca, bazarın bazar olsun. (Ümumi, SMOMPK)
 - Yusif bazarıdı hər kəsin matahı varsa, gətirsin. (SMOMPK)
 - Belə matahin var, Cəfərabad bazarına apar (SMOMPK, Ümumi)
 - Bazara pulsuz gidən gora imansız (yaxud kəfənsiz) gidər. (SMOMPK)
 - Özüm qoturam, keçim qotur deyil ki? (/...../)
 - Satdığını kimi al. (/...../)
 - Kor bazara gitməsin, bazar korsuz qalmasın. (Naxçıvan)
 - Öz daş tərəzisi ilə çək. (SMOMPK)
 - Sövdəni pul bilər, (kəsər) davarı dılinc (Ümumi)
 - Pulunu verən mal alar,
Heç verməyən nə alar. (Naxçıvan)
 - Yaqşı yerdə dükan açmış
Allah verə bazar ola. (Bakı)
 - Müştəridə göz olsa, (Naxçıvan)
satan acından olər.
 - Dəvəni satan köşək ala bilməz,

⁵⁰ Bir pisbincə bir çetver: Salyan istilahıdır. Bəlkə az olsa gərək.

Göşəgi satan eşşək. (Naxçıvan)

- Sərçəni bülbül adına satır. (SMOMPK)
- Ucuzdur var illəti, bahadır var hikməti. (Naxçıvan)
- Ucuzluqda alicinin, bahalıqda saticının üzünü görmə.(/.../)
- Ucuzdan bahası (bahazard) olmaz. (/...../)
- Nəğdi (nəqdi) qoyub nisyə dalınca düşmə (yaxud gitmə)

(Bakı)

- Bu günkü öpgə (ufkə) sabahkı quyruqdan iyidir.

(Naxçıvan)

- Qol əti qolda gidər, bud əti budda (gidər). (SMOMPK)
- Səndən yumurta alan sarısın içində görməz. (/...../)
- Aşbaz dükanı – az verərsən, az yiyərsən, çoq verərsən, çoq yiyərsən. (SMOMPK)
- Aciyan gidər, suzuyan (gicikən) gələr. (Bakı)
- Çərçinin xırda-xırda andı bir gün özünə qənim olar.

(Naxçıvan)

Mənfəət və ziyan

– Qır satıb qazanc eylədigi olmuşdu, anbardakı dağarcığı yırtdı.

- Qazanc qudurdu, mayanı yedi. (/...../)
- Hər ziyanlıq adama bir ağıl öğrədər. (SMOMPK)
- Ziyanın yarısından qayıtmaq yaxşıdır (salamattı).

(Ümumi)

- Ziyanlığın yarısından dönmək hələ qazancdır.

(SMOMPK)

– Yaman yeyəcigin (yiyənin) olsun, yaman diyəcigin (diyənin) olmasın. (/...../)

- Ziyan ağıdanacidir. (Naxçıvan)

- At özgənin, g..... özgənin,

Qazancın hamısı mənim. (SMOMPK)

- At özgənin, g..... özgənin binib çapmağa nə var (/...../)

Pul

- Qılınc açmayan yeri pul açar. (SMOMPK)

- Pulu az olanın qüssəsi də az olar. (Naxçıvan)

- Pulun gitməginə baqma, işin gitməginə (sinə) baq. (SMOMPK)
 - Pulunu pluva ver, qızını keçələ. (/...../)
 - Ağ pul qara gün üçündür. (Naxçıvan)
 - Ağ pulu qara gün üçün yıgarlar. (SMOMPK)
 - Aşağı yıgarlar oynamadandan ötrü.
 - Pul qazanmaq asandı, xərcləmək çətin. (SMOMPK)
 - Pulu pul qazanar, yaxşı igit palçıq basar. (Bakı)
 - Pulunu əziz edən özünü zəlil edər.
 - Pul əl çırkı kimidir.
 - Pul əl kiridir, yuyarsan gedər. (SMOMPK)
 - Pul gedər, gəlin qalar. (Bakı)
 - Pulu pul, minnəti daha artıq. (SMOMPK)
 - Pul verəndə mollanı məcidi də alladarlar. (/...../)
 - Pul versən, məcidi də molla tikərəm. (Bakı)
 - Pulum cibimdə, ağlım başımda (/...../)
 - Abbasını bəğənməyən beş şahı çıqarar (ya: çıqarsun)⁵¹

(Bakı)

- Adamı adam eyləyən paradır,
- Parasız adamın yüzü qaradar. (/...../)
- Puldan qonşu payı olmaz. (/...../)
- Puldan pay olmaz. (Naxçıvan)
- Baxış var tümən-tümən.
- Hesab var qəpik-qəpik. (Naxçıvan)
- Hesab Bağdaddan qayıdar. (/...../)
- Su bərk yerdə dayanı. (Bakı)
- Cavahir cında içində olur. (Naxçıvan)

Dövlətli-kasıb

- Kiminin ələgi olar, kiminin sacı. (SMOMPK)
- Beş barmağın beşi də bir təndə dögü. (Bakı)
- Varın verən utanmaz, yoxdan verən axmaxdı (Bakıda birinci yarısı deyilir). (Naxçıvan)

⁵¹ Cındırımdan cin hürkür (/...../)

- Yoxsulluğa düşməyən varlığın qədrini bilməz. (/...../)
- Var evi kərəm evi.

Yox evi vərəm evi. (Ümumi)

- Varlığına tələsən yoxsulluğa tez düşər. (Bakı)

- Yeri-yeri, kürkü yırtıq.

Nəyinkidi məndən artıq.

İtim itinə bərabər,

Tulam da səndən atıq. (SMOMPK)

- Cindirindən cin hürkür. (/...../)

- Dövlətlidən xeyir, kordan mazarat. (/...../)

- Dövlətliyə bəli diyərlər, kasıba dəli (Ümumi)

- Dövlətli yanını qasıyanda kasıb eylə bilər pul verir. (Bakı)

- Saman arağı çəkir. (SMOMPK)

- Olanda göz qızarar, olmayanda (ya: qurtaranda) yüz.(/../)

- Əgər varındı, aləm yarındı

Əgər yoxundu, elnən aran yoxundu. (/...../)

- Bağda ərik var idi,

Salammələk (salam əleyk) var idi.

Bağdan ərik qutardı,

Salammələk qutardı (Naxçıvan)

- Dövləti kasib olsa, qırq il iyi gitməz,

Kasib da dövlətli olsa, qırq il iyi gitməz (yaxud iyi üstünnən gitməz). (Ümumi)

- Kasibin mali başının altında gərək. (/...../)

- Süt gölündə üzür. (SMOMPK)

- Bildirçinin bəqliki dari sulana qədərdir. (Ümumi)

- Buğda çörəgi olmadı, buğda dilinə nə? (SMOMPK)

- Kasibin sacı çörəgi qurtaranda qızar. (/...../)

- Yoqsul-yoqsul, oduna suya da yoqsul? (/...../)

- Evdə pulu yoqdu, zır-zırı çoqdu. (/...../)

- Puldan pəs candan ası. (/...../)

- Doqquz döşəkli baba axırı quru yerdə can verir. (/...../)

Ac-tox

- Acın zəhləsi sudan gedər.. (/...../)

- Ac qarına soyuq su. (/...../)
- Açı dindirmə, toxu tərpətmə. (/...../)
- Bu dari oaclığa çatmaz. (/...../)
- Acindan ayaqyalın yatır. (/...../)
- Ac ayı oynamaz. (Naxçıvan)
- Ac adam özünü oda vurar. (/...../)
- Ac qılınca çapar. (/...../)
- Acın haramıdan (haramı) nə pakı. (/...../)
- Acliq ayiya darayı toxudar. (S.Ş.)
- Acliq (adama) oyun öğrədər. (SMOMPK, Naxçıvan)
- Ac eylə bilər hamı acdı, tox eylə bilər hamı toxdu.

(SMOMPK)

- Ac qulağım dinc qulağım. (yaxud ac qarnım). (Bakı)
- Açıq ağız ac qalmaz. (Naxçıvan)
- Acın qurşağında əppək durmaz. (SMOMPK)
- Aca meyit də halaldır. (/...../)
- Yalavac için yayda borandı. (/...../)
- İştancağın. (tumançağının) yuxusuna beş arşın bez girər.

(SMOMPK)

- Bir ac qudurar, (yaxud gülər) bir də yalavac. (Bakı)
- Bir ac qudurğan olur, bir yalavac. (SMOMPK)
- Ac, yalavac qudurğan olar. (Naxçıvan)
- Bir ac qudurğan olar, bir tox. (/...../)
- Toxun acdan nə xəbəri. (Bakı)
- Çörək tapmaz yeməgə, turp axtarar gəgirməgə.

(SMOMPK)

- Ac toyuq yuxusunda dari görər. (Ümumi)
- Nə istərsən bacından, bacın ölüür acından. (Ş.M.)
- Tamarzıdan al, dadamala ver. (Naxçıvan)
- Yağ yiyan it, tükündən məlum olar. (SMOMPK)
- Darğanın qapısı açıq olanda köpəgin yuxusu gələr. (/...../)
- Az vardı acadan, biri də gəldi bacadan. (/...../)
- Əlim xəmir, qarnım ac. (Bakı)

Özünkü-özgəninki

- Özgənin qarğası özgəyə qırğı gələr. (Naxçıvan)
- Özgə-özgənin itgisini Allah bahana (bəhanə) silə axtarır. (/...../)
 - Hər kəsin qarğası özünə bir qırğıdır. (/...../)
 - Özgə atına minən tez düşər. (Bakı)
 - Çayın daşı, çölün quşu. (SMOMPK)
 - Özgə danasını bağlayanın çatısı əlində qalır. (/...../)
 - Yağlı əlin var, sürt öz başına. (Naxçıvan)
 - Əlin yağlısa çək öz başına, (başuva) başın yağlısa sox ocağa. (Ümumi)
 - Su aydınса, öz qapuva (qapuna) cala. (Bakı)
 - Özgə buzavı çatı qırar. (SMOMPK)
 - Özgəsinə baxan özünkünü də itirər. (/...../)
 - Özgə malina dəgmə, özünükünü də əldən vermə. (qoyma). (/...../)
 - Başdı basın saqlasın, bən basınmdan bezmişəm. (/...../)

Athı, piyada. (piyadə)

- At özgənin g..... özünün. (/...../)
- Atlı ilə atsız bir dəgildir. (Naxçıvan)
- Piyada atlıya həmişə gülər. (SMOMPK)
- Piyadanın qaydasıdır atlıya gülər. (Naxçıvan)
- Atdının piyadəyə gülmək vaxtıdır. (SMOMPK)
- Piyadənin atdıya gülən vaxtıdır. (/...../)
- Atdının piyadədən xəbəri olmaz. (/...../)
- Atdı ilə piyadənin yoldaşlığı olmaz. (Bakı)
- Mindin atın sağrısına qadası qatdaş. (g....nün) ağrısına. (Naxçıvan)
- Sağrıya minən g.....nün ağrısına qatdaşar. (SMOMPK)
- At minən dəlid, minib çapana bilmirəm nə diyim. (/..../)
- At minənidir, qılınç bağlayanın. (Naxçıvan)
- At minənin, ev oturanın. (/...../)

Yoqsulluq

- Şapalaq ilə üz qızardır. (SMOMPK, Ümumi)

- Qurt sürüyə gələndə tək qoyunlunun qoyununu aparar. (/...../)
 - Qoyuna qurt gələndə vay bir qoyunlunun dərdinə. (/.../)
 - Kasıbü dəvə üstə bövə (bo) vurar. (/...../)
 - Dəvələr dəngə gidib, vay dəng üçün. (ŞM)
 - Kasıb. (xərcini) bilsə, məxmər giyər. (SMOMPK)
 - Kasıb arıx-urux çıxarın bilsə, gündəligə mahut giyər.

(Naxçıvan)

- Taxçadakı qarnında, boxçadakı əgnində. (SMOMPK)
- Kasıb pul tapdı, yer tapmadı. (Bakı)
- Kasıb pul tapdı, yer tapmadı qoymağə. (Naxçıvan)
- Kasıb ət tapanda od tapmaz, od tapanda ət. (SMOMPK)
- Az idi arıx, urux budu (biri də) gəldi dabanı cırıq. (/..../)
- Fəqirə həmdəm gəlməz, gələr baş ağrısı. (/...../)
- Qış ac, yay yalavac. (/...../)
- Yanığın. (suluğun) nəyi var yoluğa, nə versin. (/...../)
- Qoru var idi ki, kəfəni ola. (/...../)
- Dərvişin olduğundan. (/...../)
- İstərəm dosta varam, əlim boş, üzüm qara. (Bakı)
- Yoxsullun üzü qaradır. (/...../)
- Əli boş olanın üzü də qara olur. (Naxçıvan)
- Yoxsulluğu. (görüm) yoq olsun. (Naxçıvan)
- Hər saqqallı. (saqqalıdan) bir tük versə, kosa da saqqallı olar. (SMOMPK)
 - Hər saqqaldan bir tük çəksən, kosa da saqqallı olar.(./.)
 - Ah vayla çıxar kasıbin canı, ölenəcən diyər Allah kərimdir. (Bakı)
 - Kasıbdan. (yoxsuldan) Allah da bezardır. (bizardır).

(SMOMPK)

- Kasıbin saxası şeytandandı. (dır). (/...../)
- Xavar sənin evində, tavar sənin evində daş, vurursun toz çıxır nə var sənin evində. (/...../)
- Öləkə yansa, çöpü yanmaz. (/...../)
- Kasıbin sözü, yorğunun gözü. (/...../)
- Çörək tapmaz yeməgə, itinin adını «gümüş» qoyar.(./.)

- Evində yoq dari, keçər oturar hamıdan yuxarı. (/...../)
- Lat lut zəvvar imam Rza. (Bakı)
- Evində yox urvalıq, könlündən keçər darğalıq. (/...../)

Borclu, alacaqlı

- Nə ver, nə al. (SMOMPK)
- Öküzü olana gön borc verərlər. (Naxçıvan)
- Naksədən borc eyləmə. (Naxçıvan)
- Nokisədən borclu olma. (Bakı)
- Gədədən borclu olma, ya toyda istər, ya bayramda.
(yaxud mərəkədə). (Ümumi)
 - Borcludan bir güvəc,unu da vur sindir. (SMOMPK)
 - Borc borcdı, qırmızı tuman da bir borcdı. (/...../)
 - Borc ki, oldu yüz, gir içində süz. (yaxud uz). (Naxçıvan)
 - Borcun çıxdı yüz tümənə-qırqavul pilav yiye. (yaxud hər axşam kişimiş pilav). (SMOMPK)
 - İtə də. (itdən də) bir çörək borcludu. (Naxçıvan, Bakı)
 - Borclu borclunun sağlığını istər. (Ümumi)
 - Borc alan bicdi, borc verən gic. (/...../)
 - Borcunu verən dövlətlənər. (Naxçıvan)
 - Yüz fikir bir borcu ödəməz. (SMOMPK)
 - Yüz qayğı bir borcu ödəməz. (Naxçıvan)
 - Beşdə alacağım yoq, üçdə verəcəyim. (Bakı)
 - Alacaqlı ikən verəcəkli oldum. (SMOMPK)
 - Borcun yoxsa git zamin ol. (yaxud dur). (/...../)
 - İşin yoxsa şahid ol, borcun yoxsa zamin ol. (Naxçıvan)
 - Əlli əlli üstündə, bir əlli də onun üstündə. (üstəlik). (Bakı)
 - Al ver diyiblər, al vermə diməyiblər. (Naxçıvan)
 - Əli papağını Vəli başına qoyur, Vəli papağını Əli bəsina. (ŞM Bakı)
 - Verib yaman olunca, verməyib yaman ol. (/...../)
 - O haqq verməzdı, bu haqq alan. (batırmaz). (/...../)
 - Alacağın olsun, verəcəgin olmasın. (SMOMPK)
 - Allah ona verdiği canı ala bilmir. (Bakı)
 - Verəndə imam olar, alanda şümur. (/...../)

- Gücünün axır yorqanıdı⁵². (/...../)

Ağa, nökər

- Az ye, bir nökər dut. (/...../)
- Nökərin yoxdur, həyətin p..... (/...../)
- Biz ağa nökəriyik, badımcan nökəri dəgilik⁵³. (/...../)
- Ağanın malı çıxar, nökərin canı. (Naxçıvan)
- Ağa borc eylər, nökər xərc. (SMOMPK)
- Nə ağa yarımaz, nə haq çıxartmaz. (/...../)
- Sən ağa, mən ağa, (bəs) inəkləri kim sağa?. (Ümumi)
- Köylü. (könlü) ağa, feli tısbağa. (/...../)
- Bizə gələn bizə oxşar. (Bakı)
- Ağa diyir, sür dərəyə, sür dərəyə. (Ümumi)
- Ağa gətirdi. (gətirər) navalı, xanım saldı. (salar)
çuvala. (Bakı, Ümumi)
 - Xanım qıran qabın səsi çıxmaz. (Naxçıvan)
 - Xanım, xanım didilər, axçacığım yidilər, eylə ki, axçam qurtardı, zir tut xanım didilər. (SMOMPK)
 - Muzdur, yerində düz dur. (/...../)
 - İşimə gitməsən, qapımda hürməsən (hürməzsən), daha nəyə gərəgimsən. (/...../)
 - Gədədən ağa, küllükdən təpə olmaz. (Şəki)
 - Vədəsi bitmiş nökərin əcəli yetmiş. (yetişmiş) ağası gərək. (/...../)
 - Nökər ağa dərdi bilsəydi, özü də ağa olardı. (/...../)
 - Quduran gidər, gecikən qalar⁵⁴. (/...../)
 - Gəldi gedərdi, saqlamaq olmaz, ağızı gödəkdi, bağlamaq olmaz. (/...../)
 - Gavur çörəyi yiyan qavur⁵⁵ için qılinc çalar. (/...../)

⁵² Dimək bunu da kırə və qoymağə gətirmiş, cücü isimdir.

⁵³ Dərəbək və ticarət kapitalizmi dövrlərində rəyyətçilikdə varlı hörmətli adamın – nökəri belə özünü azad yoqsulluqdan zorlu və hörmətli görürdü. Sav da bunu anlatır.

⁵⁴ «...gidər... Qalar ilə nökər və qulluqçuya diyilir g gidər g gələr» alıcı haqqında diyilir.

- Aq atılə çahil ağıya qulluq çətindi. (Naxçıvan)
- Eşşək qazanar, at yiyrər. (/...../)
- Eşşək işlər, at yiyrər. (Bakı)
- Dəvədən düşüb, höthütündən düşməyib⁵⁶. (/...../)

Yer, torpaq

- Toxum götürür, yer axtar⁵⁷. (Ümumi)
- Yerli gəldi, yersiz qaç. (/...../)
- Yersiz gəldi, yerli qaç. (Bakı)
- Gəmidə oturub gəmiçi ilə savaşır. (/...../)

Ortaqlıq

- Öküz öldü, ortaqlıq ayrıldı. (Bakı)
- Keçi sənin, biz mənim. (/...../)

Əmanət

- Malun ortaqlı olunca, arvadun ortaqlı olsun. (Bakı)
- Əmanətə xəyanət yoqdu. (SMOMPK)
- Arvadnan atı əmanət vermə (yaxud özgəyə tapşırma).

(Bakı)

Tapmaq, itirmək

- İtgi itirən soraq edər. (SMOMPK)
- Malın gitməsinə yəyəsi səbəb olar. (/...../)
- Fitnəlikdə malını saxla, salamatlıqda başını. (Naxçıvan)
- Malını yaxşı saxla, qonşunu oğru dutma. (Bakı)
- Camışın balasının quyruğu ağ olar. (SMOMPK)
- Mal itdi, iman itdi. (/...../)
- Malı gedənin imanı gedər. (Bakı)
- Mal gidər bir yerə, iman gedər min yerə. (Naxçıvan)
- Malın tapıldı, yüzün qara oldu. (SMOMPK)

⁵⁵ Gavur ya kafir diyilir. Bunu rus ordusuna girən və rusa xidmət edənlər için ilk dəfə dimişlər.

⁵⁶ Varlı yoqsullaşanda əlli il dəsgahın pozmaz da diyilər. Bu kibi keçdi muqayisə.

⁵⁷ Torpaqsız yoqsul kəndliyə aiddir.

- Tapan tapanın olsa, naxırçı bək olur. (xan olar). (Naxçıvan)
 - Tapan tapanın olsa, çöldə çoban bəkdidi⁵⁸. (Ümumi)
 - Doymusan malındı. (SMOMPK)
 - “Dədə, bir palta tapdim. “nə eylədin «Onu da itirdim». (/.../)
 - Dəmir tapdin, yoldaşına ver. (/...../)
 - Halal mal heç yerə gitməz. (Bakı)

Dilək və ehtiyac haqqında

- Ağlamayan uşağa süt verməzlər. (/...../)
- İstəyənin bir üzü qara, verməyənin iki üzü. (qara). (/.../)
- Verən əl alan əlin üstündə olar. (/...../)
- Allah sağ əli sol ələ möhtac eyləməsin. (/...../)
- Allah sağ gözü sol gözə möhtac eyləməsin. (/...../)

Diləncilik

- Sadağa. (sədəgə) saraydan çıxmaz. (SMOMPK)
- Diləncinin yüzü qara olur, torbası dolu. (Naxçıvan)
- Yolçudan⁵⁹ yolçuya pay düşməz. (olmaz). (/...../)
- İt itlə savaşdı, yolçuya girəvə düşdü. (/...../)
- Nə itələ, nə çək, durğuz. (/...../)
- Əlli ildi yolçuluq eyləyirəm cumə axşamını mənə göstərir. (SMOMPK)
 - Dilənci saxlayan salamat olur. (Naxçıvan)
 - Yolçunun torbasından tutmasan, ağacını əldən qoymaz. (SMOMPK)
 - Dilənci bir olsa, dirilməgə nə var!. (/...../)
 - Ocağa salsañ, tüstüsü çıxmaz, ağac vursan, tozu qalqmaz. (yaxud qopmaz). (/...../)

II – Silk və siniflər münasibəti

Padşah

- Bir taxt üstündə iki padşah sığışmaz. (SMOMPK)

⁵⁸ Nə gözəl cinas

⁵⁹ Burada yolcu-dilənci mənasındadır

- Bir taxtda iki padşah divan eyləməz. (Bakı)
- Şahin(da) qaraçıya. (yaxud dərvişə) işi düşər. (/...../)
- Padşahda qırx adamın ağlı olmasa, padşah olmaz. (/.../)
- Şahin yürügi Allahın əlində. (dir). (SMOMPK)
- Padşah Allah kölgəsidi. (/...../)
- Padşah yer üzünün Allahıdır. (Ümumi)
- Aman diyənin boynunu vurar. (Bakı)

Xan və bək

- Böyüklerdə zor olar, yalan olmaz. (SMOMPK)
- Bək didigin nədi. (hani) bəgənmədigin nədi? (hani).

(Naxçıvan)

- Ya dağ ətəgində, ya bək ətəgində. (SMOMPK)
- Tox it ac bəkdən yaxşıdır. (/...../)
- Bəglili başarmadın, canın çıxsın belə gəz. (/...../)
- Başda oturan bək olmaz. (Ümumi)
- Bir günün bəglili də bəglidir. (/...../)
- Bək ilə qonax olanın darvazası gen gərək. (/...../)
- Ağanəzərəm, belə gəzərəm. (SMOMPK)
- Ağası güclü olanın qulu ası olar. (/...../)
- Qul xətasız, ağa ədasız olmaz. (/...../)
- Qul xətasız, ağa kərəmsiz olmaz. (/...../)
- Quldan xəta, ağıadan əta. (Naxçıvan)
- Ağa ilə qulun arasına girmək olmaz. (/...../)
- Özgənin mal mülkü var, bizim də qəbrimiz. (SMOMPK)
- Özgənin mal mülkü var, mənim bir qəbrim var!... (Bakı)
- Allah xana ümür versin, yoxsa tüklü-tüklü yiyecek-dik⁶⁰. (Bakı)
- Bək oğlu gördüm tamaha düşdüm⁶¹. (/...../)

Güclülük və gücsüzlük

- Koxa bənəm, nobat səndədi. (/...../)

⁶⁰ Xanın kəndliyə qaz bağışladıqda: «apar tükünü ütüb yeyərsiz» sözünə cavabdır

⁶¹ Bəklərin rəyyət qızlarını aldatmaq kibi qəbih hərəkətlərinə nümunə ola biləcək qadın sözləri digər tərəfdən istehza məqamındadır

- Yetənə yetir, yetməyənə daş atar. (Ümumi)
- Gücü çatana donquz güddürər. (SMOMPK)
- İki adam bir adama qoşundur. (Naxçıvan)
- İki yumruq bir başa cafadır. (SMOMPK)
- Zalıma Allah bala. (bəla) verər. (/...../)
- Zülm ərşə dirəndi. (dayandı). (/...../)
- Zülm yerdə qalmaz. (Bakı)
- Gec kəsər karı kəsər, bir məzlumun ahi səni. (SMOMPK)
- Birə bir diyirlər, birə iki dirməyiblər. (Ümumi)
- Hayqırmaq gücə yaraşar (yaxud baxar). (SMOMPK)
- Basgınan (bas), sonra dizdərsən. (/...../)
- Qara səni basmamış, sən qaranı bas. (/...../)
- Ətdən olan divara etibar yoqdu. (/...../)
- Nə şaha baxır, nə xotkara (xutdgərə). (/...../)

Buyurtu

- Tülkü tülküyə buyurdu, tülkü də quyruğuna. (/...../)
- Biz buyruq quluyux. (Ümumi, Qarabağ)

Kəndlə ilə rəftar (istismar)

- Sən bizim nəhrəmizi çalxa,
- Mən gidim bəylilik evinin nəhrəsini çalxalamamağa.
(SMOMPK)
 - Bək ilə bostan əkənin tağı çignində bitər. (Naxçıvan)
 - Dəmir qapının taxta qapıya ehtiyacı var. (SMOMPK)
 - Kasiba oğul olunca, dövlətliyə qul ol. (/...../)
 - Kənd ulusu, bal halvası. (/...../)
 - Ətəgini qoz ilə doldurub başına qapaz vurur. (Ümumi)
 - Başımı yarib, ətəgimə qoz tökür. (Bakı)
 - Bəg verən atın dişinə baxmazlar. (Bakı, Ümumi)
 - Öküz iħildəməkdən boyunduraq inildəyir. (cirildayır).

(Qarabağ)

- Araba cirildamaqdən ban cirildayır. (Bakı)
- Ustadına kəc baxanın gözlərindən qan damar. (/...../)
- Söymə (sögmə) rəiyyət atamı, söyməyim (sögməyim)
bəg. (atavı) atanı. (Bakı)

Müftə və müftəxor

- Ətə pul verməz, köftənin böyüğündən yapışar. (Bakı)
 - Əkəndə yox, biçəndə yox, yiyyəndə ortax qardaş.
- (SMOMPK)
 - Müftəxor sahib səliqə olar. (/...../)
 - Müft sirkə baldan şirindur. (Bakı)

Ictimai rabitə

El, qonaq. (qonuq), qonaqlıq, qonşu

El

- El ilə qaragün bayramdır. (Naxçıvan)
- El içində ol, el içində öl. (Ümumi)
- Palaza bürün, elnən sürün. (/...../)
- El dəlisini atmaz (el dəlisin cölə atmaz). (Bakı)
- Eli hürküt, axsağına bax. (Göyçay)
- El arxası çəmən olur. (Naxçıvan)
- El gözü tarazı olur. (/...../)
- El gözü sərrafdır. (ŞM)
- Ellər bizi, biz ellərə. (SMOMPK)
- El-el üstə sığışar, ev-ev üstə sığışmaz. (Naxçıvan)
- El elə sığışar, ev evə sığışmaz. (SMOMPK)
- El için ağlayan gözdən olar. (Naxçıvan)
- El ilə Allah Əkbər! (Ümumi)
- El yüzünə namaz qılanın arxası Allahdı. (SMOMPK)
- Cüzvü, (cüzi) küllüyə tabedi. (SMOMPK)
- Az çoxa tabedi. (Bakı, Ümumi)
- El ağızı faldı. (Bakı)
- El ağızı, çuval ağızı deyil ki, bağlayasan. (/...../)
- Xalxin ağızını bağlamaq olmaz. (Naxçıvan)
- El ağızı çuval ağızı. (Naxçıvan)
- İki əlin (əlün) var öz ağızunu dutarsan. (Bakı)
- Divar qulaqlı olar. (SMOMPK)
- Divarın qulağı olar. (Bakı)
- Daş-divarın qulağı var. (/...../)
- Ayı müşədən küsüb müşənin xəbəri yoq. (/...../)

- El yiyesiz qalanda donuz təpəyə çıqar. (S.Ş.)

Qonaq – qonaqlıq

- Çağrılan yerdən qalma, çağrılmayan yerə varma. (SMOMPK, Bakı)
- Əzizinin evinə git əzilə-əzilə. (/...../)
- Gəlmək qonaqdan (qonaqlan), yola salmaq ev yiyesinən (yaxud yiyesi ilən). (SMOMPK)
- Qonağa hörmət eylə, əgər kafir də olsa. (Naxçıvan)
- Dəvəçi ilə dost olan darvazasın uca edər. (SMOMPK)
- Sarvanlan (yaxud dəvəçi ilən) qonaq olanın darvazası gen gərək. (SMOMPK)
 - Qonaq ev yiyesinin tərlanıdır, harada istərsə, orada bağlar. (/...../)
 - Qonaq ev yiyesinin tərlanıdır (yaxud dəvəsidir, eşşəgidi) harada bağlasa, (saxlasa) orada durur. (Ümumi)
 - Qonaq özgə evində səliqəli olar. (/...../)
 - Qonağın ruzisi özündən qabaq gələr. (Bakı)
 - Qonaq sevənin süfrəsi boş olmaz. (SMOMPK)
 - Qonağı qonşuya tanıdarsan, hər ikisindən məhrum olarsan. (/...../)
 - Ovalar bizə, biz kimə. (/...../)
 - Qonaq çoqdur, qazma dar. (/...../)
 - Qonaq evinə motal yüklü gələn, bugda yüklü gidər. (/..)
 - Xalçalı gəl, xalçalı git. (Ş.m)
 - Qarnın doymadığı yerdə achiğini bildirmə. (Naxçıvan)
 - Qonağa aş verərsən, sənə baş vurar. (SMOMPK)
 - Vaxtsız qonaq öz kisəsindən yiyrə. (/...../)
 - Qonaq qonaq istəməz, ev yiyesi hər ikisini. (Bakı)
 - Ətin, aşın yiylisin, qonağın gileyli qalsın. (SMOMPK)
 - Malim gitdi (gidər), pulum gitdi, qonağım bəndən gileyli gitdi. (Bakı)
 - Yeyilmə yeyilir, qonağım küsülü gedir. (SMOMPK)
 - Qonaqdan saldırın, yağıdan saldırır. (Naxçıvan)

- Hər gün gələn hərgiz olur, bir gün gələn nərgiz. (nərkis) olur. (SMOMPK)
 - Canım qurban yaxşı qonaq,
Gəl ocaq bir də qonaq. (/...../)
 - Hər gün mənə hər gün mətə – köçdü mənə.
Bir gün sənə bir gün mətə toydu mənə. (SMOMPK)
 - Sütdü aş yaxşı olar, bir gün sizdə, bir gün bizdə. (/...../)
 - Qonaq bu il burdadır, yengi il də sərbəsər. (/...../)
 - Qonaq güclü olsa, ev yiyesini evdən qovar. (Ümumi)
 - Qonağa git diməzlər, altından palasını çəkərlər. (Şəki – R.Ə.)
 - Qonaq qonağı sevməz, ev sahibi heç birini. (Ümumi - Şm)
 - Qonağı evə qoymazlar, oxunu gökdən asar. (Bakı)
 - O sizin şıxlardır, bu bizim şıxlardır
Qonaq, qonağın hesabın könlündə saxlar. (/...../)
 - Loğma (loğma) ki var, boğmadı. (Ümumi)
 - Ağız yeməsə, yüz utanmaz. (/...../)
 - Qır altından işimi gördüm, nahaq gitdi qara dana. (/.../)

- ### **Qonşu**
- Qohumun kimdir? Yaxın qonşu. (Naxçıvan)
 - Qohumun kimdi, yaxşı qonşu. (/...../)
 - Yaxşı qonşu uzaq qohumdan yaxşdı. (SMOMPK)
 - Qonşu qonşu ilə tən gərək, tən olmasa gen gərək. (/..../)
 - Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan. (Bakı)
 - Qonşuna iki öküzlü istəməsən, özün bir öküzlü olmazsan. (SMOMPK)
 - Gülmə qonşuna (va), (ya qonşuya) gələr başuva (ına). (Bakı, Ümumi)
 - Vurum uşağım öldürüm, qonşuya ad qazanım. (SMOMPK)
 - Qonşu darısı iri olar. (/...../)
 - Qonşu payı dolu gələr, dolu gedər. (Bakı)
 - Qonşu çörəgi qonşuya borcdu. (borcdur). (Naxçıvan)
 - Qonşudan gələnnən (gələnlə) töyna olmaz. (SMOMPK)

- Qonşuya umudlanan şamsız yatar. (Naxçıvan)
- Qonşunun şamıyanın (şamı ilə) şam işiq olmaz. (SMOMPK)
 - Qonşu cırağından işiq olmaz. (Ş.m)
 - Puldan qonşuya pay olmaz. (SMOMPK)
 - Qonşu qonşunun itigini bayatı çağırıcı-çağıra tapar. (tapmış). (Bakı)
 - Qonşu qonşuya baxar, canını oda yaxar. (/...../)
 - Qonşu moncuğunu götürən gərək gorda taxsın. (SMOMPK)
 - Bəndə o baxt haradaydı, qonaq qoynuma girə, qonşu üstümü örtə. (Şm)
 - Qonşu da qonşu olsa, kor qızın ərə gedər. (SMOMPK)
 - (yaxud qonşu paxıl olmasa, kor qız ərə gedər). (Naxçıvan)
 - Qonşu qonşu gül, savaşaq. (SMOMPK)
 - Yaman qonşu kor oğul qoyanından qadadır. (/...../)
 - Qonşun pisdir, qaç qurtul. (qurtar). (Naxçıvan)
 - Dişin ağrır, çək qutar, qonşun pisdi, köç qutar. (SMOMPK)
- Qonşun pisdi, köç qutar, halın pisdi, ölü qutar. (Bakı)
- Qonşun pisdi köç qutar dişin ağrır çək qutar başın ağrıyrıöl qutar. (SMOMPK)
- Yaman qonşu, yaman arvad, yaman at, Birindən köç, birin boşla, birin sat. (/...../)
- Qonşu qonşu olsa, kor qız ərə gidər. (/...../)

Yar yoldaş

- Əvvəl yoldaş, sonra yol. (Bakı)
- Gedəndə yoldaş, gələndə qardaş. (/...../)
- Gidənə yoldaş, gələnə qardaş. (SMOMPK)
- Yoldaş yoldaş ilə tən gərək
- Tən olmasa gen gərək. (Bakı)
- Qardaş olaq yarı (tən) bölkə. (SMOMPK)
- Yoldaşı evdən götür, quşu yuvadan. (/...../)

- Bablı babı ilə, atlaşı qabı ilə. (Bakı)
- Həmnişinin bab eylə görən disin ha beylə. (Ümumi – Bakı)

- Cəhənnəmə gedən yoldaşını çox istər. (SMOMPK)
- Özünü yorulmuş bilsən yoldaşını ölmüş bil. (/...../)
- Özün yoruldun, yoldaşını ölmüş bil. (/...../)
- İgnəni özüvə, çuvalduzu yoldaşuva. (Bakı)
- Atı at yanında bağlarsan, həmrəng olmasa, həmxuy olar. (SMOMPK)

- Atı atın yanında bağlarsan, xasiyyətindən götürür. (Naxçıvan)
- Atı at yanında bağlarsan, ya halin götürür, ya xuyun. (SMOMPK)

- Yad gəlin aşna olunca aşna yar əldən gidər. (Naxçıvan)
- Yoldaşima ağac dəgdi, öylə bildim saman çuvalına dəgdi. (Naxçıvan)
- Məndən çıqdı yoldaşima dəgdi, hələ bildim saman çuvalına dəgdi. (Bakı)
- Güllə məndən sovuşdu ya yoldaşima dəgdi, ya saman çuvalına. (SMOMPK)

- Yoldaşına gəniş⁶², bildigini əldən qoyma. (/...../)
- Yoldaş yoldaşa baxar, canını oda yaxar. (/...../)
- Bablı babını tapmasa, günü ax-vayla-bayla keçər.

- (Naxçıvan)
- Gölmək düşürlən. (yaxud güvəc yumbalanı, yaxud qazan) gillənib qapağını tapar. (Bakı)

- Eşşək anğırar tayıni tapar. (Naxçıvan)
- Gömüşinən gizən dananı qurt yiyrər. (SMOMPK)
- İki mətə, bir sətə onun da yarısı mətə. (/...../)
- Aşna-aşna çıxdı ocaq başına. (/...../)
- Yaman yoldaş ilandan betərdir. (Bakı)
- Yamaşlıqdan ölen şəhiddi. (SMOMPK)

⁶² Şamaxıda gəyiş deyirlər

Verim - alım

- İki verməsən bir ala bilməzsən. (Naxçıvan)
- Nə titrərsən əllərim verincə almazsan. (ala bilməzsən).

(SMOMPK)

- Qılçalarım nə titrəyirsən almasan da ki verməyəcəksin.

(SMOMPK)

- Kimsənin tikəsi kimsənin qarnında qalmaz. (Bakı)
- Heç kəsin çörəki heç kəsin qarnında qalmaz. (Naxçıvan)
- Soqatın adı birdi. (SMOMPK)
- Bir piyalə qatıq kərə kimi
- Bir başmaq verdi sələ kimi. (/...../)
- Sən mənim bir üzümü ağart ki mən də sənin iki üzünü ağardım. (Bakı)

Dost-düşman. (dostluq - düşmanınlıq)

– Dostluq üç almadi: gah ikisi səndə, biri məndə, gah ikisi məndə, biri səndə. (SMOMPK)

- Bir görən yoldaş, iki görən qardaş. (Ümumi – »)
- Duz çörək, düz çörək!!!. (Ümumi – »)
- Dost sırin dost bilir. (Ümumi - Naxçıvan)
- Eybsiz dost axtaran dostsuz qalar. (Ümumi – »)
- Tikə qarın doydurmaz, amma məhəbbət artırar.

(Ümumi - SMOMPK)

- Tikə ilə dost olan illər-illər küsülü. (düşman) olur
- Tikə üstündə dost olan, il uzunu küsülü olar. (Ümumi - SMOMPK)

- Dost məni ansın bir çürük cövuz ilə. (Naxçıvan)
- Dost məni bir qoz ilə o da puç. (ŞM)
- Dost ilə ye, iç, alış-veriş eyləmə. (Naxçıvan - Ümumi)
- Örtülü bazar dostluğu pozar. (Ümumi - Naxçıvan)
- Hamam suyu ilə dost dutur. (Bakı)
- Hamam suyu ilə dost dutmaq olmaz. (SMOMPK)
- Hamam suyu ilə dost dutur. (Bakı)
- Min (yüz) dost azdı, bir düşmən çoxdu. (S.Ş. Ümumi - Naxçıvan)

- Min dost azdı, bir düşmən çoxdu. (SMOMPK)
- Can di, can eşit. (/...../)
- Cörəki dizi üstədi. (/...../)
- Hər zadin tazəsi, doston (aşnanın) köhnəsi. (Ümumi – Naxçıvan - Bakı)

- Yağ yağa qovuşar, yarmalar yavan qalar. (Bakı)
- Ağılı düşman nadan dostdan yaxşıdır. (SMOMPK)
- Ağılı düşmandan qorqma, dəli dostdan qorq. (SMOMPK)
 - Çalışgilə dəst qazan, düşman ocaq başındadı. (Ümumi – Naxçıvan)
 - Cəhd eylə dəst qazan, düşman ocaq başındadı. (SMOMPK)
 - Dost (dəst) başa baxar, düşman ayağa. (Bakı, Ümumi)
 - İldizi barışmayanın salamı da savaşdı. (Şamaxı)
 - Düşman zəif olsa da ehtiyatı əldən buraqma. (Naxçıvan)
 - Qurban olum düşmana məni qoymayır (qoymaz) düşməgə. (Bakı, SMOMPK)
 - Düşmana quyu qazınca dosta ev tikərəm. (Ümumi, SMOMPK)
 - Düşman səni daş ilə sən düşmanı aş ilə. (Bakı, Ümumi)
 - Daş yürəgli düşmənin bağını yarar həmavarlıq. (yumuşaqlıq). (SMOMPK, Naxçıvan)
 - Düşmanın beləsinən isə doston silləsi yaxşıdı. (SMOMPK)
 - Düşman çox olanda qaçmaq da mərdlikdir. (Naxçıvan - SMOMPK)
 - İlənin başını düşmənin əli ilən əz. (yaxud dög). (SMOMPK)
 - Özgə əli ilən ilən dutur. (/...../)
 - İləni Seyyid Əhməd əli ilə dutur. (Bakı)

Araya girən. (miyançı)

- Davada aradakının gözü çıxar. (Bakı)

- Kötək aradakına çoq dəgər. (/...../)
- Miyançının kisəsi gen olar. (SMOMPK)

Xain

- Xain xəfli olar, kor yürəgli. (SMOMPK)
- Xain adam xəfli olar. (Bakı)

Pusqu

- Pusquda oturan yatmaz. (SMOMPK)

Məsləhət

- Məstəhətli aş dadlı olar. (Naxçıvan)
- Məsləhətli don gen olar. (Ümumi - Şamaxı)
- Məsləhətdə (yaxud məsləhətə) xəyanət yoxdu. (Ümumi, SMOMPK)
- Yaxşı məsləhət hər şeydən yaxşıdır. (Salyan)

Söz dimək - danışq

- Əgri otur düz danış. (Bakı)
- Dil var bal gətirər, dil var bəla. (SMOMPK)
- Dilini zəbt eyləyən başını qurtarar. (/...../)
- Diluvu saxla başunu qutar. (Bakı)
- Adamın başına nə gəlsə dilindən gələr. (Ümumi)
- Hər şeyin (zadın) erkəgi keçər sözün dişisi. (SMOMPK)
- Sözünü bilməyəni bayra atarlar. (Bakı, Ümumi)
- Ağızdan çıxan başa dəgər⁶³. (Naxçıvan)
- Hərzə-hərzə danışma, ağzin yaman öğrenər. (/...../)
- Hər çayı sözün mərcayı gələcəgi, (matağı) olar. (SMOMPK)
- Hərzə sözün mərzə gələr. (Bakı)
- Söyü ahəst yürəgi tasvasda. (SMOMPK)
- Sözün başı axırından anlanar. (/...../)
- Sözün yaxşısı baldan dadlıdır. (Naxçıvan)
- Hər sözün bir yeri (məqamı) var. (/...../)

⁶³ Yəni sözünü bilməyən ağız başa toxmaq vurdurur.

- Söz var el içində, söz var ev içində. (/...../)
- Söz var xalq içində, söz var xülg içində. (Bakı)
- Söz vaxtına çəkər. (/...../)
- Söz gəldi, məqamında di, gitsin (saxlama). (/...../)
- Cavahirin qiyməti var, amma sözün qiyməti yoxdur.

(Naxçıvan)

- Sözün doğrusu dəmirdən keçər. (yaxud dəmiri dələr). (/.../)
- Söz qılıncdan kəskindir. (Naxçıvan)
- Doğru söz acı olar. (SMOMPK)
- Haq söz acı olar. (Naxçıvan - Ümumi)
- Sözün yalayı olmaz, yanlış olar. (/...../)
- Doğru diyənin başı keçəl olar. (SMOMPK)
- Düz danışanın papağının yanı yırtıq olar. (Bakı)
- Söz qılınc yarasından pis kəsər. (SMOMPK)
- Gedər qılınc yarası – getməz dil yarası. (/...../)
- Qılınc yarası gidər, dil yarası getməz. (Naxçıvan)
- Xəncəl yarası sağalar, dil yarası sağalmaz. (SMOMPK)
- Sözü at, yiyəsi götürür. (Bakı)
- Qabaqcə diyən bilsə, sonrakı nə diyəcək heç diməz⁶⁴.

(SMOMPK)

- Adamların qorxusundan doğru dimək olmur, Allahın qorxusundan yalan. (SMOMPK)

- Ya keçəl Həsən, ya Həsən keçəl. (Bakı)
- Mis sindi, ya cingildədi. (/...../)
- Sözün qanadı var. (/...../)
- Eylə söz deyir ki, pişmiş toyuğun gülməgi gəlir. (/...../)
- Çoq danışmaq Qurana yaraşar. (SMOMPK)
- Söz bir olsa, zərbi gərən sindirər. (Naxçıvan)
- Dili bal, işi bəla. (SMOMPK)
- Dilləri qoyun, işləri oyun. (/...../)
- Şələvi qoy, gəl dögüşək. (yaxud vuruşaq). (Bakı)

Söhbət

- Sözü söz açar. (SMOMPK)

⁶⁴ Əl-haqqu murrun – Həqiqət acidır

- Söz sözü götürür, arşın bezi. (Bakı)
- Sözü söz gətirər, arşın bez. (Naxçıvan)
- Söhbət ki var, dari torbasıdı, deşiləndə axacaq.

(SMOMPK)

- Söhbətin şirin yerində moltanı (yaxud erməni) gəldi Allah saxlasın. (Bakı - SMOMPK)

- Dəm səhbət, dəm ixtilat. (SMOMPK)
- Adın nədir Rəşid, bir di, bir eşit. (Bakı, Ümumi)
- Danışiq dananı qurda verər. (Naxçıvan)
- Min eşit, bir söylə. (SMOMPK)
- İki qulağ iki eşitmək, bir ağız bir dimək içündür. (/...../)

Ara sözü, xəbərçilik, didi-qodu

- Əbləh odur öz çörəgin yiye, özgənin sözünü danışa. (SMOMPK)

- Burada oturma, his olarsan,
- Orada oturma, pis olarsan. (/...../)
- Quru torpağa, divara yapışdırma. (Bakı)
- Quru divara un yapışmaz. (/...../)
- Xəbərçi yalançı olar, yalançı xəbərçi. (/...../)
- Xəbərçi köpək oğludu, ona qulaq asan əbləh köpək oğludu. (SMOMPK)
- Yaman yiyeñin olsun, yaman diyəñin olmasun. (Bakı, Ümumi)
- Pis yiyeñin olsun, pis diyəñin olmasun. (SMOMPK)
- Aralıqda danışmaq ev yixar. (/...../)
- Yarı gör, özün danış, ev yixar ara sözü⁶⁵. (Naxçıvan)

Qulağ asmaq (dinləmək), eşitmək

- Özgə sözünü onda eşit, özgə sözü diyəndə. (Bakı)
- Qulaq günahkariyam. (Bakı, SMOMPK)
- Qulaq asma, öz sözünü eşidərsən. (SMOMPK)
- Qulaq asan öz sözünü eşidər. (Bakı)

⁶⁵ Bakıda: «ara sözü ev yixar» kimi deyilir

Gülmə, hənək (zərafət)

Əsrar-gizlin sözlər (piç-piç)

- Qazanlar üstü, örtülü qaynar (qaynayır). (Bakı)
- Nə diş bilsin, nə dodaq. (SMOMPK)
- Xəlvətdə halva yiyənin sərrini Allah bilər. (/...../)
- Xəlvətdə boğaz olan aşkara doğar. (/...../)
- Gizlin buğaya gələn aşkara doğar. (/...../)
- Xəlvətdə buğaya gələn aşkara doğar. (/...../)
- Sərrini vermə yarına, yarının da yarı var. (SMOMPK)
- Sərrini dosta dimə, dostuvun da dostu var. (Bakı)
- Sərrini dostuna dimə, o da öz dostuna diyər. (SMOMPK)
- Piç-piç ev yixar. (/...../)
- Piç-piç Mustafa xanı qaçırdı. (/...../)
- Açıram sandığı, tökərəm pambuğu. (Bakı – Ümumi - SMOMPK)

- Ya qarında, ya könlündə. (SMOMPK)

- Ağzında mərcimək durmaz. (ilənməz, iyəməz). (Bakı)

Vətən, qürbət

- Doğma yurd şirin şeydir. (olur). (/...../)
- Vətənə gəldim, imana gəldim. (SMOMPK)
- Qəriblikdə sallan, misgər bazarda qışqır. (/...../)
- Getdim gəzdim İranı, cənnət gördüm Turanı (buranı).

(Bakı, SMOMPK)

Yer-yurd

- Yer yeyəsiz qalanda donuz təpəyə çıxar. (Bakı)
- Kənd koxasız olmaz. (SMOMPK)
- Köhnə şəhərə tazə qaidə qoyur. (Bakı)
- Bazar içində it qulağı kəsmək olmaz. (SMOMPK)
- Bazara girdin (gördün) gözü qıçıq, sən də ol gözü qıçıq. (Bakı)
 - Aşı yox, ipəgi yox, suyu var Salyanın. (/...../)
 - Ərdəbil bir şəhərdir, kəsən üzü gülü.
 - Ev susuz, kor qəzəbsiz olmaz. (/...../)

- Ev susuz olmaz, meşə çäqqalsız. (SMOMPK)
- Ev bizim, sərr bizim. (/...../)
- Ev satan bir il dövlətdi olar
Ev alan bir il kasib olar. (Naxçıvan, Bakı, Ümumi)
- Mülk alan qırq gün ac (kasib) olar
Mülk satan qırq gün tox (yaxud dövlətli). (SMOMPK)
- Bir evdə iki hava olmaz. (SMOMPK, Ümumi)
- Qapı öz topuğunda (yaxud dabanında) fırlanır. (Bakı - SMOMPK)

- Dam dirək üstə durar. (SMOMPK)
- Buxarının əgriliginə baxma, tüstünün düz çıxmağına bax. (/...../)
- Elə yerdə ev tikməmişəm, yıxılanda vay diyim. (/...../)
- Köçən (köhnə) yurdun qədrini düşən (qonaq, təzə) yurdda bilərlər. (Bakı, Ümumi)
- Oba köçüb, yurdu (yurt) qalıb. (Bakı, Naxçıvan)

İctimai həyatın müsbət və mənfi cəhətləri

Bayram

- Bayramın yaraşığı dolma ilə (dolmaynan) tərəkdi. (SMOMPK)
- Bayramda atdan, qurbanda ətdən, Novruzda yemiş-dən⁶⁶. (/...../)

Gülmə, hənək (zarafat)

- Gülmə qonşuva gələr başuva. (Bakı)
- Kosa kəndə girməmiş yallısını başladı⁶⁷. (Naxçıvan)
- Xana yaradı, bəgə yaradı, keçəl Xonday, sənə yaramadı?!⁶⁸. (SMOMPK)
- Git evdən gəl. (yəni bir şeylə gəl). (/...../)
- Bir batman daş zarafat?!. (/...../)

⁶⁶ Özünü gözlə

⁶⁷ Kosa oyunundan alınmışdır

⁶⁸ Bakıda «Xonduca» deyilir

- O zarafatın içine tüpürüm ki, yarısı gerçek olmasun (olmaya). (/...../)
- Yarı hənək, yarı gerçek. (/...../)
- Zarafat məhəbbətin qayçısıdır⁶⁹. (/...../)
- Yarı hənək, yarı da dəgənək (axır olar dəgənək). (SMOMPK)
 - Gülmə gülünc olana aşı linc olana. (/...../)
 - Gülmə gülünc olana, aşı linc olana; gülürsən gülginən qulağı dinc olana. (Bakı)
 - Gülmə gülünc olana, özün gülünc olarsan. (/...../)
 - Gülmə gümüş göğdən yağar. (SMOMPK)
 - Eybi kim eylər eybəcər! Soğanı kim yiyrə dərdəcər. (Bakı, SMOMPK)
 - Atıcı damdumu (Atıcı adamdumu) beşni onu sənə biri mənə məndumu. (namdumu). (Bakı)

Xəbər haqqında

- Kasa düşdü, ya cinqılladı. (Bakı)
- Kasa sindi, ya cingillədi. (Bakı, SMOMPK)
- Yer qulaxlı olar. (SMOMPK)
- Yerin qulağı var. (Bakı)

Birləş - ittifaq

- Daş bir yerdə, qoz bir yerdə. (/...../)
- İki findix bir olsa, bir qozun başını yarar. (SMOMPK)
- Eşşək eşşəgi borc qaşır. (/...../)

Hörmət, etibar, yardım, yaqşıhıq

- Üz-üzdən utanar. (Bakı, Ümumi)
- Gidər bostan qarası, qalar üzün qarası. (Naxçıvan)
- Gidər bağlar qorası, qalar üzlər qarası. (Bakı)
- Göz görməz, üz utanmaz⁷⁰. (/...../)

⁶⁹ Ərəbcəsi

⁷⁰ Coq zaman korlar için deyilir ki, onlar coq utanmaz qızıl olurlarmış.

- Kişi kişidən qorxmaz, amma utanar. (Naxçıvan)
 - Utan utanmazdan, qorx qorxmazdan. (/...../)
 - Aydan arı, gündən duru⁷¹. (SMOMPK)
 - Hörmət hörmətdən qalxar⁷². (Naxçıvan)
 - Hörmət hörmətə bağlıdır. (SMOMPK)
 - Abırsızdan abırını saxla. (/...../)
 - Kişinin hörməti öz əlindədi. (/...../)
 - Məni sayanın quluyam, saymayanın ağası. (/...../)
 - Sayanın quluyam, saymayanın ağası. (Bakı)
 - Çoq da sidigi duru dəgil⁷³. (SMOMPK)
 - Yaxşılığa yaxşılıx hər kişinin işidir
Yamanlığa yaxşılıq ər kişinin işidir. (Şəki – R.Ə.)
(yaxud yamanlığa yaxşılıq hər kişinin işi dəgil). (SMOMPK)
 - Yaxşılıq iki başdan olar. (Naxçıvan)
 - Hər saqqaldan bir tük çəksək kosaya da bir saqqal olar. (Naxçıvan)
 - Əli ələ vurarsan səs çıqar, yalquz əldən səs çıxmaz. (Şm)
 - Tək əldən səs çıxmaz. (/...../)
 - Əl əli yuyar, əl də burnu. (yübü). (Bakı)
 - Tək əlilə dügün dügünlənməz. (/...../)
 - Göc geləndə dad bacadan çıxar. (Naxçıvan)
 - Zəp zəyərəkdən yağ çıxardar⁷⁴. (/...../)
 - Av vuranın dəgil, yeyənindir. (/...../)
 - Öküz öldürüb adımı üstümdən götürə bilmərəm.
- (SMOMPK)**
- Heç kimin adı, vay qanlı olması. (Bakı)
 - Kərki olub öz tərəfinə yonma, mişar ol iki tərəfə yon.(/./)
 - Qaçanı qovmazlar, yixilanı urmazlar. (Naxçıvan)
 - Əl bəndən, ətək səndən. (Bakı)
 - Kəbə yixmaq bir evdir, könül (könlü) yixmaq yüz qandır. (/...../)

⁷¹ Bakıda: sudan duru kibi deyilir

⁷² Bakıda: qalxar yerinə «qalub»dur

⁷³ Yəni o qədər etibarlı adam degil

⁷⁴ Zəp-zərb; zəyərək qarnı yırtıq mənasındadır

- Allah düşmana da o halı qismət etməsin. (/...../)
- Xala xətrin qalmasın. (SMOMPK)

Mübahisə, söyüşə, dalaşma

- «Özün bil də» qal olmaz. (SMOMPK)
- Niğ-niğ (diğ) qardaşı qardaşdan eylər. (/...../)
- Niğ-niğ ev yixar. (/...../)
- Bir diyərsən, beş diyərəm, gözünə şış diyərəm. (/...../)
- Əlündən gələni beş qab (qaba) çək. (Bakı)
- Dana satmışan dava? (SMOMPK)
- Davanı gökdə axtarır, yerdə əlinə düşür. (/...../)
- Höcət didik, cüçət dimədik. (/...../)
- Bəs ilən hacandan yorulub yolda qalar. (/...../)
- Bir-birinin ətini yiyyirlər (yaxud qanın içirlər). (Bakı)
- Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa. (SMOMPK)
- Uzaqdən dögüş asan gəlir. (Naxçıvan)
- Gendən - genə dögüş asan görünür. (SMOMPK)
- Davanın çeşinsi cidildi. (/...../)
- Davanı qılıc aralar. (ayırar). (Bakı)
- Davanı iki kərə salmaq nahaqdı. (/...../)
- Ya lələ şələni basar, ya sələ lələni. (/...../)
- Dögülən öz kisəsindən dökülər. (yaxud gidər). (/...../)
- İtin dişi, donquzun dərisi. (/...../)

Lənət

- Rəhmət düzənə, lənət pozana. (/...../)
- İlənin ağına da lənət, qarasına da. (Bakı)
- İkişinə üç lənət, hərəsinə beş lənət. (/...../)

Yalançlılıq

- Yalançının işığı yassıya qədər yanar. (Naxçıvan)
- Yalançının evi od dutdu, heç kim inanmadı. (Bakı)
- Yeyən (iyiən) qurtardı, yalan qurtarmadı. (SMOMPK)
- Yalançının mənzilinə kimi. (Bakı)
- Yalançılıq üz qızardar. (/...../)

- Ayı kim gördü: kor Xaçatur⁷⁵. (/...../)

Tərəfkirlik

- Kömçə (çömcə) dutan bizə sarıldı. (/...../)
- İt iti yiməz, it əti yiməz. (Bakı)
- İt itin ayağını basmaz. (/...../)
- Qoyun quzu ayağını basmaz. (S.Ş.)

Mərdməzarlıq

- Hamı diyir mərdimazarın gözü çıxsın, bilmirəm mərdimazar kimdi. (SMOMPK)
- Ev yıxanın evi yıxılır. (Naxçıvan)
- İtə didilər: “Gündə neçə kərə (dəfə) doğlulursən? Didi: “Köpək oğluna (mərdimazara) rast gəlməknəndi (ilədir). (Bakı)
- Donluğuma dari, cirəmə kəpək qatmasın. (SMOMPK)
- Mənim pişmiş aşima su calama. (/...../)
- Pişmiş aşına soyuq su qatdı. (Bakı)
- Dəgmə mənə, dəgməyim sənə. (/...../)

Rəftarsızlıq, ögünmə, söz böyütmə

- Özü içün əriştə kəsə bilməz, özgəyə umac ovar. (Bakı)
- Özünə umac ova bilməz, özgəsinə əriştə kəsir. (/...../)
- Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoysunlar. (/...../) (yaxud tülkinin meydanda nə işi var)
- Ölkə var, bugdayı yeyib cənnətdən çıxb. (/...../)
- Saman altının (altına) su yeridir. (/...../)
- Minarə başında cöviz durmaz. (/...../)
- Bir gözümü ağladır, bir gözümü güldürür. (/...../)
- Yandırıldığı yovşan, ağlatdığı dovşan. (/...../)
- Bir budağa çıxb min budağ sirkəliyir. (/...../)
- Məkkədən gələn mən, xəbər verən sən. (/...../)
- (yaxud Məkkədən gələn mənəm xəbər verən budur).(./.)
- Evi odlanan mən, əli kösövlü sən?
- Kasa aşdan irəli olub (yaxud kasa aşdan isti oldu?)

⁷⁵ Orucluq bayramının axşamı Ayı görmək için müşahidələr olur

- Mənzil yaxın, kirə çoq (yaxud mənzili yaqun kirəsi çoq bunda bir əlamət var)
 - Siçana didilər: «Bu deşikdən çıx o deşigə gir»
Didi: “Əvvəlcə bunu, hikmətini diyin sonra”. (/...../)
 - Kol dibində xış yoqdu. (/...../)
 - Keçi (handa) hayanda, qaya (handa) hayanda. (/...../)
 - Dəvə gördünmü? Qığın da görmədim. (/...../)
 - Yaxşılığa yamanlıq (kor eşşəgə samanlıq). (/...../)
 - Hamam suyu ilə xətir könül görür. (dost dutur). (Bakı)
 - Axşam oduna gidən çoq olar. (/...../)
 - Verdigi anda bax, kəsdigi qulluğa. (/...../)
 - Əlidən də oldum, Vəlidən də. (/...../)
 - Əli aşından da oldum, Vəli aşından da⁷⁶. (/...../)
 - Taxca mənə qaldı, Şeydəli boxca mənə qaldı Şeydəli. (/../)
 - Məni taniyani qurt yisin. (/...../)
 - Özümə yer eyləyim, gör sənə nə eylərəm. (nə eyləyim).(/../)
 - Aşağı-aşağı, kor Mahmuddan da aşağı. (/...../)
 - Bu ağıl məndə olsa, o dua səndə səhərəcən yatarıq. (/../)
 - Keçi can qayğusunda, qəssab piy axtarır. (/...../)
 - Qəssab piy hayında, keçi can hayında. (Naxçıvan)
 - Üz vermə, astar da istər. (/...../)
 - Yana-yana yanmazlar. (/...../)
 - Yıxılana balta vuran (çoban) çox olar. (/...../)
 - Dəgirmana gedəndən sonra ulağ verən çox olu. (/...../)
 - Əhmədə Əhməd düşüb, sənə nə zəhmət düşüb. (Şm)
 - Bığının altından keçdi. (Bakı)
 - Boynum qıldan nazikdir. (/...../)
 - İki güləşənin biri yıxılar⁷⁷. (/...../)
 - Ədəbi ədəbsizdən ögrən. (/...../)
- (yaxud ədəbi kimdən ögrəndin ədəbsizdən)
- Uman yerdən küsərlər. (Bakı)
 - Bağda görsən, budağa sarı. (/...../)
 - Yalnız şərə gidən razı gələr. (Şm)

⁷⁶ Farscası: Əli Vəlidən sonra gələn «aş» yaş kimi tələffüz edilir

⁷⁷ Gürşənnən də deyilir

- Köpəgə (yaxud itə) ümid oldun, özün də hürmədin. (/.../)
 - Ayranındı, şorundu imdi nobət göründü. (Bakı)
 - İki canbaz bir ipdə oynamaz. (/...../)
 - Bir qazanda iki kəllə (yaxud iki qoçun başı) qaynamaz.
- (Quba, Dərbənd)
- Heyvası yox, narı yox, görən disin Şahbudağın bağlı var. (Bakı)
 - Şahbudağın bağlı var, Baratin dəgirmanı. (/...../)
 - İstəmirəm heyvasını, narını, qoy disinnər Şahbudağın bağlı var. (/...../)
 - İt özünü mundar bilməz. (/...../)
 - Öz gözündə tiri görmür, özgənin gözündə qılı seçir. (qıl axtarır). (/...../)
 - Adımı sənə qoyum, səni yana-yana qoyum. (/...../)
 - (yaxud adını bənə qoydu, bəni yana-yana qoydu)
 - Bir naxırı bir dana xarablar. (yaxud bir dana xarablar adını bir naxırın)
 - Yaşın oduna quru da yanar. (qurunun oduna yaş da yanar). (/...../)
 - Sərxoşun məktubu meyxanədə oqunar. (S.Ş.)
 - Sən ağacı götür, suçlu özünü bildirir. (Naxçıvan)

Qumarbazlıq

- Şeytan karxanası boş qalmaz. (SMOMPK)
- Uduzmuş qumarbaz yüzü üstə (yaxud yüzüqoylu) yatar. (Bakı)
 - Qumarı oynarlar aşiq ilən (aşıqla). (Bakı)
 - Qumarbazın axırı yoxdur. (/...../)
 - Qumar dağıdan evi Allah dağıtmaz. (Ümumi)

F.....

- Tumanım, köynəgim özümdən, necə yerə düşdüm xalqın gözündən. (SMOMPK)
 - Cənginin (q.....) qazandığı ənnignən kirşana gedər. (/...../)
 - Oğruluq ilə q..... qırx gün gedər. (/...../)

Lotu

- Lotu lotunun sözünə inanar. (SMOMPK)
- Lotuya bir sillə ar degil. (/...../)
- Lotulu tərk götürməz. (/...../)
- Lotunun dilini lotu bilər⁷⁸. (Bakı)

Oğru və oğurluq

- İt acından oğurluq eylər (oğurluğa gedər). (Naxçıvan)
- Haram şirin olar. (Bakı)
- Özün tüləyə qoymayırlar şal qaşov oğrar. (/...../)
- Cıdanı oğurlayan yerini bilər. (Naxçıvan)
- Qurt qaranlıq sevər. (SMOMPK)
- Biz oğru olduq, aydın başladı⁷⁹. (/...../)
- Oğrunun yadına sən salma?. (SMOMPK)
- Gördü hənək, görmədi gerçək. (Bakı)
- Oğru qalana yanar, ev yiyesi gedənə. (yaxud mal sahibi gidənə). (Ümumi)
 - Ev oğrusun dutmaq olmaz. (/...../)
 - Dutulmamış oğru xandan, bəkdən doğru. (/...../)
 - Oğru it xəfli olar. (/...../)
 - İt qorxusundan oğurluğa gitməz. (SMOMPK)
 - Hancarı eyləyim ki, gözüm oğru gözünə oxşamasın.
- (Qarabağ)
 - Bən ölüm, Cəfərə lotuyana bəstələrin yerin di. (SMOMPK)
 - Sən ki oldun tülüngü, xub verginən şilingi. (/...../)
 - Oğruya and verdilər (yaxud oğrunu anda çəkdilər), evinə müştuluqcu gitdi. (/...../)
 - Qırq il oğru oldum, bir kərə haram yemədim. (/...../)
 - Qışın oğruluğu yayda açılar. (/...../)
 - Oğru hamunu oğru bilər. (Bakı)
 - Oğru helə bilər hamu oğrudu,
Doğru helə bilər hamu doğrudur. (/...../)

⁷⁸ Arif nöktədən mənası ilə müqayisə edilsin

⁷⁹ Burada oğru öz bəxtindən şikayət edir. “Biz oğru olduq aydınlıq başladır”

- Oğrudan oğruya halaldır. (/...../)
- Oğrunun malı oğruya halaldi. (Şm)
- Oğrudan qalanı rəmmal aparan. (/...../)
- Kasıbılıq (yaxud: yoqsulluq) ayıb degil, oğruluq ayıbdi.

(Bakı)

- İtdən (çaqqaldan) çoq başmaq aparan olmaz, yenə ayaqyalın gəzər. (/...../)
- Siçandan (siçannan) olan torba kəsər
- Siçandan torba kəsən olar. (/...../)
- Pul haramisi ol, yoldaş haramisi olma. (Naxçıvan)
- Pul oğrusu ol, yoldaş oğrusu olma. (SMOMPK)
- Əlun harama qatırsan, bari boluna qat. (/...../)
- Harama ağızını bulaşdırın kəşgülüünü doldur götür.

(/...../)

- İt, ayağ aparmasan ayağ sindirarsan! (/...../)
- Gic doğrudan bic oğru yaxşdı. (Bakı)
- Doğruluq ən böyük oğruluqdur. (/...../)
- Oğru evli olmaz, ev sahibini evlilikdən salır. (Naxçıvan)
- Əgrini tox görmədim, doğrunu ac. (Bakı)
- Aləmə oğruyam, sənə ki doğruyam. (Şm)
- Dağa disən oğrudur, başını əgər. (/...../)
- Oğru ol, imanını əldən qoyma.

İCTİMAİ MÜƏSSİSƏLƏR

Dəgirman haqqında

- Dəgirmanın yaraşığı torba, çuvaldır
(yaxud dağarcıqdır, daqarcıqdı)⁸⁰. (Naxçıvan)
- Alt daş tərpənsəydi, o ağırlıq çəkməzdii. (Ümumi, Bakı)
- Dəgirman bildigin eylər, çax-çax baş ağrıdar. (Bakı)
- Dəgirman işin işlər, çax-çax ağrıdar. (/...../)
- Dəgirman nöbətnən işlər. (/...../)
- Dəgirmanda dənim yox, şahad⁸¹ üstə başımı nəyə yarırsan. (SMOMPK)

Hamam

- Hamamin bu qapusundan gir, o qapusundan çıx. (Bakı)
- Hamamda ədəb saqitdi. (SMOMPK)

Koxa

- Kənd koxasız olmaz. (SMOMPK)
- Yüz başının şahidi çavuş olar. (/...../)
- Tətus koxa mətus koxa, on beş evə otuz koxa.
(SMOMPK)
- Adamın dinməzindən yaramaz koxa tikdilər. (/...../)
- Allah verib bizim koxaya, arvadı qısır, qızı boğaz. (/.../)
- Carmana car, koxaya xəbər. (/...../)
- Koxası kilim olanın başına külüm olar. (/...../)
- Koxanı gör, kəndi çap. (/...../)

Divanxana

- Divanxana qapusu girəndə darvazadı, çıxanda ignə gözü. (Bakı)

Ailə münasibəti

Kişi, arvad, qız, oğlan; sevmək, sevilmək; evlənmək, nişanlı, elçilik, toy; ər-arvad münasibəti, tazə qohumlar, qu-

⁸⁰ Dağar: qoyun dərsindən dikilən kisə diməkdir

⁸¹ Şahad üyütmə haqqı diməkdir ki, çoq zaman igirmidə bir olurdu

lar; ər-arvadın ayrılması, ata-ana; oğul, kız (evlad); tərbiyə; ata, anasızlıq, külfət; qohum-əqraba; əslı-nəcabət

I – Kişi və arvad; oğlan və kız

- Anası ölsün qızların, hər gecə yalğuz yatar. (SMOMPK)
- Qız on beş yaşında ya ərdə gərək, ya gordə. (Bakı)
- Papaq at, yixilmasa, ərə getməlidir. (/...../)
- Qız evlərdə tanınar, ipək dəzgahda. (SMOMPK)
- Qız ilə qızıl gizlin gərək. (/...../)
- Subaylıq sultanlıqdır. (Şəki)
- Haralısan: “Hələ evlənməmişəm. (SMOMPK)
- Yalın qatına tay axtarır. (/...../)
- Heyvanın erkəginə pul verərlər, insanın dışisinə. (Bakı)
- Qız qariyanda dayısının boynuna düşər. (Bakı)
- Yaz qışından bəlli edər, qız qardaşından. (Naxçıvan)
- Deşik minciq yerdə qalmaz (yaxud deşikli minciq). (Bakı)
- Qara qızın dərdi var. (/...../)
- Qız yükü, duz yükü. (/...../)
- Subay idim, sultan idim, adaxlandım xan oldum, evləndim xəndan oldum. (SMOMPK)
 - Ərə getdi tayım-tuşum, yerdə qaldı yassar başım. (/..../)
 - Ağın adı var, qaranın dadı. (Bakı)
 - Qara qız bəzənincə toy əldən gedər. (SMOMPK)
 - Kişi qızı olma, kişi arvadı ol. (/...../)
 - Arvad nədir ki, dedigi nə ola. (Bakı)
 - Əlinin xəmiri ilə erkək işinə qarışır. (/...../)
 - Arvadın saçları uzun olar, ağılı gödək. (Ümumi)
 - Kişinin tüklüsü Əli cinsi, arvadın tüklüsü ayı cinsi.(/./)
 - Arvadın xırtdəgi (qırtlağı) olmaz. (Bakı)
 - Öz evində başını bağlaya bilməz, özgə evində gəlin başı bağlar. (SMOMPK)
 - Çarşaf, başmaqsızlıqdan evdə oturmuş. (/...../)
 - Gəzəcəgin min yer də olsa, yatacağın bir yerdə olsun. (SMOMPK)
 - Hər arvadın adı bir, hər meyvənin dadı bir. (/...../)

- Arvaddan vəfa, zəhərdən şəfa. (Naxçıvan)
- Bir ata, bir də arvada inanmaq olmaz. (/...../)
- Atla arvada etibar yoxdur. (Bakı)
(yaxud ata, arvada etibar yoxdur)
- Arvad, at, bağ həmişə sahibini taza istər. (SMOMPK)
- İnək göz eyləməsə, kəl sıçramaz. (/...../)
- Arvadlar hamısı ağappaq, dəlisini seçmək olmaz
Qarğalar hamısı qara-qura qarısın seçmək olmaz.
(SMOMPK)
- Çarşaf altında hamı arvad gözəldir. (Bakı)
- Arvad malı başa toqmaq kibi dəyər. (Ümumi)
- Arvadın yedigi geydigi kibi olsa, vay kişinin halına.(/./)
- Erkəgi hal aparmaz. (/...../)

Sevmək və sevilmək

- Yürəkdən (ürəkdən) yürəgə (ürəgə) yol var. (/...../)
- İstək gözdə olur. (/...../)
- Göz görməsə, könül sevməz. (Naxçıvan)
- Gözdən iraq (uzaq) olan, könüldən də uzaq olar (iraq olar). Haqqı ki doğru
sözdür – Məhəbbət nəzərdə olar. (SMOMPK)
- Gözdə olmayan, könüldə də olmaz. (/...../)
- Bəni xublara möhtac gözüm sən eyləmisən. (/...../)
- Zordu, zordu, çaxmaqdı, qovdu, əzəldən eşqim vardı, imdi vurdυ sovudu. (/...../)
- Göz gördü, könül sevdı, mənim nə günahım var. (Bakı)
- Könül sevən göyçək (gögçək) olar. (Naxçıvan)
- Könül sevən gözəlin nə ağı, nə qarası. (/...../)
- İntizara söhbət haramdı. (/...../)
- Sevgimə çataydım, dal çövürüb yataydım. (Bakı)
- Yarın yara sovqatı bir dəstə bulaq otu. (SMOMPK)
- Yar mənimlə yar olsun, kol dibində evim olsun. (/...../)
- Ay bənlə olsun, ulduzun gözünə barmağım. (SMOMPK)
- Vaxtıkan aqla aşiq, el gələr, tünlük olar. (/...../)
- Köhnə sevgi köhnəlməz. (/...../)

- Gec-gec görünən tez sevilər. (/...../)
- Eşqin tərs, avandi olmaz. (Bakı)
- Cananı sevən canından keçər. (Naxçıvan)
- Sevgi od dəgil, amma oddan yamandi. (SMOMPK)
- Bir yürəkdə iki sevgi olmaz. (/...../)
- Nə yerdən doymaq olmaz, nə əldən qoymaq olmaz.(./.)
- Mənə bax, nə kefdəyəm, yara bax, nə sallanır. (Şəki)
- Getdim yarın yanına, qadam cicim canına. (SMOMPK)
- Yar getdi, yeri qaldı. (/...../)
- İstədigün yar idı, yetirdi pərvərdigar. (/...../)
- Dö (div) qurbağaya aşiq olub. (Bakı)
- Ağilli fikir edincə, dəlinin oğlu olar. (SMOMPK)
- Ağilli evlənincə, dəli bir oğul da doğurdu
(Xag dəlinin beş oğlu oldu). (Bakı)
 - Dan yerindən çıxan gün dəgsin oynasına, bulut altından çıxan Gün dəgsin ərimə. (SMOMPK)
 - Çırkı çirk aparar, hayif oynas paltarına. (/...../)
 - Atama yataq saldım, gəldi qalayçı yatdı. (Şm)
 - Vur ki, beşin daldadı, Seyidəli xırmandadı. (SMOMPK)
 - Ərri (ərli) ağlar, ərsiz ağlar, qırq oynasının (oynaşının) gözünün yaşı heç qurumaz. (Bakı)
 - Gizdində (gizlində) buğaya gələn aşkara doğar. (Bakı)
 - Oynasdan ucuz yoxdur, o da baxtnandı. (bəxt iləndir).
- (Şm)
 - Oynayıram, gülürəm, heç oynas yadımdan çıxmayırl. (SMOMPK)
 - Oynaşa ümid olan ərsiz qalar. (/...../)

Evlənmə-nişanlı, adaxlı, elçilik. (görücülük)

- Elçiye zaval yoxdu. (Ümumi)
- At almağa cahil, cayıl, qız almağa ahil göndər. (Bakı)
- Elçisi gülüm olanın, başına külüm olar. (Naxçıvan)
- Bir qız bir oğlanındır. (/...../)
- Qız idim, sultan idim, nişanlandın xan oldum, gəlin oldum, qul oldum ayaqlara çul oldum. (/...../)

- Əmi qızı ilə əmi oğlunun kəbini gögdə kəsilib. (SMOMPK)
 - Ər gərək, tez gərək. (/...../)
 - Tez çörək yiyeñnən, (yiyeñlə) tez evlənən peşman olmaz. (Bakı)
 - Çıxan qız çıxdan baxar. (SMOMPK)
 - Qız alan göz ilən baxmasın, qulağılən eşitsin. (/...../)
 - Gəlin atlandı (attandı), gör kimə düşdü⁸². (/...../)
 - Qara qız gəlməsəydi, külfəni kim otlardı. (/...../)
 - Ağ dolağım saq olsun, tapılmayan qız olsun⁸³. (Bakı)
 - Külü ocaqdan götür. (/...../)
 - Qız alanın bir çuval ya qızılı gərək, ya bir çuval yalani.(./.)
 - Anasına bax qızını al, qırığına bax bezini al. (Bakı)
 - Qardaşına bax, bacısını al. (/...../)
 - Pis al çirkin al (yaxud çirkin al əsil al) bədəsil gözəl alma. (/...../)
 - (yaxud əsil al çirkin olsun, bədəsil gözəl alma). (/...../)
 - Evi tikmiş al, arvadı bişmiş (yaxud bilmiş)⁸⁴. (/...../)
 - Halvaçı qızı daha şirin. (/...../)
 - Taylı tayın tapmasa il günü ax-vaynan. (vahinan) keçər. (Bakı)
 - Əsil almaq çətindir, saxlamaq asan. (Naxçıvan)
 - Gəlin aş bişirdi, gözünə yaş bişirdi, səhərdən axşamaca o da sıyıq bişirdi. (SMOMPK)
 - Bir də gəlin ollam, oturduğumu, durduğumu billəm.(./.)
 - Kordu, şildi, qəbuldu. (Bakı)

⁸² Ağız ədəbiyyatını araşdırıldıqca elin keçmişinə aşına olmaq olur. Bu söz ilə qızların ata mindirilib köçürüldüğü anlaşılır ki, bu adət Türküstan və İranda bir çoq yerlərdə bu halda da vardır. Türkiyədə: “Qızı ata bindirdilər, ya nəsib, didi”

⁸³ Türk el ədəbiyyatına baqlısa görülür ki, oğlan qızı sevər, istər, gözlədiyi cavabı almayıncı «Tapılmayan qız olsun» sözləri ilə şərəfiniayağ altına almaz. Bunun misalı da möhtərəm Çobanzadənin qumıq ədəbiyyatı nümunələrində kar, xalq sözlərində buna bir çoq misallar tapmaq olur, amma İran ədəbiyyatı bir mövhüm eşq mərəzi yaratmışdır.

⁸⁴ Türkmenlərdə dul arvad qızdan bahadır

- Ahila gidən quyruq yiyrə, cahilə gidən yumruq. (/...../)
- Cahilə gedən keyf çəkər,
Ahila gedən of çəkər. (Bakı)
- Ağam bir xatun aldı, davani satın aldı. (SMOMPK)
- Ondan, mundan yiğaram oğluma toy elərəm. (dutaram). (/...../)

Toy

- Nə tələsirsən, toyun qarağaca gəlməyib. (yetişməyib hələ). (SMOMPK)
- Oğlan evinin xəbəri yoxdu, qız evində toydur. (/...../)
- Xeyrat babamın gərək, toy özümün. (/...../)
- Yaxud toy mənim gərək, xeyrat babamın. (Bakı)
- Bayraməlisiz toy olmaz. (Ş.m.)
- Toydan sonra nağara, xoş gəldin, Bayram ağa. (/...../)
- Toy günüünü qoyub (yaxud durub) vay günü oynayır. (/.../)
- Toyun yaraşığı oynamaq, vayın yaraşığı aqlamaq. (/.../)
- Toydan toy törər. (/...../)

V Ər və arvadın münasibəti

- Arvadın isməti, ərin izzəti. (SMOMPK)
- Ərnən arvadın torpağı bir yerdən götürülləb. (Bakı)
- Arvadın göyçəgini al, işsiz çıxdı, baxtunnan, işli çıxdı bəxtinnən. (/...../)
- Qılınc misir (misr), arvad yesir, döşənəcək həsir. (/...../)
- Öv kira, arvad sigə, pul muzaribə. (/...../)
- Mərəkdə ərim ola, təndirdə əppəgim. (SMOMPK)
- Təpələrcə ərim olsa, dağlara hökm eylərəm (hökmümüz olar). (/...../)
- Ərli də sizildasın, ərsiz də?. (/...../)
- Arvadı bəd olanın saqqalı tez ağarar. (/...../)
- Alt dəgirman güclü olur. (Bakı)
- Mənə səndən olar, hər nə olsa. (SMOMPK)
- Arvadı əri saxlar, pendiri dəri. (Bakı)
- Arvadı əri saqlamaz. (Bakı)

- Əri dögmüş arvadı it də tutdu. (SMOMPK)
- Mənin səninlə yatdığını, sən mənə təpik atdığını. (/...../)
- Ac saxla, yalavac saxla, yaxşı saxla⁸⁵. (/...../)
- Ər atanı el atar, ər tutanı el dutar. (Bakı)
- Bu dərd ilə pul qazan, apar, ver Nurcahan yesin, Nurcahan da barı bir Nurcahan olsun. (SMOMPK)
 - Əri qoz qırır, arvadı findiqca sindirir. (/...../)
 - Ağa götürür navala, xanım salar cuvala. (Bakı)
 - Yay gününün yağışı, ər arvadın savaşı (yaxud döyüşü).
- (SMOMPK)
 - Ər arvad savaşdı, əbləhlər inandı. (/...../)

Tazə qohumlar – qudarlar

- Gəlin ocağa gələr. (Bakı)
- Gəlin diyəndə qucmağım gəlir, axca diyəndə qaçmağım. (/...../)
- İriz eşşəgindi, fel gəlinin. (Naxçıvan)
- Qayınatam dövlətdi olsun, qaynanam səxavətli.
- (SMOMPK)
 - Yaxşı qızımdan pis gəlinim yaxşıdı. (Bakı)
 - Evdə gəlinim olsun, bayırda yeznəm. (/...../)
 - Bir adam qayğına qalsın (qorxsun) ki, arvadı öləndə qız (yerində) baldızı olmasın. (SMOMPK)
 - Gəlinin dili yox, qayınananın imanı. (/...../)
 - Bir baş idi dört ayağ, gəlin aşırı papağ. (/...../)
 - Yanan da bən, yaman da bən. (/...../)
 - Kürəkən gül əkən. (/...../)
 - Yeznəmiz qəssab, başı şirdən baqırsaq şirdənməz bol olub (yaxud yeznəmiz qəssab olub, bol olub şirdənmiz)
 - Xalq qız verib quda qazanar, biz qız verdik qada qazandıq. (/...../)
 - Quda quduru qızını aparu. (/...../)
 - Yengəm ölüb yeri mənə qalib. (/...../)

⁸⁵ Yəni qılıqlı ol, rəftar ilə saxla

Ər-arvadın ayrılması

- Ər öldü, arvad boşdu. (SMOMPK)
- Arvad üzdü kişidən, kişi üzdü arvaddan əlhəzər. (/...../)
- Kəbinin halal, canım azad. (/...../)
- Ərsiz arvad, yüyənsiz at (cilosuz at) kimidir. (ərsiz arvad, cilosuz at). (B.Naxçıvan)
 - Yaman arvad çoq danışar, danışmasa, savaşar. (Bakı)
 - Yaman arvad, yaman qonşu, yaman at. (S.S.)
- Birin boşla, birindən köç, birin sat.
- Dul arvad gecə yarısından sonra peşman olar. (Şəki – R.Ə.)
 - Dul arvad kişiye gidəndə gecə yarısı peşiman olar. (SMOMPK)
 - Alma arvadin dulunu, yaniyla gələn qulunu. (/...../)
 - Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar. (/...../)
 - Dul arvaddı, amma yetimlərə atadı. (/...../)
 - Bu yatış sənülədi, bu duruş bənimlədi. (/...../)
 - İkimizdən bir gəmiş balağı törər. (/...../)

Ata-ana

- Ata olmayan ata qədri bilməz. (Qarabağ)
- Ata ol, ata qədri bil. (Bakı)
- Ata olarsan, ata qədrini bilərsən. (/...../)
- Anadan yaxşı yavər olmaz. (/...../)
- Lalın (lalun) dilin anası bilər. (/...../)
- Didilər: “Əzrayıl uşaq paylayır”, Didi: «Özünükü özünün olsun, bənimkinə dəgməsün». (/...../)
- Ata-ana ikinci Allahdır. (SMOMPK)
- Atasını (yaxud ərini) tanımayan Allahını tanımaz. (/..../)
- Ata-ana adamın küçük Tanrisıdır. (Naxçıvan)
- Atam elə bijdir ki, kündələri sayıır. (Bakı)
- Anam da elə bijdir ki, kündələrdən kəsir.
- Ata, oğul savaşdı, əbləh ona inandı. (Naxçıvan)
- Uşaq atasından gücdüsün bilməz. (Bakı)

- Vuran oğul ataya baxmaz. (Naxçıvan)
- Atası düz yerdə gəzə bilməz, balası şumda (yerdə) şıllax atır. (/...../)
- Ata bilgisi ilə adam adam olmaz. (/...../)
- Atamı öldürmişəm, görünə and içəm. (SMOMPK)
- Atamı anamı itirdim, gözümü sənə tikirdim. (Göyçay)

Oğul-qız. (övlad) və onlar ilə rəftar

- Babasına uyan, atasının oğlu dəgil. (SMOMPK)
- Atasına oxşamayan bicdir. (Bakı)
- Mən diyirəm: “xədiməm (xətiməm), (axtayam)
Bu soruşur: Oğul, uşaqlan nəyin var? (/...../)
- Doğan tavuq doğmaz arvaddan yaxşıdır. (/...../)
- Güc doğana düşər. (Ümumi, Bakı)
- Yüz mamaça yiğilsa, güc doğana düşər. (Naxçıvan)
- Şahsənəm oğlan doğub. (SMOMPK)
- Öz gözündə bayquşun balası tovuzdan (tavus) gözəldi. (/../)
- Yun dararam, kələk olar,
Qız doğaram, mələk olar.
Xana toxuram, qıl olar
Oğul doğaram, pul olar. (Bakı)
- Ağırlığın yer götürər, ruzisin Allah yetirər. (SMOMPK)
- Axta xana böyüdü, dağda dana böyüdü, sən neçin böyümədin. (/...../)
- Ağlamayan uşaqa süd verməzlər. (Ümumi)
- Bala baldan şirindir. (Naxçıvan)
- Bala candan şirindir. (yaxud bala şirin). (Bakı)
- Arvad aldın bir bala (bəla).
- Ondan oldu bir bala
Habala (bəla)dır habala (bəla) (Tiflis, F. Vəzirov)
- Bala istəyən, bəlasını da istəmək gərək. (SMOMPK)
- Uşaq yixila-yixila böyür. (Naxçıvan)
- Uşağın şüurlusu bələkdə özünün görkəzər. (Bakı)
- Şüurlu uşaq hər işdə məlum olar. (Naxçıvan)
- Uşağın bişüru digər yol üstə oturar. (/...../)

- İşim-güçüm bucaqda, arzumanım qucaqda. (SMOMPK)
- Qarnımdan çıqdı qaba, mən kimə gedim, dədə. (/...../)
- Bir olsun, pir (yaxud pirri) olsun. (/...../)
- Hər kimin ilki dursa, mülkü də durar. (/...../)
- İşə gitməyən oğlum olsun, vələ gitməyən öküzüm. (/..../)
- Yetti fərsiz oğuldan bir fərsiz qız yaxşısı⁸⁶. (/...../)
- Fərsiz oğuldan bir qaradaş əfzəldir. (divara qoyulandı).

(Bakı)

- Oğul yönlü (şüurlu) olsa, neynər (nə edər) ata malını, yönsüz (bişür) olsa neynər (nə edər) ata malını. (Naxçıvan)
- Fərli (yaxşü) oğul neylər ata malını, fərsiz (yaman) oğul neylər ata malını. (Bakı)
 - Xeyrini görmədigim oğulun vayını eyləyim. (Naxçıvan)
 - Uşağa iş buyur, ardınca yüyür. (/...../)
 - Uşağa buyur, dalınca yüyür. (yügür). (SMOMPK)
 - Uşağa söz buyur, özün də dalınca git. (Salyan)
 - Ata oğula bağ qıydı, oğul ataya salxım da qiymadı.

(Köçərli, Qarabağ)

- Tisbağa qızından çıxdı da, qızını bəğənmədi. (SMOMPK)
- Bir çırığın işığına qırq adam oturar. (Bakı)
- Altıma daş üstüm daş (yaş), yenə oğul çörəgi. (/...../)
- Oğul günü oğuldu. (SMOMPK)
- Kürd qızından belə oğul, o da qənimətdir. (Qarabağ,

Ümumi)

- Kürd qızından bir oğul, onu Allah saqlasın. (/...../)
- Qızı öz xoşuna qoysan, ya hoqqabaza (mutrūfə) gidər, ya aşağı. (zurnaçıya)⁸⁷. (/...../)
- Oğluna qız axtarınca, qızına oğul axtar. (Naxçıvan)
- Gözün görə-görə ver qızıvu (qızını), başundan rəttələ (rəd eylə). (Bakı)
 - Qızı saxlayıb un çuvalına tay etməyəcəksən ki? (/...../)
 - Qızın isməti, atanın dövləti. (SMOMPK)

⁸⁶ Özgə ocağına basarsan gidər

⁸⁷ Bəzən «öz xoşuna» yerinə öz xahişinə deyildigi için xoşuna sözü hələ «xahişinə» sözündən düzəlmış olsa gərək.

- Nədən sən dəli? Suvumdan⁸⁸. (/...../)
- Oğlum ağlamır, qızım çatdamır. (SMOMPK)
- Görməmişin bir oğlu oldu, çəkdi çükün çıxardı. (/...../)

Tərbiyə

- Oğul on iki yaşında ya yəhər altda gərək, ya yer altda. (altında). (SMOMPK)
 - Toyux anasından süd görməyib. (südyanığıdır). (/...../)
 - Gəlin gürdəkdə (gərdəkdə), küçüğü dəməydə. (Naxçıvan)
 - Gəlini pərdədə, uşağı bələkdə. (Bakı)
 - Günahkar oldu lələ, saqqalın verdi yelə⁸⁹. (/...../)
 - Uşaq gördüğünü götürür. (Naxçıvan)
 - Donuz xort-xortunu böyüğündən öğrənər. (S.Ş.)
 - Atı at yanına bağlarsan, həmrəng olmasa, həmxuy olar. (SMOMPK)
 - Qızım sənə diyirəm, gəlinim sən eşit. (Bakı)
 - Öz anasını sevən özgə anasını sögməz. (SMOMPK)
 - Uşağı oxudar atanın kisəsi, ananın kasəsi. (/...../)
 - Balaca ağaca çıxıb böyük budaq sirkələyir⁹⁰. (/...../)
 - Naxırçının könlü naxır çörəgi istər. (Naxçıvan)
 - Naxırçı qızı naxır çörəgi arzılar. (SMOMPK)
 - Dögülməyən düğdən aş olmaz. (Bakı)
 - Ağac acı, can şirin. (SMOMPK)
 - Qızını dögülməyən dizini dögər. (Bakı)
 - Əslı bəd olana qamçı nədir, dəh nədir?. (Naxçıvan)
 - Dəli inəgin dəli bizovu olar. (S.Ş.)
 - İt yedigini quşar. (Ümumi)
 - Qurtdan qurt olar. (S.Ş.)
 - Qurtdan qurt olar, itdən it. (Bakı)
 - Yava itin yava küçüğü olar. (SMOMPK)
 - Ana ağaca çıxanda qızı budağ, budağ gəzər. (Bakı)

⁸⁸ Övladımdan (soyumun təhrifidir)

⁸⁹ Yəni lələ nə yapdisa, uşağıın da ondan tərbiyə alacağı aydınlaşdır

⁹⁰ Uşağıın böyüyü havalandığı zaman söylənilir

(yaxud anası çıxan ağacları qızı budağ, budağ gəzər)

– Ustadına kəc baxanın gözlərindən, (gözlərinə) qan damar. (Naxçıvan)

– Ustadına kəc baxar, gözlərindən qan damar. (Bakı)

– Xarrat (xarat) bazardan keçməyib. (Bakı)

– Burnuna şam iyi dəgməyib. (/...../)

– Böyükün tanımayan Allahını da tanımad. (Naxçıvan)

– Böyük sözünə baxman (baxmayan) uluya-uluya qalar.

(gezər - kirər). (Bakı)

– Övladda atadan (ata-anadan) bir nişanə olmalıdır. (/../)

– Qara itin balası qara olar,

Boynuna yayılsa, ala olar. (/...../)

(yayılsa, döşü (boynu) ala olar)

– Hürəndə anası kimi hürər⁹¹. (/...../)

Ata-anasızlıq (yetim) ögəylilik

– Yetim qızsan, büzül yat, nə bilərsən uzanmaq. (SMOPMK)

– Altına həsir, üstünə yəsir yat yetim tərliyəsən

– Yetim üləyən olan. (/...../)

– Analı qızın bədəni böyüyər, anasız qızın sözü. (/...../)

– Qarınlar doyandan sonra yetimlər yada düşər. (/...../)

– Yetimə öğünd verən çox olar, amma çörək verən az olar.(/./)

– Yetimi nə döy(ün), nə söy(ün), başına vur çörəğini al əlindən. (SMOPMK)

– Yetim, kimə zərərsən? Mənə çörək verənə. (/...../)

– Yetim yarılmaz (qazanmaz), yarisa da, (yaşasa da) qarımaz. (/...../)

– Yetimin ağızı aşa yetəndə başı daşa yetər. (Naxçıvan)

– Dədə görməyib, eylə bilir Şaqqulu (Şahqulu) da bir dədədir. (Bakı)

– Dədədə görməyən Şaqqulunu dədə bilər. (/...../)

– Özgə oğlundan oğul olmaz. (Bakı)

⁹¹ Bəzən, atası kimi, də deyirlər.

– Ananı alanın yanında dur, balta çalanın yanında dur.
(SMOMPK)

Ev, ailə (külfət), iki arvadlı rəftar, əlaqə

- Evin xoruzu, bayırın toyuğu. (Salyan)
- Ət ilə dırnağı aralamağ olmaz. (Naxçıvan)
- Oğul ölsə, cigərin yanar, qardaş ölsə, biləgin sınar.
(Şəki – R.Ə.)
- Anam da bacım kimi, qılları sicim kimi. (Şm)
- Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. (Bakı)
- Ev danası öv danasından qorqmaz. (/...../)
- Qardaş yaxşı olsaydı, Allah özünə xəlq edərdi. (/...../)
- Ərə gidəndə böyük qız olur, iş görəndə (işə gələndə) xırda. (Naxçıvan)
- Ərə gidəndə böyük qız, evdə oturanda kiçik qız. (Bakı)
- İki arvaddı ev zibilli olar. (Naxçıvan, Bakı)
- Evdə iki arvad olanda ev süpürülməmiş qalar.

(SMOMPK)

- İki arvaddının (arvadlı) evi həmişə süpürülməmiş qalar.(./.)
- Bir evdə iki hava olmaz. (SMOMPK)
- Evin zibilini küçəyə atmazlar. (Şəki – R.Ə.)
- Hər kəs öz evinin qibləsini yaxşı bilər. (Bakı)
- Şilə ilə yixilan ev, pilov bişir (qoy) dağlsın. (Naxçıvan)
- Evini yaxşı saxla qafil qonaxdan,
Canın yaxşı saxla, qafil əcəldən. (/...../)
- Evini yaxşı saxla, qafil qonağın gələr,
Özünü yaxşı saxla, qafil əcəlün gələr. (/...../)
- Şərəp eylə bilər şurupdayam, şurup eylə bilər şəpərdəyəm, nə şəpərdəyəm, nə şurupda əcəb şərəb şurupdayam⁹².(/..)
- Şap helə bilər şupdayam, Şup eylə bilə şapdayam, nə şapdayam, nə şupda, hələ şarap şurupdayam. (Bakı)
- Arvad yixmيان ev min il tikili qalar. (Naxçıvan)

⁹² Birisi Arazın İran tərəfində «Şərəf» adlı arvad alır. Arazın bəri (Azərbaycan) tərəfində «Şurub» adlığını alır. Çaydan keçərkən suya düşür və əl çalaraq bu sözü söyləmiş olar ki, guya sonradan dönüb el sözü olmuş.

- Ata mali mal olmaz, özün qazanmaq gərək. (/...../)
- Yiyən maldır, qalan miras, dala qoyanı it yiyrə. (Bakı)
- Yiyərsən dadındı, verərsən adındı, qoyarsan (yaxud verməzsən) yadındı. (SMOMPK)
 - Atam evi yuvucaq su çigar, suyucaq xaşalam, qardaşam (yaxud koram, şiləm qardaşam)⁹³

Qohum-əqraba

- Qaradaşın qanını qardaşdan almazlar. (SMOMPK)
- Anam da, bacım da olsun, ta ki məndən olmasın. (/...../)
- Dayı ilə dağ dolan, əmi ilə bağ dolanma⁹⁴
- Dayı görməyən elə bilər Şaqqlulu da bir dayıdı. (SMOMPK)
 - Qohum gidə-gidə yad olar, yad gələ-gələ qohum. (yaxud yaxın) olar. (/...../)
 - Əli yanın ağızına təpər. (Bakı)
 - Ağac səmtinə yixilar. (Naxçıvan)
 - Sınıq əl böyündən asılar. (Bakı)
 - Allah heç kimi arqasız eyləməsin. (/...../)
 - Küsülü qardaş, gəl yükü çatax, yenə küsümüz küsü. (yenə küsülüllük) olsun. (SMOMPK)
 - Yoldan irəli yoldaş, evdən irəli qardaş. (/...../)
 - Məndən çıxdı (uçdu) qardaşımı dəgdi, hələ bil saman çuvalına dəgdi. (Bakı)
 - Qardaşım bək olsun, arvadı köysünsün tumanı gen olsun g.... görünsün. (SMOMPK)
 - Yaxşı gündə yad yaxşı, yaman gündə vay qohum (qardaş). (Ümumi)
 - Ayri qardaş, yad qonşu. (Bakı)
 - Ər eldəndi, oğul beldəndi, aralıqda qardaş tapılmaz (bulunmaz). (/...../)
 - Xalamdan bir şey istədim (yaxud dilədim) versə də xalamdı, verməsə də xalamdı. (/...../)

⁹³ İşə yaramaz deməkdir.

⁹⁴ Qız için söylənilir, şəriətcə dayı əmidən məhrəmdir.

- Qohum qardaşla ye iç, alış-veriş eyləmə. (Şəki – R.Ə.)
- İtimizin. (dayımın) qurt dayısı. (Bakı, Şm)

Əsil-nəcabət

- Nəcabət adamın (şəxsin) özündə olur. (Bakı)
 - Atamlı atandan deyincə, özümlə özündən daniş. (/...../)
 - Sögmə mənim oğul atamı, sögməyim xan atamı. (/...../)
 - Nəcabət. (nəciblik) ataynan degil. (/...../)
 - Baba it oğluyam, qurt basaram. (/...../)
 - Atasından artıran qatır olar. (SMOMPK)
 - Əsil olan əsilligini itirməz⁹⁵. (Bakı)
 - Atan soğan, anan sarımsaq, hardan oldun gülməşəkər, məstəni dana!. (gəl pişik məstəki danə). (/...../)
 - Atan soğan, anan sarımsaq, sən hardan (oldun) gəldin belə gülməşəkər. (/...../)
 - Əsilzadə sözünün üstə çıxar. (SMOMPK)
 - Əsil ilə daş-daşı, bədəsil ilə yemə aşı. (/...../)
 - Ot kökü üstə bitər. (Naxçıvan)
 - Əslini itirən harazadadı. (/...../)
 - Dədəsini görməsə şahlıq iddəa (iddia) edər. (/...../)
 - Atanı-ananı görməsəydim, özünə xan diyərdim.
- (SMOMPK)
- Bədəsildən əsil olmaz, gidən qızdan xanım. (Bakı)
 - Əsil itməz, yağı etməz⁹⁶ (yağ batmaz). (SMOMPK)

Qanun, şər

- Az çoxa tabidir. (tabe). (SMOMPK)
- Az var ki çoxa qələbə eylər. (/...../)
- Şər kəsən barmaq ağrımız. (acımaz). (/...../)
- Minmə qodux, vermə cərimə. (/...../)

⁹⁵ Böylə bir mahni vardır:

- Əsil olan əsilligini itirməz,
Bədəsillər mənzil başa yetirməz.
Qabax bağlı gözəl şamama yetirməz,
Gök söyütdə heyva olmaz, nar olmaz.

⁹⁶ Cürüməz mənasına almalı

- Şər zahirə hökm eylər. (/...../)
- Bu şər, bu meydan. (/...../)

Yerlər və ellər

Yerlər: Lahic – haputlu – qalaxanlı, şamaxılı – qayalayı, Lələ Əhmədli, axsulu, mədrəsəli – balatağlı. tayfaların səciyyəyələrini müqayisə

Ellər: qızılbaş – türk – tat – kürd, türkmən – erməni – cuhud – ləzgi – qaraçı – ərəblər və başqa

Yerlər

- Ölkə dərəbəklidi. (SMOMPK)
- Ölkə sahibsiz olmaz. (Naxçıvan)
- Ölkə avadan ikən diyəlli xarabadı. (Şamaxı)
- Digin başı kəlvədi. (/...../)
- Aşı yox, ipəgi yox, bol suyu var Salyanın. (Bakı)
- Hardan belə gəlsə, soruşur Salyan haradadır. (/...../)
- Ərdəbil bir şəhərdi, hər kəsən öz vəkili⁹⁷. (Ordubad)
- Marağada qurt az idi, bir də gəmilə gəldi
- Mazandarada çaqqal az idi, biri də gəmiynən gəldi.
(Lənkəran)
 - Sən mənə güc vurarsan, mən də Paşa bulağına. (Şamaxı)
 - Biz istərsən Zərgətə getdi
- Ölüm istərsən Gilana get. (/...../)
- Ölüm istərsən keç (git) Mazandarana. (Bakı)

Lahic

- Lahıcı sel aparırdı, eylə diyirdi qiblə pakı. (SMOMPK)
- Lahic tüfəngi kimi baş-ayaq vurma. (/...../)
- Qaçanı buxur. (/...../)

Haputlu

- Haputlu kimi ağızına gələni tulluyur. (/...../)
- Haputlu öküzü cullu çapıbdı. (/...../)

⁹⁷ Ərdəbildə kimsə kimsənin kitabını oqumadığı meydana çıxır

Qalaxanlı

- (/...../)

Şamaxılı

- (/...../)
- (/...../)
- Şah da bilir Şirvan sünnüdü. (/...../)

Qabalalı

- (/...../)

Ləkə Əhmədli

- Ləkə Əhmədli sonlu oldu, nəinə gərək Sonsuz oldu nəinə gərək. (Şamaxı)

Axsulu

- Ağsuluya didilər: Gəl görüşək. “Didi: gəl su içək”

Mədrəsəli

- Mədrəsənin qızları, kəbin kəsər özləri⁹⁸. (Şamaxı)

Bulatağlı

- Haralisan? – Bulatağlı, yat aşağı. (SMOMPK)

Tayfaların səciyyələri

- Zəif oldun üç tayfanın davasına düşmə:
Arvaddir, farsdır, erməni. (Bakı)
- Müsəlmanın şərindən, erməninin paxillığından, rusun zaftra, zaftasından Allah sən iraq eylə. (SMOMPK)
- Tatın gəlişi, türkün görüşü. (/...../)
- Türkün gəlişi, tatın görüşü. (/...../)
- Tərəkəmənin gəlişi, tatın görüşü. (/...../)
- Müsəlmanın sonrakı ağlı. (/...../)
- Erməninin sonrakı ağlı. (/...../)

⁹⁸ Bu el mahnilarından alınmışdır:

Mədrəsənin çopur -çopur üzləri
Nə molla var, nə keşiş, kəbin kəsər özləri

Qızılbaş

- Qızılbaşın dilinə, qışın gününə etibar yoqdur. (/...../)

Türk

- Türk bılır dağarda nə var. (/...../)

Tat

- Tatı dök, sonra qonağ ol. (/...../)
- (...../)
- (Bakı)
- (SMOMPK)
- (...../)
- Çevir tati, vur tati. (Bakı)
- (...../)

Kurd

-(Naxçıvan)
-(...../)
-(Bakı)

Türkman

- Türkman tənbəl olur. (SMOMPK)

Erməni

- Gülün qədrini bülbül, pencərin qədrini erməni bilər. (SMOMPK)
- Ermənidən bək olmaz. (/...../)
- Ermənidən kətxuda hansı vilayətdə var. (Bakı)
- O qədər yedim, erməniyə döndüm. (SMOMPK)
- Söhbətin şirin yerində erməni (moltanı) gəldi Allah saxlasın. (/...../)

- Erməni,
Dağda doğər xarməni,
Arpasın atlar yiyrə,
Buğdası can dərmanı. (/...../)
- Erməni qan görüb. (/...../)
- Erməni yorulmasa, oturmaz. (/...../)

- Erməni verməz, donuzu öküz yeyər
Toppuzu vurar otuzu. (/...../)
- Erməni qorxaq olar. (/...../)
- Erməninin sonrakı ağlı⁹⁹. (Bakı)
- Erməni hammalına dönmüş. (/...../)
- Erməniyə “dayı” diyərəm işim xətrəsi çün. (/...../)
- Geyni erməninin dini¹⁰⁰. (SMOMPK)

Cuhud

- (Şəki)
- (Bakı)
- Cuhud kimi ipə düzüb. (Şamaxı)
- Cuhud şənbəyə durub (oturub). (ŞM)

Ləzgi

- Dağıstanda üç igit var: biri mənim əmisi oğlu, biri dayısı oğlu, birini diməz, can qadas¹⁰¹. (SMOMPK)
 - Ləzgiyə didilər: «Can şirindi, bəkməz?» Didi: «İki dostun arasına girmək olmaz». (/...../)
 - Ləzgiyə didilər: «Gögə çıxmaq bilərsən?» Didi: «Bəkməz yisəm, çıqaram». (/...../)
 - Pul veripdi, can qardaş, gün çıxanca yiye var¹⁰². (Bakı)
 - Ölə var (bəkməzdən), döñə yoq, can qardaş¹⁰³. (Naxçıvan)
 - (SMOMPK)

⁹⁹ Bunu ermənilər özləri üçün deyirlər. Türkçə didiklərindən buraya keçir.

¹⁰⁰ Erməni dilində çaxır diməkdir.

¹⁰¹ Özünü tərif etmək istəyən bir ləzginin sözüdür ki, üçüncü özü olduğunu gizlədir. Bunu anlayan “türk” Üçüncü özün degilsənmi? “Can qardaş didigindü ha! Can qardaş! Canım Əfəndi ulucan qardaş!” demiş.

¹⁰² Ləzgi görür ki, hamı soğan alır bu da bir neçə girvənkə alır və yiməgə başlayır. Gözləri sulanmağa və yaş dökməgə başlayır. Amma pul verdigi üçün atamayırlar, yeməgə davam edir. Ona diyirlər: “Canım, gözlərin çıxdı, bəsdir yimə! “O bu zaman cavabı verir. İnadlı olduğuna işarə”.

¹⁰³ Yine də ləzginin inadını göstərir.

- Qamış bizim yerdə bitər, suyu ləzgi çalar¹⁰⁴. (/...../)

Qaraçı

- Qaraçı koxası qaraçı olar. (SMOMPK)
- Qaraçıya qəxmər¹⁰⁵ çıxır. (/...../)

Ərəblər

- Dəvəsi ölmüş sarvanam (ərəbəm). (SMOMPK)
- Ərəb igirmibəşlik tapdı didi: «Nə olaydı bir dava kağızı tapaydım». (/...../)
- Ərəb öldü, qan düşdü. (/...../)
- Nə dəvənin südü, nə ərəbin yüzü¹⁰⁶. (/...../)
- Nə dəvənin südünü istə, nə ərəbin yüzünü gör. (Naxçıvan)
- Davadan xali olmaz, ərəb bəyi zəngənə. (SMOMPK)
- Zəngini yumaqla ağarmaz. (S.Ş.)
- Rumi ki didin, qəziyyə məlum . (SMOMPK)

Əxlaq

Doğruluq – əgrilik, halal mal, yaxşılığı anlamaq, yaxşılıq, yamanlıq, Bəxt və bəla, təqdirə inanmaq, həya və insaf

Doğruluq – Əgrilik

- Doğruya zaval yoqdar, çəksələr min divana. (SMOMPK)
- Doğru danişanın papağı yırtıq olar. (/...../)
- Haqq doğrunun yaridi. (Bakı)
- Haqq doğru ilən yaridi. (SMOMPK)
- Bu daş, bu tərəzi. (/...../)
- Əgrini tox gördüm, doğrunu ac. (/...../)
- Şordu, şor diyərəm. (/...../)
- Əgri düzü bəgənməz, bu da bizi bəgənməz. (/...../)

¹⁰⁴ Bizim varmazla ləzgi keyf çekir.

¹⁰⁵ Qəmkar sözü el içində təhrif ilə bu şəkli almışdır ki, bəzən də “Qarışqanın qəmxarı bir qızı yuxarı” kimi də diyilir. Qaraçı yerinə qarışqa olub.

¹⁰⁶ Nə şiri, şətər, nə didarı – ərəb.

Halal mal

- Halal incəli, amma üzülməz. (Naxçıvan)
- Halal mala bir şey olmaz. (Bakı)
- Halazadə barışdırar, haramzadə qarışdırar. (Naxçıvan)
- Halal mal hara gidər? (Bakı)
- Halal mal hic yerə gitməz. (/...../)

Yaxşılığın anlamaq

- Bilənə bir tikə, bilməyənə min tikə. (SMOMPK)
- Cörək basan ayağa düşər. (/...../)
- Cörək itirən cörək tapmaz. (/...../)
- Yaxşılıq bilməyən adam adam yerinə sayılmaz. (/...../)
- Yaxşılıqla yamanlıq, kor eşşəgə samanlıq. (Bakı)

Yaxşılıq yamanlıq

- Xeyir Allahdan, şər şeytandan. (SMOMPK)
- Yaxşılıq eylə, at dəryaya, balıq bilməsə, xalıq bilər. (Bakı)
- Yaxşılıq istəyən qabaqcə bəhin verər. (SMOMPK)
- Yaxşılığın axırını Allahdan istə. (/...../)
- Sadağa qada qaytarar. (/...../)
- Əl dutmaq Əlidən qalib. (Naxçıvan)
- Yaxşılıq eylə, minnət qoyma. (SMOMPK)
- Pis bildigini özgəyə rəva görmə. (bilmə). (/...../)
- Bir yaxşidan ötrü, ha gəzməsün, yüz el gəz. (/...../)
- Pis olmasa, yaxşının qədri bilinməz. (/...../)
- Hər kəs şərarət əksə, peşimanlıq biçər. (/...../)

Bəxt və bəla

- Allah insanın ömründən kəsib baxtına calasın. (Bakı)
- Heç kimin (kimsənin) qara papağı¹⁰⁷ yatmasın. (/...../)
- Baxtım olsaydı, anadan qız olardım. (/...../)
- Axırın gəlsiz bez köynək¹⁰⁸. (SMOMPK)

¹⁰⁷ Bəxt əvəzində məcəz olaraq işlənir.

¹⁰⁸ Bəxtin bu imiş ki, “bez köynək geyəsən, böylə bəxtdən isə ölüm əfzəldir” mənasını ifadə etmək istənir.

- Taxt yaratmaq olar, baxt yaratmaq olmaz. (Bakı)
- Kiminin başında tac, kiminin başında xərac. (/...../)
- Kiminin başında tac, kiminin ayağı yalavac. (/...../)
- Kimiyə bir eşşək, kimyə min köşək¹⁰⁹. (/...../)
- Kimə lo, kimə pilo. (/...../)
- Ağ gün ağardır (adam ağardar), qara gün qaraldır. (/../)
- Ağ gün hara gedirsən? “Ağarmağa”. Qara gün hara gedirsən? “Qaralmağa”.
- Məndə öylə tale hayandadı, oynas qoynuma girə, qonşu üstümü örte.
 - Dərgahın qapısı açıq olanda köpəgin yuxusu gələr. (/../)
 - Qapılar açıq olanda nəbəti. (nəkbəti) yuxu basar. (/..../)
 - Doşab. (bəkməz) almışam, bal çıxıb. (SMOMPK)
 - Mən qaçırıam qadadan, qada məni qarşılıyır. (qabaq-layır). (/...../)
 - Mən qaçırıam qadadan, qada çıqır qabaqdan. (/...../)
 - Keçəlimə baxma, bəxtimə bax!. (/...../)
 - Əzəlki bəxtim, qızıldı təxtim.
 - Sonrakı bəxtim, qar oldu təxtim¹¹⁰. (/...../)
 - Hər vaxt bazara gidər yağış yağar, dəgirman gidər qirov eylər¹¹¹
 - Tutu, ciyələgi birdən dəğdi¹¹². (/...../)
 - Qada tükəndi, töbə tükənmədi. (/...../)
 - Bəxtimin bərgəştligindən şəkkər alsam, duz olur. (/..../)
 - Yay günü hamama gitsəm, balta kəsməz buz olur. (Bakı)

Təqdirə inanmaq

- Saman düşdü, Zaman öldü¹¹³. (Bakı)

¹⁰⁹ İsa tək kişiyyə verib bir eşşək, tək kişiyyə verib min köşək (Füzuli).

¹¹⁰ Qaraldo.

¹¹¹ Ona görə də buğda pis üyüdülür.

¹¹² Bəxt o qədər güclü ki, hər ikisi birdən dəğdi.

¹¹³ Tarixi – Bakı alımımaq üzrə arvadları bir məscidə və ya hamama yiğibləmiş. Bir gün yuxarıdan bir samam parçası düşür. Qadınlardan birisi “yuxarıdan saman düşdü, o birisi isə nə zaman gəldi, daha bir başqası isə nə zaman öldü? “Digə söz ümumiləşdi. Fil-həqiqə öylə də oldu.

- Qismətdən artıq yemək olmaz. (SMOMPK)
- Yiyərsən qismətdir, yiməzsən yoq. (hədisə işarə). (Bakı)
- Olacağa çarə yoxdur. (Naxçıvan)
- Gorda yatan günü evdə yatmaq olmaz. (/...../)
- Çıqan qan damarda durmaz. (SMOMPK)
- Saydığını qoy qırğışa, gör fələk nə sayır. (ya qayırrı).(/.)
- Sən saydıguvu say, fələk gör nə sayır. (Bakı)
- Qəza işin işlər, bizə qalar təşvişlər. (SMOMPK)
- Yazıdan qaçmaq olmaz. (Bakı)
- Hər kəsin alnında nə yazılıdı onu görər. (/...../)
- Qadanan (yazı ilə) oyun olmaz. (/...../)
- Təqdirə (qəzaya) tədbir yoqdur. (/...../)
- İtin könlü şamdaydı, fələk də vurdu sama saldı.

(SMOMPK)

- Yazan da sən, pozan da. (/...../)
- Əbləh odur, dünya üçün qəm yiyər. (/...../)
- Tanrı bilir, kim qazanar, kim yiyər. (Bakı)
- Haqq yandıran şam söndürmək olmaz. (/...../)
- Təqdiri qəza qüvvəti-baru ilə dönməz. (/...../)
- Bir şəm ki həqqdən yana, hiç bad ilə sönməz¹¹⁴. (S.S.)
- Həqqin əli olsun, batılın yaxası. (Naxçıvan)
- Həqq yerini tapar, su cuquru. (/...../)
- Dögəmə qapımı, dögərlər qapunu. (/...../)
- Döymə özgənin qapısını, döyərlər öz qapını. (SMOMPK)
- Siyavuş qanıdı batmaz. (/...../)
- Qisas qiyamətə qalmaz. (Naxçıvan)
- Fala inanma, falsız da qalma. (/...../)
- Falçı falçıya fənd vurmaz. (SMOMPK)
- Avaz (nəfəs) haqqdan gəlir. (/...../)

Zaman adında şah ölüür. Bakı qurtarır. Bunun içün bu bir misal yerinə keçir. Ona görə xalq arasında bir etiqad var ki, qırx nəfərin ağızından bir iş haqqında söz keçsə, o iş olar

¹¹⁴ Bu da bəlli olmayan bir şair tərəfindən söylənmiş bir beytdir. Fəqət xalq içində də bir söz olaraq söylənilir.

- Xeyir söyləməzə didilər: «Xeyir söylə, səfərdən gələndə sənə sovqat gətirərəm». Didi: «Bəlkə gitdin, gəlmədin» (hindidən ver). (Bakı)
 - Çox gülən çox ağlar. (/...../)
 - Axşamın xeyrindən isə, sabahın şəri yaxşıdır. (Naxçıvan)
 - Şər diməsən xeyir olmaz. (gəlməz). (SMOMPK)
 - Sabahın şəri axşamın xeyrindən yaxşıdı. (Bakı)
 - Axşam səbri xeyir olar. (Bakı)
 - Yoldan çıqanı yol vurar. (/...../)
 - Nə sən gələsən, nə səfər ayının axır çərşənbəsi. (SMOMPK)
 - Nə sən gəl, nə də ilin axır çərşənbəsi. (Bakı)
 - Səbr eylərəm, səbir daşı, çatdadı ürəgimin (bağrimin) başı. (/...../)
 - Həqq gəldi şaydatlığı (şahidlığa)¹¹⁵. (/...../)
 - Tək gəldi səbr eylə, cüt gəldi xeyirdir. (/...../)
 - Əcəl Allahdan gələr. (Bakı)
 - Gələr əcəl, verməz macal. (/...../)
 - Əzrail gələndə soruşmaz: “Oğul-uşağın neçədir. (/...../)
 - Əcəl gəlməsə, xəta yeriməz. (Naxçıvan)

Həya və insaf

- Həyası olmayanın insafı da olmaz. (SMOMPK)
- Həyəsizdə (yaxud bihəyada) insaf olmaz, insafsızda həya. (/...../)
- İnsaf dinin yarısıdır. (Naxçıvan)
- Ari yihib, namusu dalına atib. (SMOMPK)
- (yaxud namusu yihib, namusu dalına atib). (/...../)
- Tövbəsin sindiran məlundi. (/...../)
- Oğru (yaxud çapğinci, harami) ol, insafi əldən qoyma. (/../)
- Nainsafın gülü qaçar. (Naxçıvan)
- İnsafi olmayanın imanı da olmaz. (/...../)
- Hər iş dutsan, insafi əldən qoyma. (/...../)

¹¹⁵ Söz söylərkən asqırılsa, güya doğruluğu isbat edilmiş

DİN VƏ ƏNANAT

Ruhanilər, imam, peybəmbər, Tanrı, Şeytan, ölü, cənnət və cəhənnəm can, dua və nalə, adət, müsəlmanlıq, din, dindarlıq, pir və ziyarətgahlar, məscid, minarə, inanmaq, inanmamaq

Molla və ruhanilər

- Mollaya «al molla» dimişlər, «ver molla» diməmişlər.
 - Didilər: “Molla, almaq ilə necəsən? “Didi: «Alici quş kibi» (yaxud laçın kibi). Vermək ilə necəsən? Didi: «Başına söz qəhətdi». (SMOMPK)
 - Aşıqki haydan, mollanıñkı vaydan. (Bakı)
 - Molla halvanı gördü, Quranı unuddu. (SMOMPK)
 - Molla aşı gördü, Yasin yadından çıxdı. (Bakı)
 - Molla Nəsrəddin o qədər ölü oldu ki, bir avuc halvanı da yiye bilmədi. (SMOMPK)
 - Mollaya təki pilov di, yoxsa Marağa çox yol degil. (S.Ş.)
 - Mollanın evi o vaxt yıxlıır ki, iki yerə də qonax çağırıalar. (Naxçıvan)
 - Molla çörəgi, ilan ayağı görünməz. (/...../)
 - Didilər: «Molla aş gedir, didi mənə nə?» Didilər: «Sizə gedir». Didi: «sizə nə?» (SMOMPK)
 - Adı Şeyx Qiyamal, özü isə qırışmal. (SMOMPK)
 - El dəli olsa, mollaya gidər, molla dəli olsa, kimə (yaxud haraya) gidər
 - Gəldik cəhana haqq tapaq, molla qoymadı. (S.Ş.)
 - Yılanın ayağını, qarışqanın gözünü, molların çörəgini hiç kim görməyib. (SMOMPK)
 - Molla olmaq asandı, adam olmaq çətin. (Naxçıvan)
 - Molla Nəsrəddin sağ ola, eşşəklərini qurt yiye. (SMOMPK)
 - Molla, haqq keçən degil. (/...../)
 - Molla ağacın unutmaz. (Bakı)
 - Molla Qurandan keçər, şeytan imandan. (SMOMPK)
 - Kitabın köhnəsi, molların tazəsi. (/...../)
 - Molla gəlmış ikən ölen olsün. (/...../)
 - Kəndə molla gəlib, hər kim ölürlər ölsün. (Bakı)

- Dərviş öz evin çiginində gəzdirər. (S.Ş.)
- Xocalar kağızı tərsindən oxuyar¹¹⁶. (Bakı)
- Qazının sünnət toyudu. (SMOMPK)
- Keşiş belə iş?. (/...../)
- Xəlfə məəttəldi. (/...../)
- Elmlı qaziya şahat (şahid) lazım dəgü. (/...../)
- Qaziya yalquiz gedən (yalnız qaziya gidən) razi gələr. (Bakı)

İمام və peğəmbər

- On iki imama yalvarınca, bir Allaha yalvar. (Bakı)
- On iki imami yiyib, gözünü axırı-zamana tikib. (SMOMPK)
 - Nə işin var dərin yerdə, çağırasan Xızır İlyası. (Naxçıvan)
 - Nə dərin suya gir, nə Xızır peyğəmbəri (Xıdır İlyası) çağır. (Bakı)
 - Yaxşı Xıdır imiş! (SMOMPK)
 - Ərəblər üçətən diyib. (/...../)
 - Peyğəmbər (əvvəl) öz canına dua eyləyib. (/...../)
 - Şümür həmişə boldu, qəhətlilik imamdarı. (SMOMPK)
 - Yezid içün də ağlayır, imam içün də. (/...../)

Tanrı

- Özünü tanımayan Allahını da tanımad. (SMOMPK)
- Allah bir, söz bir (yaxud söz bir Allah bir). (Bakı)
- Yazan sən, pozan sən, hiç bilmirəm nəsən sən!. (SMOMPK)
 - Gözlərvə qurban olum, ey usta! Ot yolun gah altında bitər, gah üstə. (Şm)
 - Allah haqqı nahaqqā verməz. (SMOMPK)
 - Allah dağa görə qar verər. (/...../)
 - Allah dağına baxar, qar verər. (Bakı)
 - Kor leyłegin yuvasını Allah tikər. (SMOMPK)
 - Kor leyłegin yuvasını Allah öz əlilə yapar. (Naxçıvan)

¹¹⁶ Bakıda eşidilmiş fəqət bakılı sözü degil

- Mıxı mismar eyləyən (pərvərdigar) Allah var. (Ümumi)
- Allah adama ya ağıl verər, ya dövlət. (Bakı)
- Kor-kora necə baxar, Allah ikisinə də eylə baxar. (Naxçıvan)
 - Kor-kora necə baxar, Tanrı da kora eylə baxar. (SMOMPK)
 - Allah əli hamu əllərdən ucadır. (Bakı)
 - Allah tənbəli sevməz. (SMOMPK)
 - Dəvənin dizini bağla, sonra Allaha tapşır. (Naxçıvan)
 - Dəvəni buxovla, sonra Allaha tapşır. (S.Ş.)
 - Əzəl danavı bağla, sonra ismarla. (SMOMPK)
 - Əvvəl dəvəni ovsarla, sonra ismarla. (/...../)
 - Allah səninçün qarğa dögü ki, vursun gözüyü çıxartsun. (Bakı)
 - Allahdan gizlin dögü, bəndədən nə gizlədim. (SMOMPK)
 - Allah verəndə erkəgdən də verər. (/...../)
 - Allah verəndə bacadan da tökər. (Bakı)
 - Allah verəndə yox yerdən verər. (SMOMPK)
 - Allahı çağıran adam məhrum olmaz. (/...../)
 - Allah verməyənə peyğəmbər neynəsin. (/...../)
 - Hərəkət səndən, bərəkət məndən. (/...../)
 - Bəndə bəndəyə neynər (nə eylər), xuda (Allah) gözdən salmasa. (Ümumi)
 - Allah istəyən danaya qurt dəgməz. (/...../)
 - Allah saxlayanı qurt yiməz. (/...../)
 - Fənd fəndi kəsər, Allah (yaxud Mirtəza Əli) hər ikisini.(/)
 - Tanrıının günü bir çuval darıdan çoqdur. (SMOMPK)
 - Tarı mənəm yağmaram. (Bakı)
 - Tanrı, gəl əmanətini apar. (SMOMPK)
 - Qaçan da Allah çağırır, qovan da. (Naxçıvan)
 - Birin gör fikir eylə, birin gör şürə eylə. (SMOMPK)
 - Dərdi verən dərman da verər. (verib). (/...../)
 - Allaha özünü pilav yiyyən tanıt. (/...../)
 - Yeyici içən Allah yetirər. (/...../)
 - Allah qismətinə tabe olan qəni olar. (Naxçıvan)

- Allahsız yerdə otur, böyüksüz yerdə oturma. (Naxçıvan)
- Çox çalışan çarix yırtar, iş odu həqqə (odur haqqə) vara. (SMOMPK)
 - Cəhd (həmd) çarix yırtar, iş odur həqqə vara. (Bakı)

Şeytan

- Cin ayrı, şeytan ayrı. (Bakı)
- Şeytan başqa, cin başqa. (SMOMPK)
- Şeytan əzabda gərək. (Bakı)
- Naümid şeytandı. (SMOMPK)
- Şeytan gitdi, meydan bizi qaldı. (/...../)
- Şeytanın ayağını sindir. (/...../)
- Ayda ildə bir namaz, onu da şeytan qoymaz. (Bakı)
- Allah yolunda yox, şeytan çox. (/...../)

Ölü

- Ölündən şeytan da əl çəkib. (Naxçıvan)
- Leş-keş aparır. (/...../)
- Əməli saleh olan gidər, çıxar. (/...../)

Cənnət və cəhənnəm

- Cənnətin yazılışı cəhənnəmin qışlığı. (Bakı)
- Cəhənnəmdən (bilsiz) gəlib (yaxud qaçıb). (/...../)
- Cəhənnəmdən gözü pambuqlu gəlib. (SMOMPK)
- Zahid, bəni aldatma, cəhənnəmdə od olmaz
- Hər kəs odunu yanmağa burdan aparar. (Bəsrətul-ətfal)
- Onlar ki yanırlar, odu buradan aparırlar. (Bakı)

Can

- Nəfəs gitdi, gəlmədi. (Bakı)
- Ruhu hallanc (əlac) bazarda gəzir. (SMOMPK)

Dua və nalə

- Salavat gücü bağlıdır. (SMOMPK)
- Su olan yerdə təyəmmüm batildur. (Naxçıvan)

- Bir pakın duası, bir napakın¹¹⁷. (SMOMPK)
- Hər ağızda bir dua var. (/...../)
- Atanın duası əsər eylər, ananın ahi (naləsi). (Bakı)

Adət

- Cümə axşamı ocaqlar yanar. (/...../)
- Küftə attanar, noxudu çımcıqlar. (Bakı)
- Qayda (qaidə)dan çıxan peşman olar. (SMOMPK)
- Hamuya adət oldu, bizə bidət. (/...../)
- Aləmə adət oldu, sənə bidət. (/...../)

Müsəlmanlıq

- Eylə müsəlman oldun ki, atanın xəçini da tanımadın. (unutdun). (SMOMPK)
- Tənbəllikdən müsəlman olmuş (olub). (Bakı)

Din və dindarlıq

- Dini dinara satmaq olmaz. (Naxçıvan)
- Dini Məhəmməd dinidir, günü itin günüdür. (/...../)
- Sufi soğan yiməz, görəsə qabiğini qoymaz. (SMOMPK)
- Namaz qılan bəndədü, qılmayan şərməndədu.
- Gah qila, qilmaya yeri cəhənnəmdədü. (Bakı)

Pir və ziyarətgahlar

- Günbəz görər, eylə bilər içində imamzada var. (SMOMPK)
- Pir mənimdu kəramətin. (kəramətini) bilirəm (mən bilirəm). (Bakı)
 - Qiblə pakdı. (SMOMPK)
 - Sifarişlə hac olmaz. (Bakı)
 - Xeyməgaha girən gərək aqlasın. (SMOMPK)

¹¹⁷ Buna münasib bayatı var:

Əzizim dutdu səni,
Dəryalar utdu səni
Bir pakın, bir napakın
Naləsi dutdu səni.

Məscid və minarə

- Bu meçidə bu namaz da çoxdu. (SMOMPK)
- Minarəyə xərci çıxmayan öylə bilir yerdən göbələk qalxıb. (Naxçıvan)
 - Meçidə lazım olan mədrəsəyə haram. (/...../)
 - Əvvəl meçidin içərisi, sonra bayırı (yaxud eşigi) (Bakı, SMOMPK, Ümumi)
 - Məscid qapısı açıqdı, itin də həyası gərək. (Naxçıvan)
 - Meçidin qapısı açıq oldu, itin hayasına nə (nə gəldi). (Ümumi)
 - Məscid (kəlisa) yapılmamış (tikilməmiş) kor qapunu kəsdi (yaxud aldı). (Ümumi, N.B.)

İnanmaq – inanmamaq

- Pulu yox oğru apara, imani yox şeytan apara. (SMOMPK)
- Qorx o kəsdən ki, qorxmaz Allahından. (SMOMPK)
- Papağını məscidə atsalar, gidib götürməz. (/...../)
- Orucundan çox raziyam şənbəsin də dutaram. (/...../)
- Namaz qıla-qıla yıldın evimi! İmdi başlamışan həccə gitməgi. (/...../)
- Dini dinara satan, dindən də olar, dinardan da. (/...../)
- İmanı satıb, əppəginə qatlıq eyləyir. (/...../)
- Dini yiyib, imanı dalına atıb. (belinə sancıb). (/...../)
- Ara qarışdı, məshəb itdi. (/...../)
- Hər hikmətin başı imandı. (/...../)
- Neynəyirəm o imanı ki, qardaşa yanmaya. (/...../)
- İman əzizdi. (/...../)
- Yüz görən iman görməyib. (/...../)
- İqrar imandır. (Bakı)
- İlqarı olmayanın imanı da olmaz. (/...../)
- Həya imandandı¹¹⁸. (SMOMPK)
- Dinsizin öhdəsindən imansız gələr. (Naxçıvan)
- İmansızın öhdəsindən dinsiz gələr. (SMOMPK)

¹¹⁸ Ərəbcəsi: həyat, minəl-iman

- Allaha inanmayana bəndələr də inanmaz. (/...../)

Zərbil-məsəl şəklinə girmiş müqayisələr

- Toy tolosu kibi hiç aradan çıxmır. (SMOMPK)
- Elə qırmızıdı ki, toxum xoruzu kimi. (/...../)
- Dəgirman xoruzuna oxşayır. (Bakı)
- Zavod sərcəsinə bənzəyir. (/...../)
- Hər göldən bir qurbağa. (tamamı qabaqda). (Naxçıvan)
- Hoqqabaz bardağı kimi hər şeyə bəli dimək lazımlı gəlməz. (SMOMPK)
 - Dəvə nalbəndə baxan kimi baxır. (Bakı)
 - Daş quyuya düşən kimi düşdü. (/...../)
 - Ala itdən (köpəkdən) məşhurdu. (/...../)
 - İt aşiq udan kimi uddu. (/...../)
 - İti itmiş çobana dönmüş. (Qarabağ)
 - Köpəgə salba (silbə) yaraşan kimi yaraşır. (SMOMPK)
 - Köpəgə salba (silbə) dəgən kimi dəgdi. (/...../)
 - Pişik siçanı maritdiyan (martılayan) kibi maritdayır.

(Bakı0

- Ayı talaşaya baxan kimi baqır. (/...../)
- Çaqqal bağ evində yatan kimi yatr. (yatdı). (Şm)
- Falın fal olsun, falmanın. (fərmanın) Allah. (Bakı)
- Yuyulmamış çömçə kimi düşüb ortalığa. (/...../)
- Ölü bit degiləm, dırnaq altında qalım. (/...../)
- Dibsiz çıxan qız kimi geri qayıtdı. (Bakı)
- Ayağının altında yumurta qalıb. (/...../)
- Buz üstə çıqmış danaya dönüb. (/...../)
- Xəmircöz olma. (Şm)
- Aş başında qırqavuldu. (Qarabağ)
- Ev kisədən qalıb¹¹⁹. (SMOMPK)
- Bir qəpik verim, canın çıxardım. (/...../)
- Elə biləsən, qayadan tilişgə qopur. (Şm)
- Elə biləsən, daşdan talaşa qazır. (qopur). (SMOMPK)

¹¹⁹ Bu söz topuğum – - çalır məsəlindədir.

- Duruynan doşabı tanımadır. (/...../)
- Ya qura, ya Məhəmmədqulu. (/...../)
- Nuh Nəbidən qalıb. (Bakı)
- Şaftalı tabağı kimi girmə ortalığa
- Dağ da duman ola, qırmızı tuman ola. (Qarabağ)
- Mən olmayım sən olasan (yaxud: çoban olmaya, xan ola). (SMOMPK)

LÜĞƏTCƏ

Rabitə – bağ

Uru, bostan uru – bostan yolma

Xas – məxsusiyət

Qirov – kecə ayazında donmuş şəbnəmin məhsuluna
deyirlər

Macal – vaxt

Gömən – gömmək – basdırmaqdan basdırın

Kiri – sükuta dal

Manğur (manğır – əskidə iki qəpiklik qara pul

Qüzəşt – var keçmə

Calasan – calamaqdan qatışdırmaqdan peyvənd etsən

Korşad (Sireyi-baran) – az fəqət güclü və gur yağan
yağmur. Türklər ona yağış deyir

Əbləh – gicimsu, budala

Daz – tükü tökülmüş baş

Qərim, yağı – düşman

Bahadır, boqatır – igit

Hayan – yanında bulunma, tək olmamaq için bulunan
ikincisi bəzən kömək mənasına gəlir.

Kur – tənbəl, yaramaz, bəcəriksiz

Qaraqac – qara ağaç

Əlhəzr – qorqmalı, qaçmalı

Qurşuyur – məsxərəyə edir

Şair, sağ şair – o qədər vücudu sağlam olmayanlara
deyilir

Çatı – ip

Timav – nəzlə, zökəm

Nibət – nikbət

Cuna – narın, müqavimətli olmayan

Urfə – bolluğa alışqan

Təhdidi – bəzən tələsik, bəzən təərrüz etmə, bəzən də
təəddidən və ya təhdid diyilir

Müxənnət – yava, ədəbsiz və alçaq və namərd

Ərindigindən – tənbəlligindən
Samballı – görkəmli
Hədiq – huduk – hədik yeməkdir. Hüdük isə onun mühməlidir
Quşqun – atın, öküzün bel ipi (quyruq altına salınır)
Muşqurma – heyvanlar için iki dodağı bütüb bir səs çıqarma. Çocuqlar aşiq oynunda yaparlar
İlqar – iqrardan təhrifdir
Yanşaq – çoq danışan
Lağlağı – uzun söyləmək istəyən
Miyandar – zorxana oyununda göstərici
Təknə – tabaq, çanaq
Bulama – doğurmuş heyvanın süd başı
Haqqanı – haqq için
Sərinc – qulplu mis qab
Şum – bədim, puc
Cür – tay, taş
Salsal – tərlan cinsli quşdur
Cürə – ley
Zilik – çuğundur
Navar – eşşəgin dalına qoyulan palan
Patava – çarix şalı
Günü – rəqibə (rəqib)
Zirək – bəcərikli, cəlt
Sıvaq – Mala sıvalamaqdan
Moxti – tülkü
Peşənk – karvan başında gedən at
Qulun dayça – bir aydan bir ilə kibi olan at balası, bəzən qüban deyirlər
Daylağ – at balası. Day birillikdir, daylaq isə iki qırxiqdır. (?)
Dənk – para deməkdir. Rusların denəqi sözü bundan alınmışdır. Başqa yerdə dənk müsavi mənasına gəlir
Tərk – atın sağrısı
Bəsti – bardaq

Muştuluq – müjdə
Şahad – dəgirmando üyütmə haqqı
Yasar – yassar, aciz
Dugə – inəgin dişi bala
Humrə – ürəmək sözündəndir, ğrmə
Balağ – kamuz balası
Mamaca – uşaq dutan qadın
Arzumanım – arzuməndən. (ismi xas olmuşdur)
Yönlü – şüurlu
Şilə – xörək, qırmızı parça mənalarına gəlir
Haşala – işə yaramaz
Kəlvə – Kərbəlayı
Paşa bulağı – Şamaxının Qəbristan dairəsində bir bucaqdır¹²⁰
Buxur – bixor – (ye, tatcadır)¹²¹
Tısgı – itə baş vurmaq
Pəncər – ot
Qırışmal – yaqındır
Marıtlamaq – gözətləmək, hazır bir halda qaravulda durmaq

¹²⁰ Şamaxı bazarına qonşu kəndliləri süt gətirdikdə baqqalların bir batmanı yarım batman çəkdigini anlayan kəndlilər sütün yarısını Paşa bulağı suyundan qarışq gətirir. Baqqal yenə də çəkirkən əgrilik edəndə kəndlili deyir: «Sən mənə güc vurarsan, mən də Paşa bulağına» bundan «sav» qalmışdır

¹²¹ Şamaxıya gəlmis lahicü üzümə qonaq edirlər. Gecə vaxtı üzümü çoq görkəzmək və bir az da sataşmaq qəsdilə ev yiyesi üzüm altına qara qırq qoyur. Salxumu götürəndə qara qurtlar qaçır. Lahic yoldaşına deyir: «Qacanı bixor» buradan sav qalır (SMOMPK)

H.Zeynalli.
Azərbaycan atalar sözü.
Bakı, «Elm və təhsil», 2012.

Nəşriyyat redaktoru:
Səbinə Babayeva

Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli

Kompüterdə yığıdı:
Səadət Əliyeva

Korrektoru:
Gülñurə Camməmmədova

Kompüter tərtibçisi və
texniki redaktoru:
Ramin Abdullayev

Kağız formatı: 60/84 16/1
Mətbəə kağızı: №1
Həcmi: 174 səh.
Tirajı: 500

Kitab AMEA Folklor İnstitutunun Redaksiya-Nəşriyyat
şöbəsinin Kompüter Mərkəzində yığılıb səhifələnmiş,
“Elm və təhsil” NPM-də hazır deopozitivlərdən
ofset üsulu ilə çap olunmuşdur.